

**Journal of Azerbaijani Studies**

**ISSN 1027-3875**

# AZƏRBAYCAN ARXEOLOGİYASI

**2008**

---

**1-2**



Cild: 11 Say: 1-2  
2008

ISSN 1027-3875

## AZƏRBAYCAN ARXEOLOGİYASI

Xəzər Universiteti Nəşriyyatı,  
"Azərbaycan Araşdırmaçıları jurnalı"na əlavə

### Təsisçi

Prof. Hamlet İsaxanlı, Xəzər Universiteti

### Redaksiya heyəti

Prof. Q.S.İsmayılladə (baş redaktor)  
t.e.n. R.B.Arazova və t.e.d. T.M.Dostiyev (baş redaktor müavinləri)  
S.B.Hüseynova (məsul katib) t.e.n. E.A. Kərimov, t.e.n. B.İ.İbrahimli,  
N.M.Məmmədova, G.K.Məmmədova, R.V.Əliyeva

### Redaksiya şurası

İ.A.Babayev, Azərbaycan MEA müxbir üzvü  
T.A.Bünyadov, Azərbaycan MEA həqiqi üzvü  
O.M.Caparidze, Gürcüstan EA həqiqi üzvü  
H.F.Cəfərov, t.e.d., Azərbaycan MEA  
V.H.Əliyev, Azərbaycan MEA müxbir üzvü  
V.M.Masson, Rusiya EA həqiqi üzvü  
R.M.Munçayev, Rusiya EA həqiqi üzvü  
M.N.Rəhimova, t.e.d., Azərbaycan MEA

**Volume: 11 Number: 1-2  
2008**

**ISSN 1027-3875**

## **AZERBAIJAN ARCHEOLOGY**

**Supplement to the  
"Journal of Azerbaijan Studies",  
Khazar University Press**

### **Founder**

**Prof. Dr.Hamlet Isaxanli, Khazar University**

### **Editorial Board**

**Prof. Dr. Q.S.Ismayilzadeh (Editor in Chief)  
Ph.D, Associate Prof. R.B.Arazova and Prof Dr. T.M.Dostiyev (Deputy Editors)  
S.B.Huseynova (Editorial Assistant)  
Ph.D, Associate Prof. E.A.Karimov; Ph.D, Ph.D, Associate Prof. B.I.Ibrahimli;  
N.M.Mammadova; G.K.Mammadova, R.V.Aliyeva**

### **Advisory Board**

**Prof. Dr. V.H.Aliyev, Azerbaijan National Academy of Sciences  
Prof. Dr. I.A.Babayev, Azerbaijan National Academy of Sciences  
Prof. Dr. T.A.Bunyadov, Azerbaijan National Academy of Sciences  
Prof. Dr. H.F.Jafarov, Azerbaijan National Academy of Sciences  
Prof. Dr. O.M.Japaridze, Georgian Academy of Sciences  
Prof. Dr. V.M.Masson, Russian Academy of Sciences  
Prof. Dr. R.M.Munchayev, Russian Academy of Sciences  
Prof. Dr. M.N.Rahimova, Azerbaijan National Academy of Sciences**

**COPYRIGHT © 1999 BY KHAZAR UNIVERSITY PRESS  
ALL RIGHTS RESERVED**

AZ1096 Azərbaycan Respublikası  
Bakı şəhəri, Məhsəti küçəsi, 11  
Xəzər Universiteti

Khazar University  
11 Mesheti str., Baku AZ1096  
Republic of Azerbaijan

Üz qabığında – *Bərdə. XIII əsrə aid şirli qab*  
Cover Page depicts the – *Barda. Glazed ceramic of XIII century*  
На обложке – *Барда. Глазурованная керамика XIII века*

Telefon: (99412) 217927  
Faks: (99412) 989379  
E-mail: contact@khazar.org  
jaa@khazar.org  
Website: <http://www.khazar.org>  
[www.azerbaijanarcheology.com](http://www.azerbaijanarcheology.com)



**KHAZAR UNIVERSITY PRESS**

Keçmiş əgər müasir dövrdə də davam edirsə və ya gələcəyi  
də təmsil edə biləcəksə, onda o mədəniyyət üçün  
qiymətlidir.

Eduard Sapir

The past is of great value for culture if it is still the  
present or could be the future.

Eduard Sapir

Прошлое представляет ценность для культуры  
только в том случае, если оно всё ещё является  
современностью или может стать будущим.

Эдуард Сапир



## BU SAYIMIZDA

Dünya şöhrətli alim Elmimizin aqsaqqalı	10 13
<b>TƏDQIQATLAR.</b>	
<i>Nərgiz Hacızadə.</i> Azərbaycan ərazisində paleometal dövrü və erkən əkinçilik mədəniyyətləri.	17
<i>Nəcəf Müseyibli.</i> İkinci Poylu yaşayış yerinin keramikası	25
<i>Diana Cəfərova.</i> Xocalı-Gədəbəy mədəniyyətinin Qarabağ qrupu silahlarının öyrənilməsi.	40
<i>Şamil Nəcəfov.</i> Zəyəmçay nekropolu qəbirlərinin xronologiyası	55
<i>Zakir Rzayev.</i> Nəhəcir keramikasının subprotogeometrik xüsusiyyətləri	65
<i>Əzizə xanım Həsənova.</i> Tovuz rayonundan tapılmış orta tunc dövrü metal məmulatının tədqiqi.	71
<i>Aygün Məmmədova.</i> VIII-IX əsrlərdə Azərbaycanda sikkə zərbinin xüsusiyyətləri	76
<i>Elmira Abbasova.</i> Hacıqabul bölgəsində tapılan antropomorf və zoomorf kəmikə məmulatı	82
<i>Bədircan Əmrullah qızı.</i> Qax tarix-diyarşunaslıq muzeyindəki arxeoloji materialların tədqiqinə dair.	87
<i>Hacı Qədir Qədirzadə.</i> Gəmiqayada həyat ağacı, həyat meyvəsi və keçi kultu məsələsinə bir baxış.	92
<b>MARAQLI TAPINTILAR</b>	
<i>Rəşid Bəşirov.</i> Orta əsr Şəmkir şəhər yerindən tapılmış qəlyanlar haqqında	102
<b>TƏLƏBƏLƏRƏ KÖMƏK</b>	
<i>Pərvin Əlizadə.</i> Azərbaycanın mədəni irlisinin ən qədim tarixi kökləri.	107
<i>Yaqıl Danyalov.</i> Azərbaycanın tunc dövrü kurqanlarının öyrənilməsi tarixindən	112
<b>ELM TARIXİ</b>	
<i>Arif Mustafayev.</i> Azərbaycanın etnik tarixinin tədqiqatçısı.	120
<b>BİZİM MÜSAHİBƏ</b>	
<i>Bəhlül İbrahimli.</i> Qafqaz arxeologiyasının patriarxi	126
<b>XRONIKA, RƏYLƏR, XƏBƏRLƏR</b>	
	133

## CONTENTS

The world- renowned scholar.	10
The patriarch of Azerbaijan ethnography.	13
 <b>RESEARCHES.</b>	
Nargiz Qadjizadeh. Azerbaijan in epochs of paleometal and earlier agriculture.	17
Najaph Museibli. Ceramics from the II Poylu Settlement.	25
Diana Jafarova. Research of Karabakh group of Khojali- Gadabay culture.	40
Shamil Najaphov. The chronology of graves from Zayamchay necropolis	55
Zakir Rzayev. Subprotogeometrie feautures of Nahajir ceramics.	65
Aziza Khanim Hasanova. The research of metallic wares of Middle Bronze age from Tovuz region.	71
Aygun Mammadova. About coinage of Azerbaijan in the VIII- X centuries.	76
Elmira Abbasova. Antro- Zoomorphous ceramics of Hajigabul region.	82
Badirjahan Amrullah qizi. Research of materials from historical - regional museum of Qakh region.	87
Haji Qadir Qadirzadeh. About the tree of life fruit of life and the cult of goat in Gemigaya.	92
 <b>INTERESTING EXPLORATIONS.</b>	
Rashid Bashirov. About hookas of medieval Shamkir city.	102
 <b>HISTORY OF SCIENCE.</b>	
Arif Mustafayev. The scientist-researcher of the ethnic history of Azerbaijan.	107
	112
 <b>FOR STUDENTS</b>	
Parvin Alizadeh. Azerbaijan's historical ancients root it's cultural heritage.	
Yagil Danyalov. History of study of Bronze age tumulus from Azerbaijan.	120
 <b>OUR INTERVIEW.</b>	
Bahlul Ibrahimli. The Patriarch of the Caucasus Archaeology.	126
 <b>CHONICLES, REVIEWS, INFORMATION</b>	
	133

## **В НОМЕРЕ**

<b>Всемирно известный ученый</b>	<b>10</b>
<b>Аксакал этнографии Азербайджана</b>	<b>13</b>
<b>ИССЛЕДОВАНИЯ</b>	
<i>Наргиз Гаджизаде.</i> Эпоха палеометалла и раннеземледельческие культуры на территории Азербайджана.	17
<i>Наджаф Мусеибли.</i> Керамика из поселения Пойлу II.	25
<i>Диана Дэсафарова.</i> Исследования оружия Карабахской группы Ходжалы-Кедабекской культуры.	40
<i>Шамиль Наджафов.</i> Хронология погребений некрополя Зеямчай.	55
<i>Закир Рзаев.</i> Субпротогеометрические свойства керамики Нахаджира.	65
<i>Азиза Гасанова.</i> Исследование металлических изделий эпохи средней бронзы из Товузского района	71
<i>Айгюн Мамедова.</i> Особенности монетной чеканки Азербайджана VIII- IX веков.	76
<i>Эльмира Аббасова.</i> Антро- зооморфная керамика из Гаджигабулского района.	82
<i>Бадирджахан Амруллах гызы.</i> К исследованию археологических материалов из Кахского историко- краеведческого музея.	87
<i>Гаджи Гадир Гадирзаде.</i> К вопросу о культе козла, древо жизни в наскальных изображениях Гымигая.	92
<b>ИНТЕРЕСНЫЕ НАХОДКИ.</b>	
<i>Рашид Баширов.</i> О кальянах средневекового городища Шамкир	102
<b>ИСТОРИЯ НАУКИ</b>	
<i>Ариф Мустафаев.</i> Исследователь этнической истории Азербайджана.	107
	112
<b>В ПОМОЩЬ СТУДЕНТАМ</b>	
<i>Парвин Ализаде.</i> Древнейшие исторические корни культурного наследия Азербайджана.	118
<i>Ягиль Даниялов.</i> Из истории изучения курганов эпохи бронзы Азербайджана.	120
<b>НАШЕ ИНТЕРВЬЮ</b>	
<i>Бахлул Ибрагимли.</i> Патриарх кавказской археологии.	126
<b>ХРОНИКА, РЕЦЕНЗИИ, СООБЩЕНИЯ</b>	
	133

## DÜNYA ŞÖHRƏTLİ ALIM



Bu il görkəmli arxeoloq, gözəl insan, dünya şöhrətləi alim, Rusiya Federasiyası EA müxbir üzvü, tarix elmləri doktoru Rauf Maqomedoviç Munçayevin 80 yaşı tamam olur. Səksən illik şərəfli őmür yolunun 60 ilə yaxını arxeologiyaya həsr olunmuşdur.

Uşaqlığı və yeniyetmə illəri Zaqatalada keçən Rauf műəllim, Azərbaycan tarixi və ədəbiyyatını dərindən bilir və azərbaycan dilində sərbəst danışır.

40-ci illərin sonunda Mahaçqala Pedaqoji İnstytutunun filologiya fakültəsinə daxil olub, İnstytutu művəffəqiyyətlə bitirdikdən sonra SSRİ EA Arxeologiya İnstytutunun aspiranturasına qəbul olunur. Burada Arxeologiya İnstitutunun və Moskva Dövlət Universitetinin elmi heyəti ilə sıx təmasda olan Rauf műəllim, müxtəlif ekspedisiyaların apardığı arxeoloji qazıntınlarda iştirak edir. Onun namizədlik dissertasiyası dövrü üçün çox mühüm və cyni zamanda çətin problemlə bir mövzuya həsr olunmuşdu. Arxeoloji tədqiqatların və elmi ədəbiyyatın demək olar ki, yox dərəcəsində olduğu bir vaxtda «Dağıstan tarixində mis və tunc dövrü (e.ə. III-II minilliklər)» kimi aktual bir mövzunu işləmək yüksək peşəkarlıq, dərin elmi bilik və cəsarət tələb edirdi. Bütün bu xüsusiyətləri özündə cəmləşdirən Rauf Munçayev tərəfindən mövzunun 1953-cü ildə művəffəqiyyətlə müdafiəsi Qafqazşunaslıqda yeni mərhələ idi.

Gənc alim, elə həmin il SSRİ EA Tarix, Dil və Ədəbiyyat İnstitutunun Dağıstan filialında arxeoloq kimi fəaliyyətə başlayır və Dağıstanın dağlıq ərazilərinə göndərilən ekspedisiyaya rəhbərlik edir. Rauf műəllimin rəhbərlik etdiyi ekspedisiya iki il ərzində Cox daş dövrü abidəsini, tunc dövrünə aid Vəlikənd yaşayış yerini və Qarabudaxkənd nekropolunu tədqiq edir.

1955-ci ildə Rauf Maqomedoviç SSRİ EA Arxeologiya İnstitutunun statura keçməklə, İnstytutun Şimali Qafqaz arxeoloji ekspedisiyasına rəis műavini təyin olunur.

Şimali Qafqaz arxeoloji ekspedisiyası təkcə Dağıstanda deyil, həm də Çeçen-İnqüs Muxtar respublikasının ərazisində, Stavropol vilayətində də arxeoloji qazıntı işləri aparırdı. Vəlikənd, Luqovo, Serjen-Yurt yaşayış yerlərinin, Bamut və Açı-Kulak kurqanlarının tədqiqi Şimali Qafqazın qədim dövr tarixinin öyrənilməsində mühüm addım idi. Bu geniş miqyaslı arxeoloji tədqiqatların nəticələri Rauf Maromedoviçin 1971-ci ildə müdafiə etdiyi «Qafqaz eneolit və tunc dövründə» doktorluq dissertasiyasında öz əksini tapmışdır. Maykop və Kür-Araz mədəniyyətlərinin öyrənilməsində həllədici elmi nailiyətləri olan Rauf müəllim Azərbaycan arxeoloqlarının tədqiqatlarına yüksək qiymət vermiş, onları özünün Yaxın Şərqdə apardığı arxeoloji qazıntılarına dəvət etmişdir. Rauf Munçayev, Kür-Araz mədəniyyətinin ilkin olaraq məhz Kür-Araz çayları arasında formalasdığı və buradan Şimali Qafqaza və Yaxın Şərqi ölkələrinə yayıldığı ideyasını müdafiə etmişdir.

Qafqazın tarixi və mədəniyyətini qonşu regionlardan ayrılıqda öyrənmək mümkün deyil. Buna görə də Rauf müəllimin elmi tədqiqat dairəsinə 1969-cu ildən Yaxın Şərqi ölkələri də daxil olur. Həmin ildən o, İraq arxeoloji ekspedisiyasına rəhbərlik edir. Ekspedisiya on yeddi illik fəaliyyəti dövründə Yaxın Şərqi arxeologiyasının inkişafında mühüm nailiyətlər əldə etmişdir. E.ə. VIII minilliyyə aid 8,2 m qalınlığında mədəni təbəqəsi olan Tell Maqzaliya yaşayış yerinin tədqiqi, hələ gil qablardan istifadə olunmadığı bir dövrde təsərrüfatın əsas xüsusiyətlərini, heyvanların əhliləşdirilməsini və mədəni bitkilərin yaradığını aşkara çıxarmışdır. Ekspedisiyanın tədqiq etdiyi, e.ə. VII minilliyyə aid Tell Sotto mədəniyyəti dövründə isə artıq gil qablardan istifadə olunmuş, kənd təsərrüfatı tədricon inkişaf etmiş və nisbətən iri yaşayış məskənləri meydana gəlmişdi. İraq ekspedisiyasının nailiyətləri dünya arxeologiya elminin inkişaf üçün mühüm əhəmiyyət kəsb edirdi. Mesopotamiyanın Xassun, Xələf və Übeyd mədəniyyətlərinə aid abidələrinin çox ciddi elmi tədqiqi miqyasına, metodiki səviyyəsinə və əldə edilən nəticələrin əhəmiyyətinə görə Yaxın Şərqi arxeologiyasının bir çox problem məsələlərinin həllində dayaq nöqtəsi olmuşdur. Rauf Munçayevin Mesopotamiyanın arxeoloji tədqiqinə həsr olunmuş elmi əsərləri təkcə Rusiyada deyil, İngiltərədə, ABŞ-da, Almaniyada, Fransada, Yaponiyada, İraqda və başqa ölkələrdə nəşr olunmuşdur.

Mesopotamiya qazıntılarının məntiqi davamı olaraq 1988-ci ildə SSRİ EA Arxeologiya İnstitutunun nəzdində Rauf Munçayevin rəhbərliyi ilə Suriya arxeoloji ekspedisiyası yaradılır. İndiyədək davam edən arxeoloji tədqiqatlar nəticəsində bir çox yeni abidələr aşkara çıxarılmış və əldə edilən mühüm elmi nəticələr müasir Suriya ərazisinin tarixinə və mədəniyyətinə yenidən baxılmasının zəruri etmişdir. Hasak şəhərindən 25 km aralıda yerləşən I Tell Hazna və II Tell Hazna abidələri tədqiq edilmişdir. I Tell Hazna hündürlüyü 17 m, diametri 200 m olan təpədə yerləşir. Alt qatda 4 m qalınlığında mədəni təbəqə Übeyd və Ürük mədəniyyətlərinə (e.ə. V-IV minilliklər), 12 m qalınlığı olan üst qatda isə aşkar edilən, 8 m hündürlüyündə salamat qalmış dini-inzibati mərkəzin qalıqları e.ə. IV minilliyin sonu III minilliyin əvvəllerinə aiddir. I Tell Hazna abidəsinin arxeoloji tədqiqi bu ərazinin qədim Yaxın Şərqi sivil-

zasiyasının mərkəzlərindən biri olduğunu sübut edir. Rauf müəllimin yüksək peşəkarlığı, dərin biliyi, onun London, Edinburq, Paris, Berlin, Roma, Krakov, Çikaqo, Bağdad və başqa universitetlərdə etdiyi mühazirələrdə, beynəlxalq konqress və simpoziumlardakı çıxışlarında öz əksini tapmış və mütəxəssislər tərəfindən yüksək qiymətləndirilmişdir. Haqlı olaraq Rauf Münçayev elmi ictimaiyyət tərəfindən Yaxın Şərqi ibtidai dövr arxeologiyasının dərin bilicisi və lideri kimi tanınır. Rauf müəllim, Arxeologiya İnstitutuna rəhbərlik etdiyi on bir il ərzində İnstitutun elmi fəaliyyətini yüksək səviyyəyə qaldırmış, müasir texniki avadanlıqla təchiz olunmasını təmin etmiş və dünya miqyasında tənitmişdir. Rusiya arxeologiyasının aparıcı alimlərindən olan Rauf Maqomedoviç Münçayevin elmi fəaliyyəti dövlət tərəfindən layiqincə qiymətləndirilmişdir. O, elm və texnika sahəsində Dövlət mükafatı laureati, «Dağıstanın əməkdar elm xadımı» və «Rusiya federasiyasının əməkdar elm xadımı» kimi fəxri adlara layiq görülmüşdür.

Arxeologiya sahəsində 260-dan artıq elmi işin müəllifi olan Rauf müəllimin elə bir o qədər də arxeoloğun yetişməsində böyük əməyi olmuşdur. Rauf Maqomedoviçin tələbələri MDB, Avropa, Yaxın Şərq və Orta Asiya ölkələrində müxtəlif elmi tədqiqat institutları və universitetlərdə ləyaqətlə çalışır və öz müəllimləri ilə fəxr edirlər.

SSRİ EA Arxeologiya İnstitutunun uzun illər direktor müavini və direktoru işləmiş Rauf Münçayev Moskvada azərbaycanlı arxeoloqların elmi və mənəvi dayağı olmuşdur. Onun Naxçıvandan olan arxeoloqların yetişməsində də böyük əməyi vardır. Rauf Maqomedoviç Q.H.Ağayevin Şahtaxtı abidələrinin arxeoloji tədqiqinə həsr olunmuş namizədlik dissertasiyasının elmi rəhbəri və onun 2002-ci ildə nəşr olunmuş «Şahtaxtı son tunc və ilk dəmir dövründə» adlı monoqrafiyasının elmi redaktoru olmuşdur. Rauf Maqomedoviç B.İbrahimlinin «Arazboyu qədim tayfaların tarixi-mədəni inkişafı (Naxçıvan materialları əsasında)» mövzusunda doktorluq dissertasiyasının elmi məsləhətçisiidir. O, həmişə Azərbaycandan olan tarixçi və etnoqraf aspirant və dissertantların da elmi tədqiqat işlərinin gedişi ilə maraqlanmış, namizədlik dissertasiyalarının vaxtında yerinə yetirilib müdafiə olunmasında elmi və təşkilatı yardımını əsirgəməmişdir. Azərbaycanlı aspirant və dissertantlar Moskva şəhərində SSRİ EA yataqxanalarında yer alarkən və kitabxanalara üzv yazıklärən məhz Rauf müəllimin qayğısı sayosundə heç bir çətinliklə üzləşməmişlər.

Rauf Maqomedoviç Münçayev yüksək insani keyfiyyətləri, dərin biliyi və peşəkarlığı ilə dünyanın tanınmış arxeoloqlarının őn cərgəsindədir.

*Qüdrət İsmayılovad  
Bəhlül İbrahimli*


*Rauf müəllimi*

*80-illik yubileyi münasibəti bə səmimi qılbdən təbrik edir,  
ona möhkəm can sağlığı və  
elmi fəaliyyətində müvəffəqiyyətli arzulayıng!*

## ELMİMİZİN AĞSAQQALI

Göyəzən dağının ətəklərində, qədim və gözəl Qazax şəhərində bir park var. Bu parkın xiyanbanlarında Qazax bölgəsinin çıxmış görkəmli şəxslərin büstləri qoyulmuşdur. Onların sırasında xalqımızın dövlət xadimləri, sərkərdə, yazıçı və şair öğullarının abidələri ilə yanaşı alimlərin də büstləri vardır. Parkın xiyanbanlarını bəzəyən həmin büstlərin cərgəsində Azərbaycanın görkəmli alimi və ictimai-siyasi xadimi akademik Teymur Bünyadovun büstü hamının diqqətini cəlb edir.

Teymur Əmiraslan oğlu Bünyadov elə nadir şəxsiyyətlərdəndir ki, qədir bilən xalqımız onların abidələrini sağlığında ucaldır. Teymur Bünyadov elmimizin ağsaqqalıdır. Onu,



Azərbaycan arxeologiyası və etnoqrafiyasının korifeyi adlandırmaq olar. Teymur müəllim tarix elminin əsas sahələri olan arxeologiya və etnoqrafiya ixtisasları üzrə Azərbaycanın ilk elmlər doktorudur. Ölkəmizdə azərbaycanlıların təsərrüfat məişəti və maddi mədəniyyətinə dair aparılan ilk elmi tədqiqatlar onun adı ilə bağlıdır. Onun 1957-ci ildə Azərbaycan dilində nəşr edilmiş «Azərbaycanın uzaq keçmişinə seyahət» və rus dilində nəşr edilmiş «Tunc dövründə Azərbaycanda əkinçilik və maldarlıq», 1960-cı ildə nəşr edilmiş «Azərbaycan arxeologiyası oçerkləri», 1964-cü ildə nəşr edilmiş «Azərbaycanda əkinçiliyin inkişaf tarixinə dair» və 1969-cu ildə nəşr edilmiş «Azərbaycanda maldarlığın inkişaf tarixindən» kitablarını bu sahədəki fəaliyyətinin gözəl bəhrələri hesab etmək olar. Böyük alim bu ilk əsərlərində Azərbaycanlıların təsərrüfat və məişətinin bütün sahələrini tədqiq edib xalqımıza çatdırmaqla məşğul olmuşdur.

Azərbaycançılıq ideyasına sadıq olan, bütün əsərlərində azərbaycançılıq metodologiyasını rəhbər tutan Teymur Bünyadov, necə deyərlər, ilk olaraq Azərbaycan xalqının qədim əkinçilik mədəniyyətinin tarixini bərpa etmişdir. O, istinad etməyə heç bir yazılı ədəbiyyat olmadan, arxeoloji tədqiqatların nəticəsində əldə edilmiş «daşlaşmış» mədəniyyətimizi, dilsiz-ağızsız əşyaları – maddi mədəniyyət nümunələrini cüzi miqdarda olan yazılı qaynaqlar və zəngin çöl etnoqrafik materialları əsasında canlandıraraq Azərbaycan xalqının

yüksək mədəniyyətə malik qədim əkinçi xalqlardan biri olduğunu, Azərbaycanın dünyada qədim əkinçilik mədəniyyəti mərkəzlərindən biri olmasını sübut etmişdir.

Görkəmli alim Teymur Bünyadovun «Azərbaycanda əkinçiliyin inkişaf tarixinə dair» monoqrafiyasında ölkəmizdə əkinçiliyin tarixi, əkinçilik sistemləri, əkinçiliyin taxılçılıq, tərəvəzçilik, bostançılıq, bağçılıq və üzümçülük kimi sahələri haqqında əvvəlki tədqiqatlarındakı məlumatlar genişləndirilir, onların etnoqrafik təsviri və elmi təhlili verilir. Əkinçiliyin bu sahələrindən bəhs edən bölmələrdə, torpağın şurlanması, malalanması və əkin üçün hazırlanması, səpin, becərmə, məhsulun yiğilması və saxlanması texnologiyası öz əksini tapmış, həmçinin əkinçilik alətləri geniş təsvir edilmişdir. Monoqrafiyada taxıl səpini və biçini o qədər dəqiq təsvir edilmişdir ki, oxucunun gözləri önündə ətəyindəki taxılı sağa və sola səpməklə irəliləyən əkinçi, əlindəki çin ilə taxılı biçib dərz bağlayan əkinçi canlanır. Taxıl dərزلərinin xırmana daşınması, xırmandan döyülməsi, sovrulması, anbara daşınması və su dəyirmənində üyündürməsi prosesləri sərraf etnoqraf dili ilə təsvir edilir. Azərbaycanda yetişdirilən buğda növləri haqqında dəqiq elmi məlumat verən alim, kəhrəba rəngli buğda növlərindən ətirli çörəklərin bişirilməsi, çörəkbisirmə vasitələri, o cümlədən badlı təndirlər haqqında məlumat verməyi də unutmayışdır.

Azərbaycanda yetişdirilən meyvə, giləmeyvə və üzüm növlərindən bəhs edən alim ölkəmizdə bağçılığın və üzümçülüyün, habelə üzümçülükə bağlı şərabçılığın qədim tarixə malik olduğunu sübut edir.

Dəmyə əkinçiliklə yanaşı Azərbaycan üçün xarakterik olan suvarma əkinçiliyi də alimin diqqətindən kənardan qalmamışdır. Söhbəti gedən monoqrafiyada Azərbaycanda su mənbələri, kəhrizlər, arxalar, su ənbarları və su təchizatı vasitələri haqqında məlumat vardır.

Monoqrafiyada əkinçilərin bir-birinə qarşılıqlı kőməklikləri kimi sosial məsələlər və digər iqtisadi-ictimai münasibətlərə də toxunulmuşdur.

Böyük alimin əkinçilik mədəniyyətindən bəhs edən əsərlərini oxuduqda müəllifin əkinçi ailəsində böyük boyaya-başa çatdığı qənaətinə gəlirsən. Lakin onun «Azərbaycanda maldarlığın inkişafı tarixindən» adlı monoqrafiyasını oxuduqda, adam istər-istəməz ilkin fikrindən daşınmalı olur və belə bir qənaətə gəlir ki, kitabın müəllifi maldar ailəsində böyüdüsdür, nə vaxtsa özü də maldarlıqla məşğul olmuşdur.

Akademik Teymur Bünyadovun əsərlərində Azərbaycanda maldarlığın formalarından bəhs edilir və belə bir elmi nəticə çıxarılır ki, Azərbaycan xalqının köçəri maldar xalq olması haqqında tarixşunaslıqda vaxtilə hakim olmuş yanlış fikrin heç bir elmi əsası yoxdur. Azərbaycanlılar qədim əkinçi xalq olmuş, oturaq həyat tərzini sürmüş, əkinçiliklə yanaşı maldarlıqla da məşğul olmuş, lakin maldarlığın, əsasən oturaq və yarımköçəri maldarlıq formaları xalqımız üçün səciyyəvi olmuşdur. Maldarlığın yem bazası ilə əlaqədar olaraq Azərbaycan üçün yaylaq və qışlaq otarma sistemi daha çox səciyyəvi olmuşdur.

Azərbaycanda maldarlığın əsas sahələri olan qoyunçuluq, qaramalçılıq, atçılıq və dəvəçilik akademik Teymur Bünyadovun tədqiqatlarında lazımlıca, kifayət dərəcədə öz əksini tapmışdır. Monoqrafiyada davar (qoyun sürürləri), naxır (qaramal sürürləri), ilxi (at sürürləri), qatar və karvan (dəvə sürürləri) haqqında məlumat verilir, mal-qara sürürlərinə baxan çobanlar, naxırçılar, ilxiçilar, mehtərlər və sarvanların əməyinin təşkili prinsipləri və iş üsulları təhlil edilir. Monoqrafiyada Azərbaycanda qədim zaimnlardan bəri bəslənən qoyun, qaramal, at və dəvə cinsləri, onların cins və yaşlarına görə fərqləndirici adları (məsələn, qoyunların yaşlarına görə - əmlik, quzu, toğlu, şışək, erkək, qoç və qoyun; qaramalın cins və yaşlarına görə - buzov, dana, balaq, düyə, cöngə, inək, camış, öküz, kəl və s., atların cinslərinə görə - ayğır və madyan, dəvələrin hürgüt və cinslərinə görə - büğur, lök, nər, maya, haçamaya, arvana, pəsərək və s.), heyvanların saxlandığı yerlər (arxac, mərəy, ağıl, küz, pəyə, tövlə, qaytaban və s.) və maldarlıq məhsullarının xalq üsulu ilə hazırlanması qaydaları açıqlanır.

Məlumdur ki, maldarlıqda mal-qaranın yem bazasının təşkili əsas məsələlərdən biridir. Ona görə də alimin maldarlıqdan bəhs edən əsərlərində ən planda örüş yerləri və biçənəklər haqqında məlumat verilir, ot çalımı, çalılmış otun qodalara toplanması, sonra isə qotmanlara yiğilması, daha sonra daşınib tayalara vurulması geniş təsvir edilir.

Etnoqrafiyamızın İlaqmanın əkinçilik və maldarlığın araşdırılmasına həsr edilmiş əsərlərinin böyük elmi əhəmiyyəti vardır. Həmin araşdırmalar Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutu tarixi etnoqrafiya şöbəsinin hazırladığı üç cildlik «Azərbaycan etnoqrafiyası» adlı kitabın (akademik nəşrin) 1-ci cildinin əsasını təşkil edir.

Akademik Teymur Bünyadovun elmi yaradıcılığı yalnız Azərbaycanda əkinçilik mədəniyyəti və maldarlıq məişətinin tədqiqi ilə məhdudlaşdırılmış. O, Azərbaycan tarixi, arxeologiyası və etnoqrafiyasının müxtəlif məsələlərinin araşdırılması ilə də məşğul olur. Azərbaycan etnoqrafiyasının elə bir problemi yoxdur ki, görkəmli alim ona öz münasibətini bildirməsin. Onun «Ösrlərdən gələn səslər», «Ana Kürüm», «Qızıl Qaya», «Mərd qalalar, sərt qayalar», «Zirvəqala», «Qız var oğlandan qeyrətli», «Atropat», «Cavanşir» və b. Kitablarında Azərbaycan xalq musiqisinin tarixi, tarixi abidələrimizin təsviri, xalqımızın görkəmli tarixi şəxsiyyətləri, ağbirçəklik və ağsaqqallıq institutları, qarşılıqlı yardım formaları və s. haqqında məsələlər öz əksini tapmışdır. Görkəmli alimin 200-dən çox elmi məqaləsində Azərbaycan etnoqrafiyasının təşəkkülü və inkişafı tarixi, maddi və mənəvi mədəniyyətimizin bir çox məsələleri araşdırılmışdır.

Akademik Teymur Bünyadov 10 ildən artıqdır ki, Azərbaycan MEA Arxeologiya və Etnoqrafiya İnstitutu nəzdində arxeologiya, etnoqrafiya və antropologiya üzrə İxtisaslaşdırılmış Dissertasiya Şurasının sədridir. Onun elmi rəhbərliyi altında 35 elmlər namizədi hazırlanmışdır. O, elmlər doktoru alımlı dərəcəsi almış 7 nəfərin elmi məsləhətçisi olmuşdur. O, bir neçə elmi jurnalın redaksiya heyətinin üzvüdür, saysız-hesabsız monoqrafiyaların, dərsliklərin,

dərs vəsaitlərinin və fənn proqramlarının elmi redaktoru olmuşdur. O, üç cildlik «Azərbaycan etnoqrafiyası» adlı monoqrafik kitabın baş redaktorudur.

«Azərbaycan etnoqrafiyası» kitabının 3-cü cildində «Ağbirçəklik» və «Ağsaqqallıq» bölmələrini Teymur müəllim yazmışdır. Bu da təsadüfi deyildir. El ağbirçəklərinin və ağsaqqallarının qədir-qiyəmətini el ağsaqqalı bilər. Akademik Teymur Bünyadov özü də el ağsaqqalıdır. Onun el ağsaqqalı olması dövlət səviyyəsində qəbul edilmişdir. O, 1997-ci ildə Azərbaycan Respublikası Ağsaqqallar Şurası sədrinin birinci müavini seçilmişdir. El ağsaqqalı Teymur Bünyadov böyükələ böyük, kiçiklə kiçikdir. Hami onun məsləhətlərinə qulaq asır, tövsiyələrinə əməl edir. Onun üzündə nur vardır. Böyükələr də, kiçiklər də onun səmimi zarafatlarını qəbul edirlər. Hami ona Teymur müəllim deyə müraciət edir. Təvazökar alim olan Teymur müəllim bu adla fəxri edir, ona akademik deyilməsini xoşlamır. O, sözün əsl mənasında müəllimdir, müxtəlif illərdə indiki Bakı Dövlət Universitetində, Azərbaycan Dövlət Pedaqoji Universitetində və Bakı Slavyan Universitetində «Azərbaycan arxeologiyası», «Azərbaycan etnoqrafiyası» və «Azərbaycan tarixi» fənlərindən dərs demiş, tələbələrə Vətənini, xalqını sevməyi öyrətmiş, onları Vətənin hər daşını qorumaq ruhunda, xalqın adət-ənənələrinə hörmət etmək ruhunda tərbiyə etməyə çalışmışdır.

El ağsaqqalı, elmimizin ağsaqqalı akademik Teymur Bünyadov ictimai-siyasi işlərlə də məşgül olmağa vaxt tapır. O, Qafqaz Müsəlmanları İdarəsinin nəzdində yaradılmış Dini Elmi Şuranın üzvüdür, Qazax Xeyriyyə Cəmiyyəti Ağsaqqalar Şurasının sədridir. O, 1994-ci ildə Azərbaycan Respublikası Nazirlər Kabinetin yanında yaradılmış özəl təhsil müəssisələrinin fəaliyyətini tənzimləyən Dövlət Ekspert Komissiyasının üzvü olmuşdur. El ağsaqqalı, görkəmli elm xadimi və ictimaiyyətçi Teymur Bünyadov 1995-ci ildə Azərbaycan Respublikası Milli Məclisinin deputati seçilmiş, 1996-ci ildən isə Milli Məclisin Elm və Təhsil Daimi Komissiyasının sədri olmuşdur.

Akademik Teymur Bünyadov bədii yaradıcılıqla da məşgül olur. O, «Göz yaşları» adlı romanın, 5 bayatılar kitabının və «Bir qız bir oğlanındır» etnoqrafik hekayələr kitabının müəllifidir.

Elmimizin ağsaqqalı, «Şöhrət» ordenli alim, akademik Teymur Bünyadovun çoxsahəli yaradıcılığı, o cümlədən elmi yaradıcılığı dövlət miqyasında yüksək səviyyədə qiymətləndirilmiş, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 18 yanvar 2008-ci il tarixli fərmanına əsasən ona anadan olmasının 80 illiyi münasibətilə «Əməkdar elm xadimi» adı verilmişdir.

«Əməkdar elm xadimi» adın mübarək, Teymur müəllim. «Əməkdar elm xadimi» yüksək ad almağınız və 80 illik yubileyiniz münasibətilə Sizi ürəkdən təbrik edir, Sizə can sağlığı və çoxsahəli yaradıcılığınızda yeni-yeni nailiyyətlər arzu edirik.

# TƏDQİQATLAR RESEARCHES ИССЛЕДОВАНИЯ

## AZƏRBAYCAN ƏRAZİSİNDE PALEOMETAL DÖVRÜ VƏ ERKƏN ƏKİNÇİLİK MƏDƏNİYYƏTLƏRİ

*Nərgiz Hacizadə*

(AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutu)

Azərbaycan qədim və zəngin keçmişə, yüksək mədəniyyətə malik ölkələrdəndir. Azərbaycan ərazisindəki nadir yerüstü abidələr və arxeoloji qazıntılarla üzə çıxarılan çoxsaylı maddi mədəniyyət abidələri buna əyani sübutdur. Onların hər biri qədim tariximizlə bağlı müxtəlif arxeoloji mədəniyyətlərin maddiləşmiş təcəssümüdür.

Bəşər tarixinin hər bir dövrü kəşflər və nailiyyətlərlə səciyyələnmişdir. Belə kəşflərdən biri metal istehsalı sırının açılması ilə bağlıdır. Metal istehsalının mənimsənilməsilə bəşəriyyətin mədəni tarixi inkişafında yeni mərhələ – paleometal (qədim metal) dövrü başlanmışdı. Metalın kəşfilə milyon illər davam edən daş dövrü başa çatmış, ibtidai insan özünün çətin məişət və təsərrüfatında metaldan hazırlanmış möhkəm və müxtəlif alətlərdən istifadə etməklə mədəni-tarixi inkişafın daha yüksək mərhələsinə daxil olmuşdu. Metalın kəşfilə qədim istehsalın yeni bir sahəsinin, indiyədək öz böyük tarixi əhəmiyyətini itirməyən metallurgiyanın və metalisləmə sənətinin əsası qoyulmuşdu (1).

Ibtidai insanların kəşf etdikləri ilk metal mis olmuşdu. Buna müvafiq paleometal dövrünün ilk mərhələsi hal-hazırda eneolit – inis dövrü adlanır. Onu da qeyd etmək lazımdır ki, mis istehsalının genişlənməsi dövründə belə daş ən geniş yayılmış xammal kimi öz əhəmiyyətini itirməmiş, məişət və təsərrüfatda ondan hələ də geniş istifadə olunmuşdu. Bununla bağlı eneolit (latın – yunan sözlərinin birləşməsi olmaqla eneus – mis, litos – daş deməkdir) əslində daş dövründən metal dövrünə keçid mərhələsinin başlangıcını təmsil etmişdi. Lakin mis dövrü daş dövründən fərqli bəşər tarixinin iqtisadi, ictimai və mədəni həyatında görünməz inkişaf və yeniliklərlə səciyyələnmişdi (2).

Mis-eneolit dövründə əkinçilik istehsal təsərrüfatının təşəkkülü başa çatmış, maldarlıq yeni inkişaf mərhələsinə qədəm qoymuş, mövcud sənət sahələri əsaslı şəkildə genişləndirilmiş, metalisləmə sənəti meydana çıxmışdı. Metal istehsalının mənimsənilməsi və geniş tətbiqi o zamankı iqtisadi və mədəni

əlaqələrin genişlənməsinə əsaslı təsir göstərmiş, "əski dünya"nın ən ucqar yerlərini bir-birilə birləşdirən sabit mübadilə yollarının meydana çıxması ilə nəticələnmişdi.

Eneolit – mis dövrü dünyanın bir sıra ölkələri, o cümlədən Azərbaycan üçün qanunauyğun tarixi inkişaf mərhələsi olmuşdu. Qədim Azərbaycanın samballı arxeoloji tapıntılarında aydın nəzərə çarpanı iqtisadi, ictimai və mədəni durumunun zəruri səviyyəsi, mürəkkəb istehsal formaları ilə bağlı artan tələbləri, eləcə də lazımı təbii şəraiti və ehtiyatları metal kəşfinin labüdüyüնü doğurmuş, ümumi nəticədə Azərbaycanda yeni və yüksək tarixi mərhələnin başlanmasına səbəb olmuşdu (3).

Ölkənin Kiçik Qafqaz silsiləsi çərçivəsindəki yuxarı bölgələrinin zəngin yerüstü və yeraltı filiz yataqları yerli mis istehsalının sabit xammal mənbəyini təşkil etmişdi (4). Hal-hazırda bu bölgələrdə xeyli sayıda zəngin mis filizi yataqları qalmaqdadır. Maraqlıdır ki, həmin yerlərdə keçən əsrin ikinci yarısında qədim mis mədənlərinin qalıqları da üzə çıxarılmışdır (5).

Tarixi Azərbaycan ərazilərində mis-eneolit dövrünün ilk arxeoloji abidələri Urmiya gölü sahilindəki Göytəpə və Naxçıvan şəhəri yaxınlığındakı Kültəpə qədim yaşayış yerləri olmuşdu. İngilis arxeoloqu Tomas Burton-Braun tərəfindən 1948-ci ildə Göytəpə abidəsində aparılan arxeoloji qazıntılarla paleometal dövrünün başlangıç mərhələsinə və daha qədim dövrlərə aid yaşayış yerinin tikinti qalıqları, müxtəlif maddi mədəniyyət nümunələri, o cümlədən bir neçə ən qədim metal əşya üzə çıxarılmışdır (6).

Naxçıvandakı Kültəpə abidəsinin arxeoloji tədqiqi daha böyük elmi dəyəri olmuşdu. Keçən əsrin 50-ci illərinin əvvəllərində O.H.Həbibullayev tərəfindən Kültəpədə başlanan və on ilə yaxın davam edən geniş qazıntı işləri paleometal dövrünün bütün mərhələlərinə məxsus 21 m qalınlığında mədəni təbəqənin varlığı müəyyən olunmuşdu (7). Həmin mədəni təbəqənin 9 m qalınlıqda alt laylarında bilavasitə mis dövrünə aid tikinti qalıqlarına, qəbirlərə, erkən əkinçiliklə bağlı əmək alətlərinə, dənli bitki qalıqlarına, ibtidai dulusçuluq nümunələrinə, ən maraqlısı isə – ona yaxın ən qədim mis əşyalara rast gəlinmişdi. Kültəpə abidəsi bütün Qafqazda eneolit dövrünün ilk arxeoloji kompleksi, ümumilikdə isə ən qədim əkinçilik mədəniyyətinin ilk abidəsi kimi qiymətləndirilmişdi (8).

Sonrakı illərdə Azərbaycan ərazisində aparılan arxeoloji axtarışlar nəticəsində mis-erkən əkinçilik mədəniyyətinə aid abidələrin, eləcə də ən qədim metal əşyaların coğrafiyası əsaslı şəkildə genişlənmişdi. Cənubi Azərbaycanda Göytəpə abidəsilə yanaşı Yanıqtəpə, Həsənlitəpə, Dəlmətəpə, Hacı Füruz, Pijdəlitəpə kimi komplekslər aşkarılmış və öyrənilmişdi (9). Eyni mədəni-tarixi qəbildən olan qədim abidələr Mil-Qarabağ düzündə

(10), Ağstafa və Qazax bölgələrində (11), Muğanda (12), Quruçay və Kondələnçay hövzəsində üzə çıxarılmışdı (13). Son illərdə Azərbaycanın qərb bölgələrində mis-eneolit dövrünə aid abidələrin yeni silsiləsi aşkar edilmiş və öyrənilmişdir (14). Naxçıvan ərazisindəki yeni axtarışlar isə Kültəpə xassəli abidələrin geniş yayıldığını göstərmişdi (15).

Yeni abidələrlə bağlı elmi araşdirmalar eramızdan əvvəl VI-IV minilliklərdə Azərbaycan ərazisində oturaq əkinçi-maldar cəmiyyətlərə məxsus yetkin əkinçilik mədəniyyətlərinin mövcud olduğu və ayrı-ayrı bölgələrdə xronoloji və lokal qruplarla yayıldığını üzə çıxarmışdı. Araşdirmalar eyni zamanda Azərbaycan ərazisindəki ilkin əkinçilik mədəniyyətlərinin Ön Asiya əkinçilik mədəniyyətlərilə sıx təmasda inkişaf etdiyini sübuta yetirmişdi.

Hal-hazırda Azərbaycan ərazisində ən qədim metal istehsalı və əkinçilik mədəniyyətlərilə bağlı olan üç arxeoloji mədəniyyət müəyyənləşdirilmişdir: Kültəpə mədəniyyəti, Şomutəpə mədəniyyəti və Leylatəpə mədəniyyəti.

Kültəpə əkinçilik mədəniyyəti üçün əsas Naxçıvan şəhəri yaxınlığındakı eyni adlı çoxtəbəqəli qədim yaşayış yeri olmuşdu. Qazıntılar qədər Kültəpə 1,5 hektara yaxın sahəni tutan hündür sūni təpədən ibarət olmuşdu. On ildən artıq davam edən qazıntılar Kültəpə abidəsinin alt təbəqəsinin eneolit dövrünə, ondan üstdəki təbəqəsinin isə erkən tunc dövrünə (Kür-Araz mədəniyyətinə), qalan hissəsinin paleometal dövrünün sonrakı mərhələlərinə aid olduğunu göstərmişdir.

Qazıntılar zamanı Kültəpənin eneolit dövrünə aid edilən mədəni təbəqəsində 18 tikinti layı aşkar edilmiş, həmin laylarda dairəvi və düzbucaqlı forma da tikilmiş yaşayış və təsərrüfat binalarının qalıqları və ibtidai əkinçiliklə bağlı əmək alətləri üzə çıxarılmışdı. Binaların çoxu daş bünövrələr üzərində tikilmişdi. Əldə edilən arxeoloji materiallar: iri ölçülü ağır dən daşları, dulusçuluq nümunələrinin çoxluğu Kültəpə mədəniyyətini oturaq əkinçi-maldar cəmiyyətlərinin həyat tərzini əks etdirən arxeoloji kompleks kimi səciyyələndirmişdir (16) Kültəpədə və bu qəbildən olan digər eneolit abidələrində mədəni təbəqənin qalınlığı Kültəpə erkən əkinçilik mədəniyyətinin e.ə. VI-IV minillikləri əhatə etməklə uzun müddət davam etdiyini göstərmişdir.

Kültəpə mədəniyyətinin mövcud olduğu dövrdə yerli tayfalar dənli bitkilər – müxtəlis növ arpa və buğda istehsal etmiş, iri və xırda buynuzlu ev heyvanları saxlamış, toxuculuq, daş və sümükişləmə və dulusçuluq sənət sahələrini inkişaf etdirməklə yanaşı artıq metalişləmə sənətinə də yiyələnmişdilər. Yerli tayfaların qonşu ərazilər xüsusən Ön Asyanın mədəni mərkəzlərili əlaqələri əsaslı şəkildə artmışdı. Bütün bunlar arxeoloji materiallarda geniş şəkildə öz əyani əksini tapmışdır.

Kültəpə mədəniyyətinin nəzərə çarpan əsas xassələrindən biri aşkar edilən çoxsaylı dulus məmulatında əks olunmuşdur. Saman qatışlı gildən əldə hazırlanmış dulusçuluq məhsulları ilk növbədə öz sadə və qeyri simmetrik biçimləri ilə seçilirlər. Onların içərisində iri ölçülü çəlləkvari biçimli qablar, qazanlar, camlar, düz ağızlı küpələr və sairə vardır. Qalın divarlı və yasti otura-caqlı bu qabların üzəri bir çox hallarda xüsusi gil məhlulu ilə suvanmış, hamarlanmış, bəzən isə cilalanmışdır. Qulpları yoxdur. Ümumilikdə, Kültəpə mədəniyyətinin dulus məmulatı üçün bəzək xas deyildir. Bununla belə ayrı-ayrı qabların yuxarı hissəsində nal şəkilli yanma bəzəklərə, kiçik dūyməciklərə, bəzən isə boyalı çox bəsit bəzəklərə rast gəlinir. Boya naxışlı qab nümunələrinin əksəriyyəti yerli istehsalıdır. Bununla belə Kültəpə abidəsində Ön Asiya xüsusiyyətləri gətirilmə boyalı qab nümunələrinə də təsadüf olunmuşdur. Kültəpə mədəniyyətinə məxsus dulusçuluq nümunələrinin bishirilmə keyfiyyəti qənaətbəxşdir. Bununla əlaqədar onların əksəriyyəti açıq çəhrayı, qırmızımtıl sarı və ya qırmızımtıl boz rəngdədir.

Qeyd etmək lazımdır ki, Kültəpə abidəsinin dulus məmulatında nəzərə çarpan səciyyəvi xüsusiyyətlərin çoxu Azərbaycanın cənub bölgələrindəki komplekslərdə də izlənilmişdir. Belə ki, saman qatışlı gildən hazırlanmış, müəyyən hallarda boyalı çox bəsit bəzəklərə rast gəlinir. Boya naxışlı qab nümunələrinin əksəriyyəti yerli istehsalıdır. Bununla belə Kültəpə abidəsində Ön Asiya xüsusiyyətləri gətirilmə boyalı qab nümunələrinə də təsadüf olunmuşdur. Kültəpə mədəniyyətinə məxsus dulusçuluq nümunələrinin bishirilmə keyfiyyəti qənaətbəxşdir. Bununla əlaqədar onların əksəriyyəti açıq çəhrayı, qırmızımtıl sarı və ya qırmızımtıl boz rəngdədir.

Məlumdur ki, görkəmli arxeoloq-alim A.A.İyessen hələ ötən əsrin 60-ci illərində Kültəpə mədəniyyətinin daha çox Azərbaycanın cənub bölgələrindən üçün səciyyəvi olduğunu və bilavasitə Ön Asiyadan qədim əkinçilik mədəniyyətlərlə sıx qarşılıqlı əlaqələr və təsir şəraitində inkişaf etdiyini üzə çıxarmışdı (17). Onu da qeyd etmək lazımdır ki, metal istehsalı ilə bağlı ən qədim əşyavi nümunələrin daha çox cənub bölgələrindəki abidələrdən tapılması heç də təsadüfi deyildir.

Azərbaycan ərazisində eneolit dövründə aid edilən digər qədim əkinçilik mədəniyyəti arxeoloji ədəbiyyata Şomutəpə mədəniyyəti adı ilə daxil olmuşdu (18). Bu mədəniyyətin ilk abidəsi keçən əsrin 60-ci illərinin əvvələrində Akstafa şəhərinin yaxınlığında üzə çıxarılan Şomutəpə adlı arxeoloji kompleksdir. Bir neçə il davam edən arxeoloji qazıntılarla Şomutəpədə ən qədim əkinçilik mədəniyyəti ilə bağlı 1,5m qalınlıqda mədəni təbəqə üzə çıxarılmış və bu mədəniyyəti səciyyənləndirən çoxlu maddi mədəniyət nümunələri əldə edilmişdi. Qazıntılar zamanı Şomutəpə qədim yaşayış yerində ciy körpiclərdən və möhrədən tikilmiş dairəvi formalı yaşayış və təsərüffat oraqları, dən daşları, dəvəgözü daşından müxtəlif kəsici alətlər, sümük dən yonulmuş kiçik ölçülü qadın fiqurları, iynə və bizlər, qaşıqlar, arxaik dulus

məməlati, bəzək nümunələri və s. tapılmışdır. Əldə edilən dəyərli tapıntılar içərisində müxtəlif növ yabani və mədəni dənli bitki – buğda və arpa qalıqları da vardır.

Dulus məməlatı yastı, müəyyən hallarda isə dabanlı oturacağa malik bəsít və müxtəlif ölçülü qablardan ibarətdir. Onların əsas hissəsi qum, qismən hissəsi isə saman qatışığı gildən əldə hazırlanmış və odda bişirilmişdir. Qulp-suz və bəzəksizdirlər. Bəzi qabların üzəri hamarlanmış və qırmızı boyalı ilə örtülmüşdür. Bəzi qabların yuxarı hissəsində isə yapma bəzəklərə təsadüf olunmuşdur.

Qeyd etmək lazımdır ki, oxşar tapıntılar Kür çayının orta axarındaki bölgələrin bir çox həmdövr abidələrində üzə çıxarılmışdır. Onların içərisində Töyrətəpə, Qarğalartəpə, Rustəpə, Baba-Dərvish, Göytəpə və onlarca digər qədim yaşayış məskənləri Şomutəpə mədəniyyətinin səciyyəvi komplekslərini təşkil edir. Onlar e.ə. VI-IV minilliklərə aid edilsələr də Kültəpə mədəniyyətinin abidələrilə müqayisədə arxaik xüsusiyyətlərlə seçiləklərindən hal-hazırda bəzi tədqiqatçılar tərəfindən neolit dövrü abidələri hesab olunurlar (19). Ümumilikdə, Şomutəpə mədəniyyətinin iqtisadiyyatı əkinçilik və maldarlığın artıq yetkin səviyyəsini və ev sənətkarlığına məxsus ayrı-ayrı sahələrin yeni inşaf mərhələsini eks etdirir. Kültəpə mədəniyyətilə müqayisədə metal Şomutəpə mədəniyyəti üçün səciyyəvi deyildir. Bununla bağlı mis əşyalar Şomutəpə mədəniyyətinə məxsus abidələrdə nadir tapıntılardır.

Azərbaycan ərazisində erkən əkinçiliklə bağlı olan üçüncü mədəniyyət arxeoloji ədəbiyyatda Leylatəpə mədəniyyəti adı ilə tanınır (20). Leylatəpə Qarabağ düzündə aşkar olunan və tapıntıları ilə məlum abidələrdən əsaslı şəkildə fərqlənən ilk qədim yaşayış yeridir. Diametri 60, hündürlüyü 2 m olan dairəvi təpədən ibarətdir. Eyyazlı kəndindən şimal-qərbdə yerləşir. Abidə keçən əsrin 80-ci illərində qeydə alınmış və öyrənilmişdir. Leylatəpədən əldə edilən gil məməlat bir-birindən əsaslı şəkildə seçilən 2 qrup qablarla təmsil olunmuşdur. Birinci qrupa daxil olan qablar qum qatışığı gildən əldə hazırlanmış nümunələrdən ibarətdir. Bəzi qabların qırmızımtıl-boz rəngli səthi dəraqvari alətlə çəkilmiş zolaqlarla örtülmüşdür. Göstərilən nümunələr sayca o qədər də çox deyil. İkinci qrupa daxil olan gil qablar qənaətbəxş bişirilmiş qırmızı rəngli nümunələrdir. Təmiz və ya tərkibinə saman tozu qatılmış gildən hazırlanan nazik divarlı, müxtəlif ölçülü və biçimli belə gil məməlatına camlar, kasalar, qədəhlər, ikibögəzlə dolçalar kimi qablar daxildir. Bir çoxunun səthi yaşılımtıl anqobla örtülmüş və qara rənglə sadə naxışlarla bəzədilmişdir. Müqayisəli tədqiqatlarla məlim olmuşdur ki, belə qil qablar öz yüksək keyfiyyətiylə daha çox Mesopotamiyada geniş yayılmış Ubeyd mədəniyyətinin gil məməlatına yaxındır (21). Əldə olan gil qablar içərisində simmetrik yuvarlaq

gövdəli, iri ölçülü, yastı boğazlı küplər xüsusilə maraqlıdır. Onların dulus çarxında hazırlanması müşahidə olunmuşdur. Yüksək keyfiyyəti ilə nəzərə çarpan belə qablar Kültəpə və Şomutəpə mədəniyyətlərinin gil məməlatından əsaslı şəkildə seçildiyindən yeni bir qədim mədəniyyətin – Leylatəpə mədəniyyətinin müəyyənləşməsi üçün əsas olmuşdur. Beləliklə, Azərbaycan ərazi-sində erkən istehsal təsərrüfatının formalasdığı dövrdə öz yüksək xüsusiyyətləri ilə seçilən başqa bir mədəniyyətin də təşəkkül tapması müəyyən edilmişdir. Onu da qeyd etmək lazımdır ki, Leylatəpə mədəniyyətinin ilk yayılma ərazisi Qarabağ düzü ilə məhdudlaşdırılmışdır. Lakin son illərin arxeoloji axtarışları ilə Azərbaycanın qərb bölgələrində Böyük Kəsik, Soyuq-bulaq və Poylu kimi yeni komplekslərin tapılması Leylatəpə mədəniyyətinin daha geniş ərazilərə yayılmasını üzə çıxarmışdır (22). Yeni abidələrdə də Mesopotamiyanın Ubeyd dövrü abidələrilə yaxınlıq bir daha səbuta yetirilmişdir. Leylatəpə mədəniyyətinin xronoloji mərhələsinə gəlincə onu qeyd etməyi lazım bilirik ki, bu mədəniyyət son tədqiqatların nəticələrinə əsasən Ubeyd mədəniyyətə eyniləşdirilərək e.ə. IV minilliyyin I yarısına aid edilir. Belə nəticəyə gəlmək olur ki, Azərbaycan ərazisində qədim istehsal formalarının təşəkkülü eyni zamanda müxtəlif – Kültəpə, Şomutəpə və Leylatəpə mədəniyyətlərinin meydana çıxməsi ilə müşayiət olunmuşdur.

Ümumiyyətlə, Azərbaycanda, eyni zamanda bütün Cənubi Qafqazda metal istehsalının meydana çıxməsi ilkin əkinçi maldar cəmiyyətlərin mürəkkəb iqtisadi tələblərilə bağlı olmuş, onların sosial-mədəni strukturunun yüksək inşaf səviyyəsindən irəli gəlimiştı.

### **ƏDƏBİYYAT:**

1. Всемирная история, том I. Москва 1955, с 133
2. Arrixovskiy A.V. Osnovi arxeoloqii. Moskva, 1954, s. 60-61; Arxeoloqia SSSR. Gneolit. Moskva, 1982, s. 5-8.
- 3 Рагимова М. Н. Появление металла и его влияние на социально-экономическую структуру общества. Материалы международного симпозиума. Баку, 2009 г. с. 38-39
- 4 Атлас Азербайджана. Баку-Москва, 1963, с. 36-37; Вялили М.Н. (Baharlı) Azərbaycan. Bakı, 1993, s 139-141
- 5 Исмаилзаде Г.С., Бахшалиев В.Б., Горно-металлургическое производство эпохи палеометалла на территории Азербайджана. Материалы конференции – Медные рудники Западного Кавказа в III-II тыс. до н.э. и их роль в горнометаллургическом производстве древнего населения. Сухуми, 1988; Исмаилзаде Г.С. Этапы развития древнейшей металлургии и металлообрабатывающего производства на территории Азербайджана. КСИА, № 192. Москва, 1987,
6. Burton-Brown T. Excavations in Azerbaijan 1948. London, 1951

- 7 Nəfibullayev O.H. Kültərədə arxeoloji qazıntılar. Bakı, 1959; Yenə onun. Eneolit və bronzə na territorii Naxçıvanской АССР. Bakı, 1982.
- 8 Pamiatniki kul'tury Eneolita Kavkaza. Arxeologiya СССР, Москва 1982, c. 96
- 9 Bartney C.A. Excavations at Yanik tepe, Azerbaijan 1962. Iraq, 1962; Dyson R. H. Protohistoric Iran as seen from Hassanlu. JNES, 1965, vol 24: Ismaилзаде Г.С. Раннесемедельческие комплексы Приурмийского бассейна и Южного Кавказа в вопросах взаимосвязей и взаимодействий. Археология Азербайджана: Баку. 2003, vol.5, № 1-4
- 10 Иессен А.А. Кавказ и Древний Восток в IV и III тысячелетиях до н.э. КСИА, вып. 93. Москва 1963, с. 3-14; Успе онун. Из исторического прошлого Мильской степи. Тр. Азербайджанской экспедиции, т II, Москва – Ленинград, 1965 г. с. 12-15.
- 11 Нариманов И.Г. Культура древнейшего земледельческо-скотоводческого населения Азербайджана. Баку. 1987, с. 38-61
- 12 Mahmudov F.R. Əliköməktərəsində arxeoloji qazıntıların ilk yekunları. Məqalələr toplusu. Azərbaycanda daş dövrü və eneolit. Bakı, 1984, s. 53-75; Yenə onun. Культура Юго-Восточного Азербайджана в эпоху бронзы и раннего железа. Баку, 2008, с. 8.
- 13 İsmayıllzadə Q.S. Quruçay və Kondələnçay vadisində qədim mədəniyyət izləri. Bakı, 1981, s. 8-15.
- 14 Ахундов Т.И. Северо-Западный Азербайджан в эпоху энеолита и бронзы. Баку, 2001; Алиев Н.Т., Нариманов И.Г. Культура Северного Азербайджана в эпоху позднего энеолита. Баку, 2001; Нариманов И.Г., Ахундов Т.И., Алиев Н.Т. Лейлатепе. Баку, 2007; Müseyibli N.Ə. Böyük-Kəsik eneolit dövrlü yaşayış məskəni. Bakı, 2007; Гулиев Ф., Гусейнов Ф., Алмамедов Х.И. Раскопки неолитического поселения VI тыс. до н.э. на холме Гейтепе. Материалы Международного симпозиума. Баку, 2009, с. 16-30.
- 15 Seyidov A.Q. Naxçıvan e.ə. VII-II minilliklərdə. Bakı, 2003, s. 21-44.; Бахшалиев В., Ашурев С., Marro Катрин. Археологические раскопки на памятнике Овчулартепе (2006-2008)-новые результаты и новые перспективы. Материалы Международного симпозиума. Баку, 2009, с. 59-62.
- 16 Абibuлаев О.А. Энеолит и бронза на территории Нахчыванской АССР, с. 34-35
17. Иессен А.А. Кавказ и Древний Восток в IV-III тысячелетиях до н. э., с. 9-10.
18. Нариманов И.Г. Археологическое исследование поселения Шомутепе в 1963 г. Сб. Археологические исследования в Азербайджане Баку 1965, с. 45-53
19. Ахундов Т. И. Северо-Западный Азербайджан в эпоху энеолита и бронзы. Баку 2001, с. 222-225; Гулиев Ф., Гусейнов Ф., Алмамедов Х. Göstərilən əsər, s. 10-20; Бертиль Лионист, Археологическая разведка и раскопки в Западном Азербайджане: изменения видов поселений и отношение к окружающей местности с неолита до эпохи бронзы. Материалы Международного симпозиума. Баку 2009, с. 44-48.
21. Массон В. М. Первые цивилизации. Ленинград, 1989, с. 84,
22. Müscybil N. Ə. Böyük Kəsik encolit dövrlü yaşayış məskəni Bakı, 1987,

**AZERBAIJAN IN EPOCHS OF PALEOMETAL AND  
EARLIER AGRICULTURE**  
*Nargiz Hajizadeh*

***Summary***

The present article is dedicated to the formation of earlier agriculture on the territory of Azerbaijan. The author also notes their place in household development of early local tribes in epochs of the production metal.

**ЭПОХА ПАЛЕОМЕТАЛЛА И РАННЕЕ ЗЕМЛЕДЕЛЬЧЕСКИЕ  
КУЛЬТУРЫ НА ТЕРРИТОРИИ АЗЕРБАЙДЖАНА**

*Наргиз Гаджизаде*

***Резюме***

Представленная статья посвящена истории становления раннеземлядельческих культур на территории Азербайджана и их месту в культурно-хозяйственном развитии ранних обществ в эпоху освоения металла.

## İKİNCİ POYLU YAŞAYIŞ YERİNİN KERAMİKASI

*Nəcəf Müseyibli*  
(AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu)

Ağstafa rayonu ərazisində yerləşən II Poylu qədim yaşayış məskənində 2005-ci ildə Cənubi Qafqaz Qaz kəmərinin tikintisi ilə əlaqədar olaraq 350m<sup>2</sup>-dən artıq sahədə, arxeoloji qazıntı işləri aparılmışdır.

Yerüstü materialların yayılmasına əsasən II Poylu qədim yaşayış məskəninin sahəsi 1 ha-a yaxındır. Abidədə orta əsrər, son tunc, erkən tunc və eneolit dövrü yaşayış yerlərinin mədəni təbəqəsi vardır. Bundan əlavə, yaşayış yerinin mədəni təbəqələrində antik dövrdə torpaq qəbirləri salınmışdır.

Eneolit dövrü təbəqəsi e.ə. IV minilliyyin birinci yarısına aid olub Leylatəpə arxeoloji mədəniyyətinə məxsusdur. Bu məqalədə apardığımız qazıntılar nəticəsində aşkar edilmiş eneolit dövrünün keramika məmulatını təhlil etməyə çalışacaqıq.

II Poyluda eneolit dövrünə aid təbəqədə yerli keramika istehsalını sübut edən iki dulus kürəsinin qalıqları aşkar edilmişdir.

1 №-li dulus kürəsi 1-ci kvadratin şimali-şərqində 135 sm dərinlikdə aşkar edilmişdir. Bu dulus kürəsi iki hissədən ibarətdir. Qərbəkəni hissə iri ölçülü olub təknə formalıdır. Onun saxlanmış hissəsinin diametri 1 m, divarının qalınlığı 3sm, dərinliyi isə 20sm-dir. Şərqi hissə kiçik olsa da divarının qalınlığı 10sm, diametri 60sm-dir. Dulus kürəsinin təqribən yarısı dağıdılmışdır. Aşkar edilmiş küra uzun müddətli yanma nəticəsində qırmızı rəng almışdır.

2 №-li dulus kürəsi 7-ci kvadratin cənubi-qərb tərəfində, 70sm dərinlikdə aşkar edilmişdir. Kürənin yuxarı hissəsi saxlanılmamışdır. Aşkar edilmiş alt hissə 3-4sm qalınlığında və 130sm diametrində olan, yanib qızarmış gil təbəqəsindən ibarət idi.

Keramika məmulatı zəngin və çoxsaylı olub müxtəlif təyinatlıdır. Gilinin tərkibinə görə keramika məmulatını dörd qrupa bölmək olar: 1) bitki qatışığı; 2) təmiz tərkibli; 3) qeyri-üzvi (daş, qum, kvars və s.) qatışığı; 4) bitki və qeyri-üzvi qatışığı. Birinci və ikinci qruplar "keyfiyyətli keramika" kateqoriyasına, üçüncü qrup isə "kobud keramika" kateqoriyasına aiddir.

1, 2 və 3-cü qruplara aid keramika Leylatəpə mədəniyyəti abidələrindən – Leylatəpədən (3,s.19), Böyük Kəsikdən (1,s.16), Soyuqbulaqdan (9,s.136) məlumudur. Bu qrupların əlamətlərini özündə birləşdirən 4-cü qrup keramika ilk dəfə Böyük Kəsikdə qazıntıları zamanı müəyyən edilmişdir (1, s.16).

Say etibarilə bitki qatışığı keramika üstünlük təşkil edir. Eneolit dövrünün ümumi keramika məmulatının 55-60%-i məhz bitki qatışığı gildən hazırlanmışdır. Onlar qırmızı, narıncı, az hallarda solğun çəhrayı və qonur rənglidirlər.

Onların səthi həm bu rənglərdə, həm də solğun yaşıl rəngdə anqoblanmış bəzən isə cilalanmışdır. Bəzi hallarda bu qrupdan olan xeyrə və küpə tipli qabların gilinin tərkibinə həm də oxra qatılmış, nəticədə həmin qablar bənövşəyi rəng almışdır. Bitki qatışlıqlı gildən əsasən xeyrə, küp, küpə tipli qablar hazırlanmışdır. Bu qabların altı yuvarlaqdır.

Bütün keramika məməlatının daha azsaylısı ikinci qrupu, təmiz tərkibli gildən hazırlanmış qablardır. Təmiz tərkibli gildən yalnız küpə və kasa tipli qablar düzəldilmişdir. Bu qablar yüksək keyfiyyətlə bişirilmiş, anqoblanaraq cilalanmışdır. Qırmızı, solğun çəhrayı, bəzən isə qonur rənglidirlər.

“Keyfiyyətli keramika” kateqoriyasına aid qablar dulus çarxında formalaşdırılmışdır.

Üçüncü qrupa - “kobud keramika” kateqoriyasına aid qablar əldə formalaşdırılmış və kobud hazırlanmışlar. Onların səthi qeyri-hamar, rəngləri qonurdur. Bu tərkibli gildən küp, küpə və xeyrə tipli qablar düzəldilmişdir. Küplər dar və düz ağızlı, armudvari gövdəli, yuvarlaq – şışvari altlıqlıdır. Bəzən bu qəbildən olan armudvari gövdəli, yastı oturacaqlı küplərə də rast gəlinir. “Kobud keramika” kateqoriyasına aid qabların gili qum, xırda daş, kvars qatışlı olduğundan və zəif bişirildiyindən parçalanmaya daha çox meyllidirlər.

Bu kateqoriyaya aid, bişirilməzdən əvvəl səthi daraqlanmış qab qalıqları da aşkar edilmişdir. Qonur rəngli bu fragmənlərə 1,0-1,1 m dərinliyədək səviyyələrdə rast gəlinir.

Dördüncü qrup keramika qırmızı və qonur rəngli olub, əsasən xeyrə və küpə tipli qablardan ibarətdir. Onlar forma etibarilə “keyfiyyətli keramika”ya aid küpə və xeyrələri təkrarlasalar da, eyni zamanda həm bitki, həm də qum, xırda daş və digər qeyri-üzvi qatışlıqlı gildən hazırlanmışdır.

Qazıntı zamanı bir neçə ədəd yapma qulp aşkar edilmişdir. Tapılan nümunələr həm “keyfiyyətli keramika”, həm də “kobud keramika” kateqoriyasına aiddir (VI tablo, № 5-8).

II Poylu yaşayış yerində eneolit dövrünə aid xeyrə, küpə, küp, kuzə, kasa, tava və s. tipli saxsı qablar aşkar edilmişdir.

*Xeyrələr* (I tablo). Say etibarilə xeyrə tipli qablar üstünlük təşkil edirlər. Onlar əsasən “keyfiyyətli keramika” kateqoriyasına aiddirlər. Az hallarda “kobud keramika” kateqoriyasına aid xeyrələrə də rast gəlinir. Belə xeyrələrin bəzilərinin gilinin tərkibinə bitki qatılmışdır. Xeyrələrin hamısı yuvarlaq altlığa malikdir.

Ağız kənarının tərtibatı baxımından xeyrələri iki qrupa bölmək olar: sadə və köbəli ağız kənarına malik xeyrələr. Hər iki qrupdan olan xeyrələr əsasən dayaz, bəzi hallarda isə dərin hazırlanmışdır. Birinci qrupa aid xeyrələrin (I tablo, №1, 5, 8, 10) ağız kənarı heç bir əlavəsi olmadan sadə, gövdənin davamı

kimi düzəldilib. Onların ağız kənarının sonluğu bir qədər nazikləşir. Bəzən belə qabların ağız kənarı daxilə qatlanmışdır (I tablo, №9). Az hallarda sadə ağızlı xeyrələrin ağız kənarını daxildən bir və ya bir neçə nazik kəsmə xətlər dövrələyir.

İkinci qrup xeyrələrin ağız kənarı köbəli hazırlanmışdır (I tablo, №3, 6, 7, 11). Onların ağız kənarı, əsasən xaricə köbəlidir. Lakin, bəzən həm xaricə, həm də daxilə köbəli ağız kənarına malik xeyrələrə də rast gəlinir. Ağız kənarı xaricə köbəli xeyrələrdən birinin ağız kənarı daxildən kanalvari şəkildə batıqdır.

İri həcmli xeyrəyə aid hissə diqqəti cəlb edir. Qırmızı rəngli, "kobud keramika" kateqoriyasına aid bu xeyrə parçasının siniq yerində bir hissə xüsusi alətlə sürtülərək hamarlanmış və qövsvari formaya salınmışdır (I tablo, №12). Belə bir fakt Böyük Kəsikdən məlumdur. Belə ki, orada içərisində körpə uşağın dəfn edildiyi qazanın – 3 №-li qəbirin üstünə qoyulmuş təsərrüfat küpü parçasının siniq hissəsi qövsvari şəkildə sürtülərək hamarlandırılmışdır (2, s.13). Belə bir vəziyyət çox ehtimal ki, müəyyən ayinlə bağlı olmuşdur.

**Küpələr** (II-III tablolar). Küpələr dar və geniş ağızlı olmaqla iki qrupa bölnürlər. Dar ağızlı küpələr həm "keyfiyyətli keramika", həm də "kobud keramika" kateqoriyasına aiddirlər. "Keyfiyyətli keramika" kateqoriyasına aid küpələr çoxsaylı olub qırmızı, narincı rəngli, "kobud keramika" kateqoriyasına aid küpələr isə azsaylı olub qonur və qara rənglidirlər.

Dar ağızlı küpələrdən bir qisminin hündür ağız kənarı azacıq xaricə meylli, silindrik formadadır. Onların bəzilərinin ağız kənarının ortası xaricdən azacıq qabarlıqdır (III tablo, № 1). Hər iki kateqoriyadan olan belə küpələrə rast gəlinir. Dar ağızlı, "kobud keramika" kateqoriyasına aid, qonur rəngli küpələrdən birinin ciyin hissəsinə bişirilmədən əvvəl vurulmuş bir cərgə ovalvari batıqlardan ibarət naxışlar əhatələyir.

Geniş ağızlı küpələr də həm "keyfiyyətli keramika", həm də "kobud keramika" kateqoriyalarına aiddirlər. "Keyfiyyətli keramika kateqoriyasına" aid küpələrin ağız kənarı bir qədər xaricə meylli, qıfşəkilli bəzən isə köbəlidir. "Kobud keramika" kateqoriyasına aid iki küpə diqqəti cəlb edir. Onlardan biri kiçik həcmli, boz rəngli olub əldə səliqəsiz hazırlanmışdır. Ağız kənarı azacıq xaricə meylli olan bu küpənin səthi qeyri-hamardır (II tablo, №2). İkinci küpə nisbətən iri ölçülüdür. Onun ağız kənarı azacıq xaricə meyillidir. Ciyin hissəsi bir qədər qabarlıq düzəldilmişdir. Həmin qabarlıq hissədə bir cərgə rombşəkilli naxışlar qabı dövrələyir. Bu naxışlardan aşağı, gövdə hissə daraqvari alətlə işlənmişdir.

"Kobud keramika" kateqoriyasından olan açıq sarı rəngli küpələrdən birinin yastı oturacaq hissəsi aşkar edilmişdir. Qonur rəngli, digər bir küpənin boğaz hissəsi enli kanalvari şəkildə düzəldilməklə ciyin hissədən seçilmiştir.

“Kobud keramika” kateqoriyasına aid küpələrdən birinin boğazından ciyinə keçid qabarıqdır.

**Küplər** (III-IV tablolar). Hər iki kateqoriyaya aid iri təsərrüfat küpləri aşkar edilmişdir. Onları forma etibarilə üç qrupa bölmək olar: 1) geniş ağızlı; 2) dar ağızlı, şar gövdəli; 3) armudvari gövdəli küplər. Birinci və ikinci qrupa aid küplər yuvarlaq altlıqlı olub “keyfiyyətli keramika”, üçüncü qrupa aid küplər isə “kobud keramika” kateqoriyasına məxsusdurlar.

Birinci qrupa aid küplərin (IV tablo, № 1, 3, 5) ağız kənarı ilə gövdəsinin diametri yaxın olub, bəzən eynidirlər. Onların qifşəkilli ağız kənarı xaricdən köbəlidir. İkiqat pilləvari düzəldilmiş ağız kənarına malik küplərə də rast gəlinir (III tablo, №7, 15). Bəzi küplərin ağız kənarının köbəsi xaricdən şaquli “kəsilmişdir” (III tablo, №12). Bu qrupa aid küplər qırmızı, narincı rəngli olub yuvarlaq altlıqlıdırılar.

İkinci qrupa aid küplər dar ağızlı şar gövdəlidirlər (III tablo, № 2, 4). Onların ağız kənarı qifşəkilli, altı yuvarlaqdır. Qırmızı və narincı rənglidirlər.

Üçüncü qrupa aid küplər “kobud keramika” kateqoriyasına aid olub uzunsov, armudvari gövdəyə malikdirlər. Qonur rəngli bu qabların gilinin tərkibinə bəzən seyrək bitki qatılmışdır. Onların ağız kənarı düz, silindrik şəkilli və qifşəkillidirlər. Bu küplərin altı yuvarlaq-şişvari (IV tablo, №6) və yastıdır (IV tablo, №7,8). Üçüncü qrupa aid küplərdən, əsasən körpə uşaqların dəfni üçün istifadə edilmişdir. Onlar zəif bişirilmişdir.

**Kuzələr** (II tablo, № 6-10). Kuzə tipli qablar bir qayda olaraq “keyfiyyətli keramika” kateqoriyasına aid olub təmiz tərkibli gildən hazırlanmışdır. Dulus çarxında formalaşdırılmış bu qablar əsasən açıq-qonur rənglidirlər. Onların gili yaxşı yoğrulmuş və keyfiyyətlə bişirilmişlər. Uzun, qifşəkilli boğaza malikdirlər. Boğazdan ciyinə keçid hamardır. Lakin az hallarda boğazdan ciyinə kəskin keçidi silindrik boğazlı kuzələrə də rast gəlinir.

**Kasalar** (VII tablo, №1-3). Kasa tipli qablara aid fragməntlər məhdud sayda aşkar edilmişdir. Onlar da kuzələr kimi təmiz tərkibli gildən dulus çarxında formalaşdırılmış və keyfiyyətlə bişirilmişdi. Bu qablar açıq qonur rəngli olub bikonik formalı və yuvarlaq altlıqlıdırılar. Onların ağız kənarı geniş açılmışdır. Düz və qalın divarlı və “kobud” qatışlıqli gildən səliqəsiz hazırlanmış kasalara da rast gəlinib.

**Tavalar** (VIII tablo, № 1-6). Bu tipli qablara aid bir neçə fragmənt aşkar olunmuşdur. Onlar “kobud keramika” kateqoriyasına aid olub qonur rənglidirlər. Yalnız bir tava fragmənti “keyfiyyətli keramika” kateqoriyasına aiddir. Tava tipli qablar qalın, yasti oturacaqlı və qalın divarlı olub kobud hazırlanmışlar. Onlardan biri saman qatışlıqdır (VIII tablo, №1). Digər bir tavanın ağız kənarından 1-1,5 sm aşağıda bir cərgə deşiklər açılmışdır (VIII tablo, №5). Başqa

bir fragmətin də qalın divarının ortasında iki yanaşı deşik açılmışdır (VIII tablo, № 6).

Ümumiyyətlə, divarında bişirilməzdən əvvəl deşiklər açılmış qab fragmətləri aşkar edilmişdir. Onların bəzilərinin (VIII tablo, № 8) süzgəc kimi istifadə olunması güman edilir. Bişirildikdən sonra ağız kənarından aşağıda deşik açılmış yalnız bir qab fragməti tapılmışdır. Bu «keyfiyyətli keramika» kateqoriyasına aid kiçik həcmli xeyrə tipli qabın hissəsidir (VIII tablo, № 7).

Maraqlıdır ki, fragmətlərdən biri tamamilə fərqlidir. Bu, düz divarlı qabın gövdə hissəsinin qalığıdır. Bu qabın divarında bişirilməzdən əvvəl nazik alətlə bir tərəfdən divarın yarısına qədər batırmaqla əks tərəfdə qabarıqlar əmələ gətirilmişdir. Cox güman ki, burada məqsəd qabın divarında deşik açmaq deyil, özünəməxsus qaydada qabarıq şislərlə naxışlamaq olmuşdur.

Diqqəti cəlb edən materiallardan biri kiçik ölçülü, sarı rəngli qabdır (VII tablo, № 6). 15-ci kvadratdakı təsərrüfat quyusunda tapılmış bu qab təmiz tərkibli gildən əldə kobud formalasdırılmışdır. Səthi qeyri-hamar, düz divarlıdır. Yastı oturacağının ortası içəriyə batıqdır. Ağız hissəsi divarlara nisbətən nazik olub daraldılmışdır. Diqqəti çəkən cəhət bu qabın bişirilməməsidir. Onun daxilində açıq, parlaq, qırmızı rəngli maddənin qalıqları qalmışdır. Bu qabdan hansı məqsədlə istifadə edilməsi məlum deyil. Ehtimal etmək olar ki, bu qabdan hansısa məhlulun saxlanması, ayınların icrası üçün istifadə edilmiş və ya sadəcə uşaqlar üçün oyuncaq olaraq hazırlanmışdır.

II Poylunun qablarının naxışlanmasına Leylətəpə mədəniyyəti üçün səciyyəvi olan kəsmə üsulu ilə vurulmuş çarpaz, qoşa, qövsvari xətlərdən və dırnaqla vurulmuş buğdaşəkilli, ovalvari ornamentlərdən istifadə olunmuşdur. Leylətəpə mədəniyyətinə aid digər abidələrdən fərqli olaraq, II Poyluda həm “keyfiyyətli” həm də “kobud” keramika kateqoriyasına aid nümunələr bu üsulla naxışlanmışdır. Belə naxışları olan küpə, xeyrə, kuzə tipli qab fragmətləri tapılmışdır (V tablo).

Yuxarıda qeyd edildiyi kimi II Poylunun eneolit dövrü bəzi qablarının bəzədilmə üsullarından biri onların ağız kənarında xaricdən düzəldilmiş relyefikşislərdir. Abidədə iki ədəd belə qab fragmətinə rast gəlinmişdir. Onlardan biri bitki qatışılı gildən qırmızı rəngdə hazırlanmış qaba aiddir. Qalın divarlı bu qab iri həcmli olub düz, şaquli divarlı və yastı oturacaqlıdır (V tablo, № 5).

İkinci, nazik divarlı qab fragməti də “keyfiyyətli keramika” kateqoriyasına aiddir. Bu qabın xaricə meyilli ağız kənarına xaricdən konusvari şiş əlavə edilmişdir. Cox ehtimal ki, bu fragmənt kasa tipli qaba məxsusdur.

II Poylunun saxsı qablarının ən yaxın paralelləri Leylatəpə (3, s.36-52), Böyük Kəsik (1, s.16-25), Soyuqbulaq (9, s.136-137), Berikldebi (4, s.84-85) və Leylatəpə mədəniyyətiə aid digər abidələrdən məlumdur. Leylatəpə mə-

dəniyyəti Mesopotamiya, Ön Asiya ilə Şimali Qafqaz arasında körpü rolunu oynamışdır. Buna görə də II Poylu qablarının çoxsaylı analogiyalarına Şimali Ubeyd (7, şək.6, №1-5) və Maykop mədəniyyətləri abidələrində rast gəlinir (5, şək.9,12,13,14 və s.; 8, şək.39,40,44-46 və s.). II Poylu keramikasının əsas naxış elementləri Maykop mədəniyyəti qablarında təkrarlanır (6, şək.1).

Bələliklə, II Poylu yaşayış yerinin zəngin keramika məmələti bu abidənin Leylatəpə mədəniyyətinə aid olduğunu göstərir. «Keyfiyyətli keramika» kateqoriyası özünün bütün göstəriciləri ilə Ön Asiya ilə bağlıdır. II Poyluda bu kateqoriya ümumi keramika məmələtinin əksəriyyətini təşkil edir. «Kobud keramika» kateqoriyası isə yerli eneolit ənənəsini özündə əks etdirir. Məhz hər iki kateqoriyaya aid keramikanın birgə istehsalı Leylatəpə mədəniyyətinin əsas xüsusiyyətlərindən olub, Mesopotamiya və Cənubi Qafqazın eneolit mədəniyyətlərinin xüsusiyyətlərinin təzahürüdür. Keramika istehsalı ənənələrinin qovuşması abidədən aşkar edilmiş, hər iki kateqoriyanın əlamətlərini özündə birləşdirən dördüncü qrup bitki və qeyri-üzvi qatışlı keramika məmələtində özünü daha aydın şəkildə göstərir.

II Poylunun keramika məmələti Leylatəpə mədəniyyətinin, eneolit dövründə Mesopotamiya-Qafqaz miqrasiya proseslərinin, eneolit dövrü keramika istehsalı üsullarının tədqiqi baxımından mühüm əhəmiyyət kəsb edir.

## ƏDƏBİYYAT

1. Müseyibli N.Ə. I Böyük Kəsik eneolit dövrü yaşayış məskəni. Bakı, 2007
2. Müseyibli N.Ə. Leylatəpə mədəniyyətinin gil qablarda dəfn adəti. «Azərbaycan arxeologiya və etnoqrafiyası». Bakı, 2007, №1
3. Aлиев Н., Нариманов И. Культура северного Азербайджана в эпоху позднего энеолита. Баку, 2001.
4. Глонти Л.И., Джавахишвили А.И. Новые данные о многослойном памятнике эпохи энеолита – поздней бронзы в Шида Картли – Берикледееби. КСИА, 1987, №192.
5. Кореневский С.Н. Древнейшее оседлое население на среднем Тереке. Москва, 1993.
6. Кореневский С.Н. Знаковая керамика Кавказа эпохи энеолита и ранней бронзы. Древности Северного Кавказа. Москва, 1999.
7. Мерперт Н.Я., Мунчаев Р.М. Поселения убейдской культуры Ярым-тепе III в северной Месопотамии. Советская археология, 1982, №4.
8. Мунчаев Р.М. Кавказ на заре бронзового века. Москва, 1975.
9. Мусеибли Н. Позднеэнеолитические курганы Акстафинского района. Археология, этнология и фольклористика Кавказа. Баку, 2005.

## CERAMIC FROM THE II POYLU SETTLEMENT

*Najaf Museyibli*

### *Summary*

During the excavations in the II Poylu chalcolithic settlement in the Agstafa region have been discovered a lot of ceramic materials. The types of potteries are, big pitcher, jug, bowl and etc. The colors of these materials are red, brown and sometimes strong grey and pink painted. The composition of the clay of the ceramics is divided into 4 groups. 1) plant mixed 2) clean composition 3) inorganic 4) plant and inorganic mixed. The first and the second groups are “qualitative ceramics”, the third groups are “coarse ceramics”. From these settlement zoomorphic figurines (dog heads), disk illustrated thinks and faience sickle were found. The faience sickles of the Caucasus were known only in the settlement Leylatepe. The faience sickles have been also discovered from the Ubeyd culture monuments in the Mesopotamia. According to the archaeological materials and radiocarbon analyses the II Poylu settlement, dates back to the first half of the IV millennium B.C.

## КЕРАМИКА ПОСЕЛЕНИЯ ПОЙЛУ II


*Наджасф Мусеибли*

### *Резюме*


Энеолитическое поселение Пойлу II обнаружено на территории Акстафинского района, на 408.8 км маршрута нефтепровода Баку-Тбилиси-Джейхан. В результате раскопок в 2005 г. на этом поселении обнаружены многочисленные керамические изделия. Разнообразны в типологическом отношении сосуды (купцы, кувшины, миски, чаши и др.), в основном, красного и бурого цветов. Встречаются также сосуды темно-серого и розового цветов.

На основе археологического материала и результатов радиокарбонных анализов поселение Пойлу II датируется первой половиной IV тыс. до н.э.


I tablo




II tablo




III table



IV tablo




1




2




3




4




5



6




7




8

V tablo



1



2

0 1 2 3




3



0

3



4


0 3



5


0

3



6

0 1 2 3



7

0

1

2


3




-




VI tablo



## VII Tablo



VIII table



## ИССЛЕДОВАНИЕ ОРУЖИЯ КАРАБАХСКОЙ ГРУППЫ ХОДЖАЛЫ – КЕДАБЕКСКОЙ КУЛЬТУРЫ

*Диана Джсафарова*

*(Институт археологии и этнографии НАН Азербайджан)*

Первые образцы оружия из памятников Карабаха были найдены при раскопках Э.Реслера, работавшего в конце XIX века преподавателем Шушинского реального училища в городе Шуша и Шушакенд в 1891 и в 1893 гг. Помимо других, особо выделяются курган №5, исследованный в окрестностях города Шуша, где в подкурганном каменном ящике, в числе прочих предметов (браслеты, пуговицы, щипцы, керамические сосуды и т.д.) были найдены обсидиановые миндалевидные наконечники стрел и бронзовый втульчатый наконечник копья листовидной формы [1, с.214-217, f.2, a, b; f.3]. А в курганах №10 и 11 в число остатков материальной культуры входили обсидиановые наконечники стрел [1, f.9, c], как и в кургане №5.

Наиболынее число разнообразных образцов оружия были найдены в памятниках Довшанлы, Ахмакы, Баллукая и Ходжалы. Результаты своих исследований Э.Реслер с помощью Р.Вирхова опубликовал в немецком издании. Эти памятники датируются XII–XI вв. до н.э [2, с.72].

Результативными были раскопки Э.Реслера и в курганах Довшанлы, расположенных, также как и памятники Баллукая – Сырхавенд, Ахмакы в районе среднего течения реки Хачынчай.

В 1893 и в 1894 гг. (в 1892 г. Э.Реслер не работал, по состоянию здоровья ездил на лечение в Германию, (заодно консультировался по поводу своих изысканий с Рудольфом Вирховым) он раскопал в Довшанлах два кургана (№1 и №2). В первом кургане (высота 10 м, диаметр 27 м) были обнаружен каменный ящик (3,7x 1,4 x 1,5 м), сложенный из неотесанных глыб, где было совершено коллективное захоронение. Основной захоронённый лежал в вытянутом положении, трое остальных – в разных углах в скрюченном виде. На голове двоих сохранились остатки бронзового шлема [3, л. 42-61; 4, с.17; 1, с.231-235; 2, с.73].

В связи с тем, что за исключением 40 глиняных сосудов, основные образцы материальных остатков являются отдельными типами оружия и сопутствующими предметами, считаем уместным привести описание расположения вооружений.

На голове основного покойника находился бронзовый венчик, рядом были положены длинный меч, секира, кинжал, навершия посоха и другие предметы.

Э.Реслер полагал, что из трех сопровождающих покойника двое были мужчинами и одна женщина (на основании того, что при ней находились кольца, браслеты, бусы). На черепе первого сопровождающего покойника находились остатки бронзового шлема, рядом с ним лежали удила, вилы, кинжал и мелкие украшения. На черепе второго сопровождающего покойника также были остатки бронзового шлема, рядом с ним лежали также удила, вилы и другие предметы [1, с. 231-235, f.14, a, b; f.15; f.16, a, c, h; f.20; f.23; f.25; f.26, a, b; 2, с. 73; 5, с.137].

Различные образцы оружия и защитные средства входили в комплекс второго Довшанлинского кургана, высотой 5,5 м, диаметром 16 м. Под курганом находились три прямоугольные могилы, лучеобразно расходящиеся в трёх направлениях: могила «а», «в» и неисследованная. Она осталась за пределами раскопанной траншеи. В каждой могиле находились по одному покойнику, захороненному на спине в вытянутом положении, ногами к общему центру. На черепе покойника из могилы «а» находились остатки бронзового венчика, справа от него лежал череп лошади. Около бедра лежали меч, кинжалы, вилы, наконечники копья. В могиле «в» у захоронённого отсутствовал череп. Рядом лежали остатки вооружения – бронзовые и каменные наконечники стрел, предметы конского убора и другие вещи [6, с.34-41; 4, с.17; 7, с.90; 5, с.145, 1-7; 2, с.73, т.45, 57, 58].

Интересные образцы дали также раскопки Баллукая–Сырховендинский курган, высотой 9 м, диаметром около 22 м. В курганном погребении, вероятно срубного характера, судя по описаниям Э.Реслера, было обнаружено захоронение без черепа. Рядом лежали кости лошади, быка и собаки. В числе разбросанных по могиле различных предметов, керамика, украшения и т.д., находились также образцы вооружения – небольшие вилы, бронзовые наконечники стрел, бронзовый крюк. К вспомогательным предметам вооружения можно отнести бронзовые массивные втоки (4 экз.), массивную круглую бляху со спирально вкованной бронзовой лентой [6, с.54; 8,с. 216; 4, с.19; 7, с.101-102; 2,с. 74, т.48, 11-17].

Достойное место среди памятников Ходжалы–Кедабекской культуры (второй этап развития) занимают курганы, раскопанные Э.Реслером у сел. Ахмакы. В 1897 г. из восьми обнаруженных курганов он исследовал пять. За исключением одного (№4), во всех раскопанных курганах помимо прочих предметов были выявлены образцы оружия.

По обряду захоронения интерес представляет первый курган (диаметр свыше 16 м, высота 5 м). Под курганом в каменном ящике, также как и в первом Довшанлинском кургане, было захоронено четыре покойника: один вытянутый на спине, и трое сопровождающие его, но в отли-

чие от Довшанлинского не в скорченном, а в сидячей позе. Рядом с основным захороненным лежали бронзовый кинжал и нож, бронзовый литой наконечник копья, кремневые наконечники стрел [8, с.220-221; 7, с.261-263; 26, 27; 12, 75, т.46]. У сопровождающих оружия не оказалось.

Остальные курганы по форме и размерам идентичны первым. Под курганий насыпью второго кургана находился каменный ящик, в котором были захоронены два покойника в сидячей позе – восточной и западной стене. Материальные остатки находились лишь у западной части. Это два бронзовых кинжала «закавказского типа» с ажурным набалдашником, бронзовые, обсидиановые и кремневые наконечники стрел [8, с.222; 221, 158; 9, с. 264-268, f.40; f.30-36; 5, с.148; 2, с. 75, т.46, 40-43, 49].

В третьем кургане в каменном ящике были обнаружены захоронения 9 покойников, один из которых лежал в западной части в вытянутом положении, на правом боку. Рядом лежали бронзовые кинжалы «закавказского типа», костяной наконечник копья. Остальные восемь покойников были захоронены в сидячем положении [8, с. 224; 221, 158; 9, с.268-270, f.41; f.42; 5, с. 148-152; 2, с. 75, т.46, 50, 51].

В пятом подкурганном каменном ящике были захоронены четыре покойника: два из них – у восточной стенки в сидячем положении; двое других расположены в таких же позах друг за другом у западной стенки. Большинство материалов находилось у восточной стены. Помимо прочего (керамика, различные украшения) были найдены также интересующие нас изделия – бронзовое втульчатое копье, бронзовые и обсидиановые наконечники стрел [8, с. 228; 10, с. 159; 9, с. 272, 274, f.80; f.51; f.54; f.63; 2, с.76, т.46, 1, 4, 5, 10].

Следующим памятником, который дал значительные образцы вооружения, является Ходжалинский некрополь. Как было выше отмечено, первые раскопки здесь были проведены Э.Реслером и А.Ивановским в 90-х гг. XIX в. Э.Реслер первым обратил внимание на насыщенность и разнотипность Ходжалинских памятников, выявил новые для древности Азербайджана такие типы сооружений, как лабиринтообразные строения, менгиры, дальменоподобные погребения, курганы и т.д. [4, с.16-17]. В дальнейшем эти сведения дополнились новыми наблюдениями и были внесены некоторые уточнения [11, с.219-220; 12, с. 172; 2, с.83].

В общей сложности из сотни зафиксированных разнотипных памятников, лишь более чем в сорока из них были проведены археологические раскопки. Э.Реслер раскопал 21 курган и 4 каменных ящика; А.Ивановским было изучено 4 погребения; И.Мещаниновым и сотрудниками в 1926 г. – 2 кургана и 3 погребения. Я.Гуммель в 1939 г. открыл 1 курган и

одно погребение; К.Кушнаревой в 1954 г. были раскопаны 2 кургана. Очищены остатки 7 - и пунктов и наконец, Г.Джафаровым в 1984 г. было исследовано 19 погребений [12, 84].

Однако, как это ни странно, только в некоторых из них были найдены образцы интересующих нас материалов. Из анализа этих материалов следует, что будто бы древние жители Ходжалы вели очень мирную жизнь. Но мы можем предположить, что это не совсем верная картина, т.к. находки в Ходжалинском кургане №2 высотой 11,5 м, диаметром 76 м. (Раскопки Э.Реслера, 1895 и 1897 гг. трупосожжения, II тип, большие земляные курганы, XII–XI вв. до н.э.) в числе многочисленных разнообразных предметов (бронзовый котел, трилистник, умбоны, кеглевидные и катушкообразные предметы, украшения, керамика и т.д.) было обнаружено также 40 бронзовых наконечников стрел с опущенными крыльями и удлиненным стержнем, два экземпляра бронзовых литых стрел к оружию и пояс из листовой бронзы доказывают, что в этом кургане был захоронен знатный воин [13, с. 38-40; 7, с.172-174; 14, с.425-432, р.13, f.16; f.17; 15,с. 111; 16, с.87].

Из раскопок Э.Реслера найдены скучные образцы вооружения в большом земляном кургане № 18 (второй тип, в 1897 г. высота 10 м, диаметр 84 м, трупосожжения). Скорее это не оружие, а составная часть вооружения – панцирные пластины и бронзовый пояс [8, с.103-105; 14,с. 433; 10, с.152; 2, с. 87; 15,с. 111-113].

Отдельные виды оружия и другие приспособления были найдены среди материалов кургана №7 (бронзовые наконечники стрел) [13, с.43-44; 15,с. 113; 2, с.88], № 12 (наконечники стрел из обсидиана и кремня, пряжка от пояса) [13, с.43-44; 7, с.179-180; 2, с.89], №19 (бронзовый кинжал с черенком для рукоятки) [8, л.44; 14, с.432-444, р.45; 2, с.89, т.53, 6, 7] из раскопок Э.Реслера, произведенных им в 1895, 1897 гг., в том же Ходжалинском могильнике. Эти курганы относятся к третьей группе Ходжалинских памятников.

Из других памятников, относящихся к третьей группе, исследованной Я.Гуммелем в 1939 г., только в кургане № 120, где были захоронены всадник с двумя конями и женой, были найдены бронзовые, кремневые и обсидиановые наконечники стрел [17, с.12].

Я.Гуммелем же в 1938 г. около селения Каркиджахан было обследовано место находки клада, где среди других предметов было выявлено шесть экземпляров бронзовых топоров–секир [18, с.77-80, т.II; т.III].

Из памятников Ходжалы, относящихся к первой группе (малые земляные курганы, XIV – XIII вв. до н.э.) только в одном кургане, иссле-

дованином. Джалафарзаде, были обнаружены кремневые (1) и обсидиановые наконечники (3) стрел [19, с.30]. При раскопках каменного ящика №39, произведенных под руководством акад. И.И. Мещанинова, были обнаружены обсидиановые и кремневые наконечники стрел миндалевидной формы с выемкой у основания [20, с.226-227].

В 1984 г. Г.Джафаров проводил археологические изыскания в Ходжалинском могильнике [2, с.96]. Целью было уточнение координат и проверка состояния сохранности раннее известных памятников, а также проведение разведочных и раскопочных работ. Было раскопано 19 каменных ящиков, в основном вновь зафиксированных памятников (это левобережье реки Илису, левого притока Ходжалычая). В погребениях № 9 (железный наконечник копья) и №15 (бронзовый черенковый кинжал) были найдены образцы оружия.

Продолжая перечень памятников Ходжалинского некрополя, в которых находили отдельные виды вооружения, надо отметить также раскопки, проведенные А.А.Ивановским в 1896 г. Различные образцы оружия были найдены в каменном ящике №83 (черешковый бронзовый кинжал [21, с.150, т.III, 12] с отдельно отлитым ажурным навершием, в погребении № 84 [21, с. 150, т.III, 4; т.V, 5] (такой же, как в каменном ящике № 83, бронзовый кинжал железный, втульчатый наконечник копья), в №86 (такой же, как и предыдущие кинжалы, обсидиановые наконечники стрел миндалевидной формы) [21, с.150, т.III, 10; т.VII, 11-14].

А.Ивановский в том же году параллельно вел раскопки в других памятниках Карабаха, где в некоторых из них находил предметы вооружения. Так, в каменном ящике кургана №81 у сел. Гюльяятаг (на левом берегу речки Гюльяятаг, впадающей в р. Хачинчай) в числе других были найдены бронзовый кинжал и два железных наконечника копья [21, с.146, т.III, 12; т.V, 37; 12, 81]. А в кургане №82 у сел. Банк бронзовый кинжал и шесть обсидиановых наконечников стрел [21, с.147, т.III, 1; т.VII, 11-14; 2, с. 81].

Им же в курганах Дамголу, также были обнаружены помимо других интересных предметов, некоторые образцы оружия. В кургане № 78 – бронзовый кинжал, кремневые (6 шт.) и обсидиановые (9шт.) наконечники стрел [21, с.143, т.III, 9; т.VII, 11-14; 2, с.80]; в кургане №79 – бронзовый кинжал и железное копье [21, с.145, т.III, 6; т.V, 6; 2, с.80].

После раскопок в Дамголу – Гюльяятаг – Банк - Ходжалы, А. Ивановский продолжил свои изыскания у сел. Карабулаг (или – Чинары), на берегу Куру-чая. Здесь было обнаружено свыше 20-и курганов, в пяти из которых он вел раскопки. Это знаменитые богатые Карабулагские кур-

ганы, в которых были обнаружены многочисленные и разнообразные образцы материальной культуры, в том числе и оружие, притом, только в двух курганах. В кургане №88 (это общая нумерация памятников, исследованных А.Ивановским в Закавказье, а по Карабулагу №2) были найдены бронзовый кинжал и 5 экземпляров обсидиановых наконечников стрел [21, с.156, т.VII, 11-14, 15]. А в кургане №91 (№5, причем самый богатый), помимо многочисленных керамических сосудов, украшений из слоновой кости, бронзы и т.д., здесь нашли 6 наконечников стрел из яшмы, 28 экземпляров наконечников стрел из обсидиана и 12 экземпляров стрел из бронзы (так называемые «закавказские стрелы с опущенными крыльями»). Сюда же можно добавить и костяные изделия для тетивы лука [21, с.160, т.XV, 27-29, 30-35].

Возвращаясь к археологическим изысканиям Э. Реслера, надо упомянуть о его работе в 1896 г. у селения Абдал – Гюлаблы, где он зафиксировал разнотипные памятники [22, с.27-41; 10, с.106-108; 2, с.156]. Это так называемые «погребения гяуров», «цыганские погребения» (так называли местные жители), а также курганы. В памятниках первой группы он раскопал 36 каменных ящика, в нескольких из которых были найдены бронзовые наконечники стрел «закавказского типа».

Заметное место в изучении Ходжалы–Кедабекской культуры в целом, а также оружия и военного дела, в частности, занимают богатые курганы предгорного и низменного Карабаха, исследованные Г. Джарфаровым в 80-х гг. XX века. Это великолепные курганы Борсунлу, Беймасаров и Сарычобан.

Под земляной насыпью Большого Борсулинского кургана (№8, раскопки 1982 г., высота 7 м, диаметр 80 м) была выявлена огромная могильная камера общей площадью 256 м<sup>2</sup> (32x8x4м) [23, с.3-12; 111, 57-60; 2, с.102-109].

Могила была перекрыта круглыми бревнами из твердых пород в два, три, а местами - четыре наката, между которыми был толстый слой из камышового настила. Несмотря на ограбление, произведенное еще в древности, ученым удалось воспроизвести или, точнее, восстановить первоначальный погребальный обряд, а также порядок расположения инвентаря.

Как было установлено, в обширной могильной камере был захоронен племенной вождь в сопровождении девяти слуг и наложниц. Здесь были найдены многочисленные образцы материальной культуры – керамические сосуды, всевозможные украшения (металлические, пастовые, стеклянные, костяные, из слоновой кости, перламутры, золота и т.д.), удила

различного типа из бронзы и костяных пластинок и приспособления для конской узды, плоские топоры, долота, стамески, булава и многое другое. Среди несметного разнообразия предметов выделялись и образцы оружия и части вооружения. Это бронзовые наконечники стрел раннего типа, наконечники копий, топоры-секиры, панцирные пластинки [23, р.9, 10, 14, 15; 111, 58, 59; 2, с.105-106, т.77, 4; т.78, 1-8; т.79, 1-4].

Важным элементом являются также захоронение восьми коней с полным набором уздечек и другими приспособлениями.

Как ни парадоксально, но в другом, по размеру чуть уступающем Борсунлинскому, Беймсаровском кургане [24, с.155-170; 25, с.60-62; 16, с.109-114] в числе разнообразных предметов образцы вооружения не были зафиксированы. Хотя и громадный размер могильной камеры ( $200\text{ m}^2 - 20 \times 10 \times 6\text{ m}$ ), мышное захоронение племенного вождя в сопровождении слуг, конских захоронений (6 особей) - все это указывает на принадлежность этого загробного сооружения богатому и всесильному племенному вождю-военачальнику. На это указывает и наличие захоронения коней с множеством украшений. Может быть, еще в древности, проникшие в погребальное сооружение грабители унесли оружие всё до единого?

Многочисленные образцы оружия, защитных средств для воина, а также захоронение боевых коней мы встречаем в другом знаменитом Карабахском кургане - памятнике XII-XI вв. до н.э.-Сарычобан. Курган входил в группу памятников, расположенных на окраине одноименного квартала (мехелле) сел. Хындырыстан Агдамского района. В 1986 г. был исследован один земляной курган из этой группы, земляная насыпь которого была разрушена при строительстве водохранилища. Под насыпью кургана вскрыта могильная камера в форме правильного креста, ориентированная по четырём сторонам света. Камера перекрыта толстыми бревнами в два или три наката (как в Борсунлинском кургане).

Могильный комплекс состоит из двух пересекающихся прямоугольно – удлиненных камер: одна по направлению север–юг, другая – восток–запад и условно разделен на пять камер (центральную, северную, западную, восточную и южную). В центральной камере на специальном ложе был захоронен племенной вождь в сопровождении двух слуг. В разных камерах в общей сложности были захоронены 16 коней (правда, в расчлененном виде), причем, в основном взнузданные [26, с.191-207; 2, с.114-122].

За исключением двух керамических сосудов, остальные предметы, обнаруженные в Сарычобанском кургане, так или иначе, связаны с оружием или же со средствами и приспособлениями для вооружения. Это

бронзовые наконечники стрел «закавказского типа» с опущенными крыльями, копьё, кинжал, панцирные пластинки, бляхи-обоймы, скипетр, приспособления для тетивы лука, бронзовые удила, различные конские украшения, остатки кольчуги [25, с.62; 2, т.96; т.97; т.98; т.99; т.100; т.101] и т.д. К сожалению, как и предыдущие богатые курганы Карабаха (Борсунлу и Беймсаров), Сарычобанский курган также был ограблен еще в древности, чему имеется много доказательств. Упомянем хотя бы хорошо сохранившийся грабительский ход, примыкающий к западной камере, остатки пожарища, хаос, сотворённый в камерах и т.д. Но, несмотря на это, даже после ограбления в погребении осталось много предметов, в том числе и оружие (например, только наконечников стрел было свыше 130 экземпляров) [26, с. 191-206].

Этим исчерпывается перечень раскопанных археологических памятников Карабаха, в которых обнаружены образцы оружия и военного дела. К сожалению, в силу различных (в основном объективных) причин в 90-х гг. XX века на территории Карабаха археологические раскопки не проводились. И только благодаря финансовой поддержке международного консорциума вдоль предполагаемого маршрута нефтепровода Баку–Тбилиси–Джейхан удалось провести археологические изыскания. Зафиксирован, картографирован и изучен ряд археологических памятников. В одном из них, находящемся вблизи сел. Борсунлу Геранбайского района, помимо других предметов, выявлены также бронзовый кинжал, каменные (кремневые и обсидиановые) наконечники стрел миндалевидной формы, а также бронзовые наконечники стрел подтреугольной формы, с четко выделенными крыльями [27, с.39, т.14, 1-5, 8, 9]. Хотя географически Геранбайский район скорее Гянджачайский регион, нежели Карабахский, тем не менее, считаем своим долгом упомянуть и об этой интересной находке последних лет. Курган датируется концом II – началом I тыс. до н.э.

## ЛИТЕРАТУРА

1. ZE VBGAEU, Berlin: 1894
2. Джафаров Г.Ф. Азербайджан в конце IV тыс.- в начале I тыс. до н.э.(на азербайджанском языке)
3. Дело АК : Архив ЛОИА, Ф.1, №130/1891
4. ОАК за 1894г. СПб, 1896 г.
5. Кушнарева К.Х. Некоторые памятники эпохи поздней бронзы в Нагорном Карабахе//Советская археология, 1957, вып 27.
6. Дело АК: ЛОИА
7. ZE VBGAEU, Berlin: 1899
8. Дело АК : Архив ЛОИА, Ф.1, №48/1897

9. ZE VBGAEU, Berlin: 1896
10. ОАК за 1897г. СПб, 1900 г
11. Исмаилов Г.С. Новые материалы по древней металлургии и с Юго-Восточных склонов Малого Кавказа // Изв. АН Азерб. ССР. Серия история, философия и права, 1974, №3
12. Кушнарева К.Х. Археологические работы в 1954 году в окрестностях сел. Ходжалы //МИА СССР, Москва-Ленинград, Наука, 1957
13. Дело АК : Архив ЛОИА, Ф.1, №60/1895
14. ZE VBGAEU, Berlin: 1898
15. Кушнарева К.Х. Ходжалинский могильник //ИФЖ АН АССР, 1970, №3
16. Алиев В.Г. Поселение Эпохи поздней бронзы и раннего железа в Баба-Дервише // Материальная Культура Азербайджана. Баку : Наука, 1976, 7 том. (на азербайджанском языке)
17. Гуммель Я.И. Археологические разведки и раскопки по районам Азербайджанской ССР. Отчеты по экспедициям 1939 г. Научный архив ИИ НАН Азербайджана.
18. Гуммель Я.И. Раскопки в Нагорно-Карабахской Автономной области в 1938// Изв. Аз. Фан СССР.1939, №4
19. Джадарзаде И.М. Ходжалинская экспедиция. Земляной курган №5 // Изв. Аз. Фан СССР, 1941, №2
20. Мещанинов И.И. Краткие сведения о работах археологической экспедиции в Нагорный Карабах и Нахичеванский край, наряженной в 1926 г. Обществом изучения Азербайджана// Сообщ. ГАИМК. Ленинград, 1926, №1.
21. Ивановский А.А. По Закавказью. МАК, Москва, 1911, вып. 6
22. Дело АК : Архив ЛОИА, Ф.1, №36/1896
23. Джадарзов Г.Ф. Борсунлу – погребение племенного вождя. Баку: Элм, 1984
24. Джадарзов Г.Ф. Курган у сел. Беймсаров в Азербайджане // Российская Археология. Москва, 1993, №3.
25. Джадарзов Г.Ф. Карабахские курганы периода разложения первобытно-общинного строя // История и её проблемы. Баку, 1997, №2.
26. Джадарзов Г.Ф. Курганы эпохи поздней бронзы вблизи Сарычобана // Российская Археология. Москва, 1993, №3.
27. Кошкарлы К., Мусеибли Н., Ашурев С. Борсунлинский курган. Баку: Элм, 2003

## XOCALI-GƏDƏBƏY MƏDƏNİYYƏTİİNİN QARABAĞ QRUPU SİLƏHLARINİN ÖYRƏNİLMƏSİ

*Diana Cəfərova*

### *Xülasə*

Təqdim olunan məqalədə Xocalı- Gədəbəy arxeoloji mədəniyyətinin Qarabağ qrupu silahlarının öyrənilməsi səviyyəsi tədqiq olunur, bununla yanaşı müxtəlif tip silahlar tapılmış arxeoloji abidələr (Xocalı, Dovşanlı Axmaxı, Ballıqaya, Dəmqolu, Gülyataq, Qarabulaq, Abdal- Gülablı, Borsunlu, Bəyimsarov, Sarıçoban, Şuşa) haqqında məlumat verilir.

Bizim tədqiqatların xronoloji çərçivəsi son tunc və ilk dəmir dövrünü, e.ə. XIV-VIII əsrləri əhatə edir. Maraqlıdır ki, Azərbaycan ərazisində aparılan ilkin arxeoloji qazıntılar məhz bu dövrün abidələrində aparılmışdır.

Qarabağ, öz növbəsində, Azərbaycanda ilkin qazıntılar aparılmış çox nadir bölgələr içərisində olmuşdur. Burada ilk arxeoloji qazıntıları XIX əsrin sonunda E.Resler və A.Ivanovski aparmışlar. 1920-1930-cu illərdə isə Qarabağ bölgəsində Azərbaycan arxeologiyasının təşəkkülü və inkişafında əvəzsiz xidmətləri olmuş peşəkar alımlər- Meşşaninov, T.Passek, B.Latini, İ.Cəfərzadə, Y.Hümməl- əvəzsiz rol oynamışlar.

Qarabağ qrupu silahlarının tədqiq olunmasında H.Cəfərovun XX ərin 80-ci illərində aşkar edib, elmi ədəbiyyata daxil etdiyi möhtəşəm kurqanlar xüsusi yer tutur.

## RESEARCH OF WEAPON OF KARABAKH GROUP OF KHOJALY- GADABAY CULTURE

*Diana Jafarova*

### *Resümə*

The article is about the study of weapon patterns of Karabakh group of Khojaly- Gadabay culture of the XIV-VII centuries B.C. The author notes that the late Bronze and early iron periods are the characterized by the first archaeologically researched monuments of Azerbaijan. Karabakh was one of the rare places of Azerbaijan where the pioneers of archaeology such as E.Resler and A.Ivanovski made archaeological researches.

The author also gives the description of monuments where were found the patterns of various patterns of arms.




Рисунок 4. Материалы из Ходжалинского кургана №2 (раскопки Э.Реслера)




Рисунок 5. 1-15 - материалы из погребения №81 Гюльятағ; 16-26 из погребения Ходжалы (16-21 - №82; 22,23 - №83; 24,25,26 - №84).

Раскопки А.А.Ивановского




Рисунок 9. Предметы из кургана №2 Довшанлы: 1 - меч; 2 - вилы;  
3 - наконечник стрелы; 4 - наконечник копья; 5,7 - кинжалы




Рисунок 7. Предметы из кургана №1 Довшанлы: 1,2,7,8 - кинжалы;  
3,4,5 - наконечники стрел; 6 - нож; 9,10 - браслет и лунница;  
12,13 - пряжки от пояса; 17 - украшение в виде шлема; 14 - удила;  
15 - топор-секира; 16 - вилы




Рисунок 8. Предметы из кургана №1 Довшанлы: 1 - меч; 2 - удила;  
3, 7 - бляхи; 4, 5 - пуговицы; 6 - кольцо; 8, 9 - наконечники стрел;  
10 - долото; 11 - кинжалы; 12 - нож; 13 - секира; 14 - колечко-пряжка

## ZƏYƏMÇAY NEKROPOLU QƏBRLƏRİNİN XRONOLOGİYASI

*Samil Nəcəfov*

(AMEA Arxeolojiya və Etnoqrafiya İnstitutu)

Zəyəmçay hövzəsi və bölgədəki eyni tip qəbir abidələrinin xronoloji dövrünü müəyyənləşdirməkdə Zəyəmçay nekropolunda aparılmış arxeoloji qazıntıların böyük əhəmiyyəti vardır. Qeyd etmək lazımdır ki, Zəyəmçay hövzəsinin qəbir abidələri, əsasən Xocalı-Gədəbəy arxeoloji mədəniyyətinə aid olub e.ə. II minilliyyin sonu I minilliyyin əvvəlləri üçün xarakterikdir.

Zəyəmçay hövzəsinin qəbir abidələrində rast gəlinən dəfn adətlərindən biri ölüünün yanına çoxlu avadanlıq qoymaqla yanaşı, onun üzərinə daş tökmək adəti olmuşdur. Onlardan bir çoxu V.Belk və A.A.İvanovski tərəfindən tədqiq olunmuşdur. A.A.İvanovski Gədəbəy rayonunda, Zəyəmçayın yuxarı axarında aşkar edib qazdığı 72 daş qutu qəbirdən 32-ni bu tipə aid edir [16, 167]. Buna görə tədqiqatçı onların dövrünü müəyyənləşdirir. C.Xəlilov yazır ki, qəbirlərə daş qoymaq adətinə Qafqazın başqa yerlərində də təsadüf olunur. O, göstərir ki, bu adət daş qutularla yanaşı sadə torpaq qəbirlərə də şamil olunur [4,66]. Məsələn, Gürcüstanın qədim Samtavr qəbirstanlığında e.ə. XII-IX əsrlərə aid edilən sadə torpaq qəbirlərdə də bù adətə rast gəlinmişdir [37, 54-61]. Şimali Qafqazda, Kuban çayı yaxınlığında qazıntılar aparan N.V. Anfimov qəbirlər üçün xarakterik olan bu adətin e.ə. VII-V əsrlərə aid olduğunu göstərmişdir [10, 74-84]. Zəyəmçay nekropolunda konkret olaraq bu tip qəbirlərə rast gəlinmir. Lakin bəzi qəbirlərdə ölüünün yanına adı çay daşı qoyulmuşdur (qəbir № 45) [6, 55].

Zəyəmçay nekropolunun qəbirləri yalnız bir torpaq qatında yerləşmişdir. Bu geoloji layın yerləşdiyi sahənin torpaq qatı narın qum və gil qatışığı şoran torpaqdan və bəzi yerlərdə sadəcə çinqılıqlıdan ibarətdir. Göstərilən suxur bəzi yerlərdə 10-15 sm qalınlığında daşlaşmış gil qatı ilə kəsilir. Qəbirlər yalnız bu qatda 2,5 m-ə qədər, müxtəlif dərinliklərdə aşkar edilmişdir. [8,58]. Onların tiplərini və xronologiyasını stratiqrafik dəlillərlə deyil, qəbirüstü örtüyün xarakterinə və materialların dövrünə uyğun olaraq fərqləndirmək mümkündür. Q.İ. Ionenin müşahidə etdiyi dəlillərə əsaslanıq qəbir abidələrini iki qrupa bölmək olar. Müəllifin bölgüsü əsasında hərəkət etsək, Zəyəmçay nekropolunun qəbir abidələrində də Xocalı- Gədəbəy tipli şargövdəli, çıyılınlarda qulpa oxşar göbələkvari çıxıntısı olan gil qablar təsadüf edilən qəbirləri e.ə. XIII əsrin sonu IX əsrin başlanğıcına aid edə bilərik. Nekropoldakı bəzi qəbirlərdə belə qablar aradan çıxır və onların əvəzində gil nehrələr, darboğazlı, şaquli qulpları olan gil qablar təqibilir. Belə qəbirlərdə tunc əşyalar da az təqibilir. Bu tip

qəbrləri Q.I. İone Mirigəçevir materialları əsasında e.ə. X-VIII əsrlərə aid etmişdir [17, 36-60].

Zəyəmçay hövzəsi də daxil olmaqla Azərbaycanın qərb bölgələrində tapılmış, çox bükülü ölülər dəfn edilmiş torpaq qəbirlərin çox hissəsini S.M. Qaziyev tuncdan dəmirə keçid dövrünə, daha doğrusu e.ə. IX-VIII əsrlərə aid etmişdir [18, 13-14]. Zəyəmçay nekropolundakı torpaq qəbirlərin cəmi 13-ündə (qəbir № 8, 36, 39, 58, 59, 60, 77, 99, 105, 106, 108, 127, 130) skelet aşkar olunmuşdur [6]. Bühnlardan isə 36 və 39 nömrəli qəbirlərdə skeletlər çoxbükülü vəziyyətdə basdırılmışdır [6, 38-40, 43-46]. Zəyəmçay nekropolunun 130 qəbir abidəsinin heç birində kütləvi dəfnin izlərinə rast gəlinməmişdir. Yalnız tək birca - 8 № li torpaq qəbirdə qoşa dəfn müşahidə edilmişdir [6, 11]. Lakin V. Belkin, A.A. Ivanovskinin Zəyəmçayın yuxarı axarlı hövzəsində aşkar etdiyi qəbirlərdəki dəfn adəti hövzənin qəbir abidələri içərisində kütləvi dəfniň də mövcud olduğunu göstərir. C.Xəlilov qeyd etmişdir ki, kütləvi dəfn həyata keçirilmiş qəbirləri bəzi əlamətlərinə görə tək dəfnli qəbirlərdən əvvəlki dövrlərə aid etmək olar [4, 129].

Zəyəmçay nekropolunun bəzi qəbirlərində (qəbir № 5, 27, 71, 96) ölülər, əsasən avadanlıqların üzərinə qoyularaq basdırılmışdır. Belə ki, 5, 27 və 71 № -li qəbirlərdə ölüünün başı kūpənin içərisində, 102 № -li qəbirdə isə qolları, başı, çıyıləri xeyrələrin üzərinə qoyulmuşdu [6, 9, 30, 78, 101]. Bu cür dəfn adəti rast gəlinən qəbirleri S.M. Qaziyev Qəbələ qazıntılarına əsasən dəmir dövrünün əvvəllərinə aid edir [5, 239-240].

Zəyəmçay hövzəsinin qəbir abidələrinin xronologiyasını müəyyənləşdirməkdə qəbirlərdən tapılan keramika məməmləti xüsusi yer tutur. Zəyəmçay hövzəsinin bəzi keramika nümunələri son tunc-ilk dəmir dövrünün ilkin mərhələsinə (e.ə. XIV-XIII əsrlər) aid edilir. Keramika nümunələrinin eksərliyyəti orta səviyyədə cilalanmışdır. Boğaz hissələrində batıq kanalvari xətlər vardır [14, 21-22; 26, 124-125]. Gəncəçay hövzəsinin keramikası ilə bu cür yaxınlıq Zəyəmçay nekropolu materiallarında da hiss olunur. Belə ki, nekropolun bəzi qəbirlərindən (qəbir № 3, 5, 23, 47, 61, 72, 75, 76, 101, 120 və s) tapılan orta tutumlu kūpə tipli qabların ağız və oturacaq ölçüləri eyni olub, boğazları çox kiçik, ağız kənarları xaricə kóbəli çıxıntılıdır [6]. Nekropolun bu dövrə aid qəbirlərindən həm də ilkin mərhələ üçün səciyyəvi sayılan tuncdan hazırlanmış diskşəkilli bəzəklər də tapılmışdır (qəbir № 36, 39, 116 və s.), [6].

İnkişaf etmiş mərhələ e.ə. XII-XI əsrləri əhatə edir [14, 23-38]. Zəyəmçay nekropolunun qəbirlərindən (qəbir № 30, 38, 41, 42, 44, 56, 69, 102 və s) tapılan nazik divarlı qısa boğazlı, bikonik formalı, qulplu və ya qulpsuz kūpələr, bardaqlar, kasalar, kuzələr və s. keramika nümunələri özlərində bu mərhələni eks etdirir və həmin, xronoloji çərçivəyə daxil olur.

Bələ qablar Qarabağın həmdövr abidələrindən də aşkar edilmişdir [22]. M.Ə.Hüseynova bu tip qablar aşkar edilmiş qəbirləri qeyd etdiyimiz dövrə aid edir [14, 51].

Son tunc-ilk dəmir dövrünün son mərhələsinə (e.ə. X-IX əsrlər) [26, 109-139] aid olan Zəyəmçay qablarının içərisində zoomorf yapma bəzəkli və təsvirli qablar çoxalır. Sferik formalı, lentvari qulplu, bankaşəkilli və ya nehra tipli qabların sayı artır. Yuvarlaq oturacaqlı xeyrələrə də tez-tez rast gəlinir [14, 42-44; 26, 126]. Zəyəmçay necropolundakı qəbirlərdə (qəbir №17, 19, 22, 77, 86, 117, 118 və s.) bu tip formalı qablar az da olsa rast gəlinir [6]. Son mərhələnin xarakterik keramika nümunələrindən biri də ayaqlı qablardır. Təsadüfi deyil ki, Zəyəmçay necropolunun 68 №-li daş örtüklü və 111 №-li torpaq qəbirlərindən üçayaq qablar tapılmışdır. 111 №-li torpaq qəbirdən tapılan qab sadə olub, ağız hissəsində hər tərəfdə dairəvi çıxıntılı, ortasında deşiyi olan qulpları vardır [6, 112-113]. Bu mərhələnin qablarının bəzilərinin – xüsusilə də küpə tipli qabların çiyin hissəsində basma və cızma üsulu ilə nöqtələrlə zoomorf təsvirlər verilmişdir. Bu dövrün qəbir abidələrindən xeyli sayda dəmir məməlatı da tapılmışdır. Bu nöqteyi-nəzərdən Zəyəmçay necropolunun bir ədəd dəmir nizə ucluğu [6] tapılmış 29 №-li qəbrini də son mərhələyə aid edə bilərik. Daş örtüklü bu qəbirdə insan və heyvan sümükləri aşkar edilməmişdir [6, 31-32]. Bu dövrə məxsus qəbir avadanlığı içərisində ritual xarakter kəsb edən keramika nümunələrinə geniş sayda rast gəlinir [14, 52]. Bu tip və yuxarıda sadaladığımız forma və məzmunə malik keramika nümunələrinin az sayda tapılması Zəyəmçay necropolunda son mərhələyə aid olan qəbirlərin azlığına dəlalət edir.

Zəyəmçay necropolunun qəbirlərinin dövrünü təyin etməkdə radiokarbon üsulu ilə aparılmış analizin nəticələrinin böyük elmi əhəmiyyəti olmuşdur. Bu üsulun əsasını qəbirlərdən tapılan sümük qalıqlardan əmələ gəlmış və atom çəkisi 13/12 olan karbon təşkil etmişdir. ABŞ-in Florida ştatının Mayami şəhərindəki Beta Analitik Radiokarbon Dövrləşdirmə laboratoriyasında ən son kimyəvi və texniki üsullarla aparılan bu analiz Zəyəmçay necropolunun yalnız beş qəbrinin (qəbir №8, 72, 75, 102, 117) materialları əsasında həyata keçirilsə də, necropoldakı qəbirlərin xronoloji dövrünü təyin etməkdə kifayət edir.

Ardıcıl olaraq 8, 72, 75, 102 və 117 №-li qəbirlərin radiokarbon analizinin nəticələrindən görünür ki, Zəyəmçay necropolunda dəfnlər 6, 7 əsr ərzində fasiləsiz olaraq həyata keçirilmişdir. 8 №-li torpaq qəbrin radiokarbon analizi onu e.ə. 880-790-ci illərə, 72 №-li daş örtüklü qəbrin radiokarbon analizi onu e.ə. 1420-1250-ci illərə, 75 №-li torpaq qəbrin radiokarbon analizi onu e.ə. 1410-1200-cü illərə, 102 №-li daş örtüklü qəbrin analizi onu e.ə. 1020-830-cu illərə, 117 №-li daş örtüklü qəbrin analizi isə onu e.ə. 1000-820-ci illərə aid etməyə

əsas verir. Lakin, burada cədvəllərdən də göründüyü kimi, başlangıç e.ə. XV əsrin sonu, son dövr isə e.ə. VII əsrin əvvəli götürülməlidir.

Analizin nömrəsi	laborator	Material	Qəbir № si	Nəticələr
Beta – 220987	sümük	75 № li qəbir	Cal BC 1410 – 1200 (Cal BP 3360 – 3150)	
Beta – 220988	sümük	117 № li qəbir	Cal BC 1000- 820 (Cal BP 2950 - 2780)	
Beta – 220989	sümük	72 № li qəbir	Cal BC 1420 – 1250 (Cal BP 3370 - 3200)	
Beta – 220991	sümük	102 № li qəbir	Cal BC 1020 – 830 (Cal BP 2970 - 2780)	
Beta – 220992	sümük	8 № li qəbir	Cal BC 880 – 790 (Cal BP 2840 - 2740)	

Radiokarbon analizin nəticələri qəbirlərdən tapılmış keramika nümunələrinin təsnifatına əsasən verdiyimiz xronoloji dövrləşməyə uyğun gəlir. Əlbəttə ki, nəzəri və bir qədər ehtimal xarakterli bu dövrləşmə radiokarbon analizin nəticələri ilə təsdiqlənir və bir-birini tamamlayır.

Zəyəmçay nekropolundan tapılmış yastı bikonik formalı boğazı qısa, ağızının kənarı yana qatlanan, çiyin hissədə Xocalı-Gədəbəy mədəniyyəti üçün xarakterik olan göbələkvari yapması olan, yaxşı hazırlanmış, sabit temperaturda bışırılmış küplərin bəziləri forma etibarilə böyük Borsunlu kurqanı (e.ə. XIV-XIII), naxışlanması üsulu baxımından isə Bəyimsarov (e.ə. XI-X) kurqanı saxsı qablarına yaxınlaşır [2;14].

Keramika məmələti arxeoloji materiallar içərisində çox geniş yer tutmaqla, xronologiya və dövrün xarakterik xüsusiyyətləri haqqında ən dolğun məlumatı verir [9, 65]. Zəyəmçay nekropolundan tapılmış kasaların və küplərin analoji nümunələri 1974-cü ildə Xaçbulaq qazıntılarından da aşkar edilmişdir [20, 27, 33; 21, 21-26]. Qabların formalarına gəldikdə isə onlar öz oxşarlarını Gəncəçay hővzəsi və Kiçik Qafqazın başqa abidələrində tapır və e.ə. XIII-XI əsrlərə aid olunur [21, 27]. Qeyd edilən keramika məmələti və kiçik ölçülü pasta muncuqların formalarına, eyni zamanda dəfn adətlərinə görə Xaçbulaqdan aşkar edilmiş daş qutu qəbirləri və kurqanı tədqiqatçılar e.ə. XII-XI əsrlərə aid edirlər [19]. Bu abidələrin materiallarının analoji nümunələrini Zəyəmçay nekropolunda da görmək mümkündür. Lakin nekropoldakı dəfn adətlərində fərqli xüsusiyyətlər izlənilir. Belə oxşar nümunələrlə zəngin olan qə-

dim Artik qəbristanlığının materiallarını tədqiqatçılar iki dövrə – e.ə. XIII-XII və XI-X əsrlərə aid edirlər [35, 137]. Eyni maddi mədəniyyət nümunələri ilə zəngin olan Lçaşen [30, 98] və Madnışçal [34, 174] qəbristanlığının materiallarını iki mərhələ üzrə sinxronizə edərək onları da e.ə. XIV-XIII əsrlərə aid edirlər. Analoji materiallar Şəkidə Daşüz qrupunun 2 №-li kurqanında aşkar olılmışdır. Kurqan dövr etibarilə son tunc dövründə – e.ə. XIV-XIII əsrlərə aid edilir [12, 133; 13]. Kurqanın saxsı məmələti boz, qara rəngli, gilinin tərkibində narın qum qarışığı olan qab nümunələrindən ibarətdir [12, 135; 13, 201-206].

Zəyəmçay hövzəsinin qəbir abidələrindən aşkar edilmiş bütün növ arxeoloji materialların çox yaxın analogiyaları Azərbaycanın Xocalı-Gədəbəy mədəniyyəti dövründə aid abidələrindən məlumdur. Zəyəmçay hövzəsinin qəbirərinin arxeoloji materialları Mingəçevir [11], Gəncəçay hövzəsi [14], Gədəbəy [3], Daşkəsən [19], Qarabağ [2] və s. ərazilərinin son tunc ilk dəmir dövrü qəbir abidələrindən tapılmış maddi mədəniyyət nümunələri ilə eyniyyət təşkil edir. Bundan əlavə həmin materialların ən yaxın paralellərinə Şərqi Gürcüstan [24, 29, 30, 32, 33, 34, 36, 37] və indiki Ermənistan [25, 27, 28, 35] ərazilərindəki son tunc dövrü abidələrində rast gəlinir.

N.Ə. Müseyiblinin fikrincə Zəyəmçay nekropolunun qəbirləri e.ə. II minilliyyin II yarısı – I minilliyyin əvvəllərinə aiddir. Tədqiqatçı bir sıra müqayisəli təhlillər əsasında nekropoldakı qəbirlərin ən qədimlərinin e.ə. XIV əsrə salınması və dəfnlərin e.ə. X əsrə qədər davam etməsi qənaətinə gəlir [8, 63-64]. Bu fikri nekropolun 130 qəbir abidəsinin ayrı-ayrılıqda həm arxeoloji materialları, həm dəsn adətləri, həm tipi və s. baxımından xronoloji təhlilini apararkən təsdiq etmiş olurraq [6]. Lakin, onu da qeyd etmək lazımdır ki, nekropolda son tunc-ilk dəmir dövrünün həm ilkin, həm də son mərhələlərinin qəbirləri azlıq təşkil edir. Üstünlük e.ə. XII-XI əsrlərə aid inkişaf etmiş mərhələnindir. Bu mərhələnin həm daş örtüklü, həm də sadə torpaq qəbirləri nekropolda sayca çoxluq təşkil edir. Amma bir faktı da qeyd etmək lazımdır ki, əgər nekropol yaxınlığında Zəyəmçay yaşayış yerində arxeoloji qazıntılar zamanı təqribən arxeoloji materiallara və qazıntı sahəsinin stratigrafiyasına görə e.ə. XIV-VII əsrlərdə burada yaşayan əhalinin ərazidən təsərrüfat sahəsi kimi istifadə etdiyini deyiriksə [7, 8], o zaman nekropoldakı qəbirlərin xronoloji çərçivəsini e.ə. X əsrlə məhdudlaşdırmaq fikrimizcə bir qədər şübhəlidir. Gəldiyimiz qənaəət görə nekropoldakı dəfnlər e.ə. IX, bəzən isə hətta VIII əsrlə məhdudlaşdır. Şübhəsiz ki, qeyd etdiyimiz dövrə aid qəbirlər çox nadir hallarda üzə çıxır və ehtimal etmək olar ki, qazıntı zolağından kənarda belə qəbirlərin sayı müəyyən qədər ola bilərdi.

Zəyəmçay hövzəsinin qəbir abidələrindən əldə olunmuş arxeoloji materiallar əsasən gil qablardan ibarətdir. Hövzənin son tunc-ilk dəmir dövrü abidələrinin materiallarını iki xronoloji dövrə bölmək olar: birinci dövrə adı boz rəngli, bəzən qara rəngli, əldə kobud hazırlanmış, qeyri-sabit temperaturda bişirilən, qalın divarlı keramika məmulatı, əsasən küp, küpə, qazan, bardaq və xeyrələrdən ibarətdir [6]. Bu dövrün keramika nümunələrini e.ə. XIV-XII əsrlərə aid etmək olar.

İkinci xronoloji dövrə qırmızı, bəzən qara boyalı və boz rəngli narın qum qarışığı gildən sabit temperaturda bişirilmiş dulus çaxında hazırlanan küpə kasa, çölmək, bardaq, kuzə, nehrə və s. tipli qablar daxildir ki, bu dövrü də e.ə. XI-IX əsrlərə aid etmək olar.

M.Ə.Hüseynova xüsusi tədqiqat əsərində meandr naxışlı, geniş ağızlı qabların tapıldığı abidələri e.ə. XII-XI əsrlərə aid etmişdir [14, 28] H.F. Cəfərov da bu tip materiallarla yanaşı bəzi xəncərləri də arqumentli dövrləşməyə istinad ola biləcək nümunələr əsasında, e.ə. XI əsrə aid edir [2, 82]. Tədqiqatçı həm də qabların səthindəki sünbülvari, şaquli və üsfəqi, üçbucaq şəkilli basma dairəvi naxışları Xocalı-Gədəbəy mədəniyyətinin ikinci inkişaf dövrünün (e.ə. XII-XI əsrlər) aid edir [2, 87].

Zəyəmçay hövzəsində aşkar olunmuş daş qutu qəbirlərin avadanlığı onların dövrünü öyrənmək baxımından çox əhəmiyyətlidir.

Zəyəmçay hövzəsinin bəzi daş qutularından tapılan yastı tiyəli xəncərlər Ermənistanın son tunc dövrü abidələrindən aşkar edilmiş eyni tip xəncərlərə oxşayır. Artıkdən tapılan belə xəncərləri T.S. Xaçatryan e.ə. XIII-XII əsrlərə aid etmişdir [35, 51-52]. Zəyəmçay nekropolundan tapılmış tunc xəncərlər isə Xocalının IV tip abidələrindən [2, 93-96] tapılmış xəncərlərlə eyni tipli və çox oxşardır [6]. Avadanlığını e.ə. XII –XI əsr materiallarına yaxın hesab edən H.F.Cəfərov göstərir ki, belə xəncərlər son tunc- ilk dəmir dövrünün materialları içərisində geniş analogiyaya malikdirlər [2, 95-96].

Zəyəmçay nekropolunda sallaq qanadlı ox uclarına çox az rast gəlirik: cəmi 3 ədəd [6, 66-69]. Dağlıq Qarabağ, Qarabulaq, Qalakənd –Gədəbəy, Mingəçevir və s. aparılan arxeoloji qazıntılar [3, 65-66, şək. 2612; 11, 96, tablo XV, şək. 3-9; 16, 160, tablo XV, şək. 27, 28] və elmi tədqiqatlarla [23, 163-164; 30, 72-74] müəyyən edilmişdir ki, göstərilən tip ox ucluqlarının ilkin təşəkkülü Mərkəzi və Cənubi Qafqaz ilə bağlı olmuşdur. H.F.Cəfərova görə isə sallaq qanadlı tunc ox ucluqları coğrafi baxımdan məhdud ərazidə – Azərbaycanın Gəncə-Qarabağ zonasında formalasmış, buradan qonşu ərazilərə, habelə, uzaq rayonlara yayılmışdır [15, 200]. Zəyəmçay nekropolunun 60 №-li torpaq qəbrindən tapılan yarpaqşəkilli ox ucluqlarının qanadlarının sonluqları çürüyərək dağılmışdır. Onların ayrı-ayrı nümunələrinə Zəngəzurda (Tolorsda) [25,

tablo, XIV, şək. 1-16] da rast gəlinmişdir. Sallaq qanadlı ox ucluqlarına Zəyəmçay hövzəsinə yaxın Tovuz rayonundakı Tovuzçay nekropolunun materialları içərisində də tez-tez rast gəlinir. Digər analogiyalar İranın (Sialk, Marlik, Luristan və s.) e.ə. II minilliyyin II yarısına aid abidələrindən məlumdur [30, 72, 74, tablo XII, şək. 7,8,9,13]. Bu tip ox ucluqları e.ə. I minilliyyin ortalarına qədər, istifadədə olsa da zaman keçdikcə onların quruluşu xeyli dəyişikliyə uğramışdır [2,118].

Zəyəmçay nekropolundan təpişan (qəbir № 117) 1 ədəd «lələkvəri» başlı-ğə malik tunc nizə ucluğunun ortası qabıq, arxası isə boruludur [6, 120-123]. Tədqiqatçıların fikrincə, həmin tip nizə ucluqları Cənubi Qafqazda e.ə. XIII-XII əsrlərdə daha geniş yayılmışdı. Nekropolun dəmir məmulatı isə yalnız bir ədəd nizə ucluğunun qalığından ibarətdir (qəbir №29), [6, 31-32]. Bu isə yerli əhalinin dəmirlə tanışlığını göstərən əsas amildir. Arxeoloji qazıntılarından əldə edilən materiallar göstərir ki, dəmir əşyaların geniş yayılması Azərbaycanın qərb bölgələrində e.ə. I minilliyyin I rübündə başlamışdır [31, 75-76].

Xocalı-Gədəbəy mədəniyyətinin son inkişaf pilləsində meydana gələn dəmir alətlər formaca, əsasən tunc məmulatını təkrar edir [1,45].

İran və Zaqqafqaziyanın həmdövr abidələrini müqayisə edərək M.N. Poqrebova dəmir nizə ucluqlarına e.ə. II minilliyyin sonunda çox az təsadüf olunduğu qeyd edir [31, 75]. M.N. və göstərir ki, həm İran, həm də Cənubi Qafqaz abidələrində dəmir əşyalar yalnız II minilliyyin sonunda meydana gəlmışdır [31, 76-81].

Zəyəmçay nekropolunun arxeoloji materialları içərisində tuncdan quş fiqurları Xocalı-Gədəbəy mədəniyyəti abidələrində geniş yayılmış materiallardandır. Bu quş fiqurlarının ilə tam eyniyyət təşkil edən Tli qəbristanlığından təpişan tunc quş fiqurlarının dövrünü B.V.Texov e.ə. XII-X əsrlərə aid edir və onları Koban arxeoloji mədəniyyətinin klassik mərhələsi üçün spesifik sayı [33, 166].

Alın bəzəkləri içərsində Zəyəmçay nekropolundan aşkar edilən diademənin oxşarları Mərkəzi Qafqazdan, o cümlədən Tli qəbristanlığından, Trialetinin kiçik kurqanlarından da tapılmışdır [33, 53-57]. Analoji nümunələri Lçaşen nekropolundan və Artik qəbristanlığından təpişan diademəları B.V.Texov e.ə. II minilliyyin sonlarına aid edir [33, 55]. E.ə. I minilliyyin başlangıcından isə belə diademələr bütün Qafqazda geniş yayılır.

Ümumiyyətlə, Zəyəmçay hövzəsinin qəbir abidələrinin və nekropolun materiallarının çoxu orijinal quruluşlu olsa da, onlar bu və ya digər dərəcədə Xocalı-Gədəbəy mədəniyyəti abidələrində, özünə oxşar analogiya tapır və eyni xronoloji dövrə aid edilir. İstər nekropolun, istərsə də hövzənin digər son tunc-

ilk dəmir dövrü qəbir abidələrindən əldə edilmiş maddi mədəniyyət qalıqlarının hamısı Xocalı - Gədəbəy arxeoloji mədəniyyətinə daxildir.

## ƏDƏBİYYAT

1. Azərbaycan tarixi (ən qədim zamanlardan XX əsrədək). Ali məktəblər üçün dərslik (Z.M.Bünyadovun və Y.B.Yusifovun redaktəsi ilə). Bakı, Maarif, 1991, c. I.
2. Cəfərov H.F. Azərbaycan e.ə. IV minilliyyin axırı- I minilliyyin əvvəllərində (Qarabağın Qarqarçay və Tərtərçay hövzələrinin materialları əsasında). Bakı, Elm, 2000.
3. Hagel V., Strommenger Y. Qalakənd (Cənubi Qafqazın Kirovabad (Yelizavetpol) ərazisində erkən dəmir dövrünün arxeoloji tapıntıları). Bakı, Diplomat, 1999.
4. Xəlilov C.Ə. Qərbi Azərbaycanın tunc dövrü və dəmir dövrünün əvvəllerinə aid arxeoloji abidələri (Şamxor və Zəyəm çayları hövzələri). Bakı, Azərb. SSR EA nəşriyyatı, 1959.
5. Qaziyev S.M. Qəbələ ərazisinin qədim dəfn mərasimləri haqqında // AMM, 1965, c. VI.
6. Müseyibli N. Ə., Ağayev Q. H., Zəyəmçay nekropolunda BTC və CQBK arxeoloji ekspedisiyası tərəfindən 2003-cü ildə aparılmış arxeoloji qazıntı işlərinin elmi hesabatı. 2003.
7. Müseyibli N. Ə., Ağayev Q. H., Zəyəmçay yaşayış yerində BTC və CQBK arxeoloji ekspedisiyası tərəfindən 2003-cü ildə aparılmış arxeoloji qazıntı işlərinin elmi hesabatı. 2003.
8. Müseyibli N.Ə. Zəyəmçay nekropolunda arxeoloji qazıntılar // Azərbaycan arxeologiyası və etnoqrafiyası. 2004, № 2.
9. Абидуллаев О.А. Энеолит и бронза на территории Нахичеванской АССР. Баку, Элм, 1982.
10. Анфимов Н.В. Новые материалы по меото-сарматской культуре Прикубанья // КСИИМК, 1952, вып.46.
11. Асланов Г.М., Вайдов Р.М., Ионе Г.И. Древний Мингечаур (эпохи энеолита и бронзы). Баку, Изд-во АН Азерб. ССР, 1959.
12. Ахундов Т.И. Древние погребения Шеки // МКА, 1993, т.XI.
13. Ахундов Т.И. Северо-Западный Азербайджан в эпоху энеолита и бронзы. Баку, Элм, 2001.
14. Гусейнова М.А. Керамика Восточного Закавказья эпохи поздней бронзы и раннего железа (XIV-IX вв. до н.э.). Баку, Элм, 1989.
15. Джагаров Г.Ф. Курган эпохи поздней бронзы вблизи Сарычобана // РА, 1991, № 9.
16. Ивановский А.А. По Закавказью // МАК, вып.VI, Москва, 1911.
17. Ионе Г.И. Глиняные сосуды – сапожки из Мингечаура // МКА, 1953, т.III.
18. Казиев С.М. Археологические раскопки в Мингечеяре // МКА, 1949, т.I.

19. Кесаманлы Г.П. Археологические памятники эпохи бронзы и раннего железа Дашкесанского района. Баку, Агридаг, 1999.
20. Кесаманлы Г.П., Гусейнова М.А. Археологические исследования в зоне с. Хачбулаг Дашкесанского района // Археологические и этнографические изыскания в Азербайджане (1974 г.). Баку, 1975.
21. Кесаманлы Г.П., Гусейнова М.А. Погребальные памятники сел. Хачбулаг, исследованные в 1974 г. // МКА, 1993, т.XI.
22. Куфтин Б.А. К проблеме энеолита внутренней Картли и Юго-Осетии // ВГМГ, Тбилиси, XIV-В, 1947.
23. Кушнарева К.Х. Некоторые памятники эпохи поздней бронзы в Нагорном Карабахе // СА, 1957, т.XXVII.
24. Ломтатидзе Г.А. Археологические раскопки в древнегрузинской столице Мцхета. Тбилиси, Изд-во АН Груз.ССР, 1955.
25. Мартиросян А.А. Армения в эпоху бронзы и раннего железа. Ереван, Изд-во АН Арм. ССР, 1964.
26. Минкевич-Мустафаева Н.В. О датировке и хронологических этапах некоторых памятников Азербайджана эпохи поздней бронзы и раннего железа // МКА, 1962, т.IV.
27. Мнацаканян А.О. О раскопках могильников у села Головино (Армения) // КСИИМК, 1952, вып.46.
28. Мнацаканян А.О. Раскопки могильников у селения Атарбекян в Армянской ССР // КСИИМК, 1955, вып.60.
29. Ниорадзе Г.К. Археологические находки в селе Квишари // ВГМГ, XV-В, Тбилиси: 1948.
30. Пицхелаури К.Н. Восточная Грузия в конце бронзового века. Труды Кахетской археол. экспед. III, Тбилиси, Мецниереба, 1979.
31. Погребова М.Н. Иран и Закавказье в раннем железном веке. Москва, Наука, 1977.
32. Сагателов М.Я. Археологические находки в урочище Джалаалоглы // ИКОМАО, 1904, вып.I.
33. Техов Б.В. Центральный Кавказ в XVI-X вв. до н.э. Москва, Наука, 1977.
34. Тушшвили Н.Н. Маднисчальский могильник. Тбилиси, Мецниереба, 1972.
35. Хачатрян Т.С, Материальная культура древнего Артика. Ереван, Изд-во АН Арм. ССР, 1963.
36. Чубинишвили Т.Н. Древнейшие археологические памятники Мцхета. XV-XIV вв. до н.э. Тбилиси, 1957.
37. Чубинишвили Т.Н. Древнейшие грунтовые погребения Самтаврского могильника // КСИИМК, 1952, вып.46.

**THE CHRONOLOGY OF GRAVES FROM ZAYAMCHAY  
NECROPOLIS**  
*Shamil Najafov*

*Summary*

According to the structures of graves and burial habits it was determined that the graves of this necropolis are belonging to the different periods of the end of the II Millennium and the beginning of the I Millennium B.C.

**ХРОНОЛОГИЯ ПОГРЕБЕНИЙ ЗАЯМЧАЙСКОГО НЕКРОПОЛЯ**  
*Шамиль Наджафов*

*Резюме*

Погребения с каменными покрытиями и грунтовые погребения Заямчайского некрополя отражают в себе разные этапы периода поздней бронзы и раннего железа. В статье на основе могильных типов, конструкций, строительных стилей, содержаний и форм материалов, погребальных обрядов и др. погребения некрополя периодизируются с хронологической точки зрения.

## NƏHƏCİR KERAMİKASININ SUBPROTOGEOMETRİK XÜSUSİYYƏTLƏRİ

Zakir Rzayev  
(AMEA Naxçıvan Bölməsi)

Nəhəcirin orta tunc dövrünə aid yaşayış yeri və nekropolu müraciət Nəhəcir kəndi ilə Nəhəcir dağı arasındaki ərazidə yerləşir. Təqribən 10 ha-a qədər sahəni əhatə edən yaşayış yeri və nekropolda geniş arxeoloji qazıntı işləri aparılmışa da abidə həmişə tədqiqatçıların diqqət mərkəzində olmuş və buradan müxtəlif vaxtlarda boyalı qablar, daş alətlər və s. əldə edilmişdir. Nəhəcirin boyalı qabları üzərində əsasən qara boyalı işlənmiş həndəsi naxışlara daha çox rast gəlinir (Şək.1). Bu ornamentlər içərisində semantik xarakter daşıyan təsvirlərə də təsadüf edilmişdir. Belə semantik süjetlərdən biri keçinin boğazına bağlanmış ipdən tutaraq əllərini səmaya açan kişi təsviridir (2,s.375). Ehtimal ki, burada allahlardan birinə qurban gətirmiş və arzularının qəbul olunması üçün dua edən insan təsvir olunmuşdur. Ola bilsin ki, bu təsvir Naxçıvan ərazisində yaşamış tayfalar arasında geniş yayılmış qədim mifoloji süjetlərdən biridir.

Nəhəcir yaşayış yerinin qəbristanlığı-nekropol yaşayış yerinin şimalında yerləşir. Nekropol, əsasən torpaq və daş kurqanlardan ibarətdir. Torpaq kurqanlar yaşayış yerinin ilk dövrlərinə aiddir. Kurqanlardan əldə edilən monoxrom boyalı qabların üzərindəki müxtəlif həndəsi naxışlar, insan və heyvan təsvirləri Gəmiqayanın bir qrup təsvirləri ilə çox oxsardır (2, s.378).

Nəhəcir yaşayış yerindən tapılmış boyalı qabların dövrü hələlik dəqiqləşdirilməmişdir. Bu qabları, O.Həbübüllayev e.ə XVIII-XV əsrlərə, V.Əliyev e.ə. XVIII-XVII əsrlərə, A.Seyidov və V.Baxşəliyev isə e.ə. III minilliyyin II yarısından e.ə. II minilliyyin əvvəllerinə qədər olan bir dövrə aid etmişlər (5, s. 22).

Arxeoloji ədəbiyyatda boyalı qablar mədəniyyətinin eramızdan əvvəl V minillikdən başlayaraq Aralıq dənizindən Çinə qədər böyük bir ərazidə yayılması haqqında müəyyən fikirlər formalaşmışdır (6,s.154). Bu fikri irəli sürən tədqiqatçılar boyalı qablar mədəniyyətinin, bir mədəniyyətin etnik daşıyıcıları vasitəsilə-dispersiya yolu ilə ərazimizə yayılması və təşəkkül tapması ideyasını irəli sörsələr də, bunların heç biri indiyədək elmi konsepsiya şəklini almamışdır. Lakin son illər Leylatəpə mədəniyyətinin geniş tədqiqi nəticəsində müəyyən etnik qrupların Mesopotamiyadan gəlib Azərbaycan ərazisində məskən salması haqda fikirlər artıq öz təsdiqini tapmaqdadır. Həmin etnik qrupların fəaliyyəti Leylatəpə mədəniyyətinin bütün sahələrində, xüsusən keramika istehsalında özünü daha aydın göstərir.

Sənətkarlığın erkən yaranmış və qədim insanların həyatında mühüm rol oynamış sahələrindən biri olan keramika istehsalının ilkin olaraq harada formalasmasını söyləmək olduqca çətindir. Ona görə ki, keramika sənətkarlığı üçün lazım olan gil və ona qarışacaq komponentlərə dünyanın əksər yerlərində rast gəlmək olar. Boyalı qablar mədəniyyətində qabların formasına, naxış motivlərinin müxtəlifliyinə və ornamentlərin evolyusiyasına əsaslanaraq bu mədəniyyətin hansı ərazidə inkişaf edərək bir «məktəb» halına gəlməsini böyük ehtimalla söyləmək olar.

Orta tunc dövrü böyük bir zaman kəsiyini əhatə edir. Bu dövrdə mövcud olmuş mədəniyyətlərdən hansının daha tez təşəkkül tapması və dominantlığı haqqında qəti elmi fikirlər yoxdur (3,s.148). Bu səbəbdən keramika sənətkarlığının bir ərazidə digərinə dispersiya yolu ilə yayılmasını tutarlı faktlarla sübut etmək lazımdır.

İkinci əmək bölgüsündən sonra, sənətkarlığın müstəqil bir sahə kimi ayırmaları tayfa daxilində peşə çevrilişinə səbəb olmuşdur. K.L.Kramli «qravatisiya» (cazibə) modelinə əsaslanaraq belə bir nəticəyə gəlmişdir ki, peşəkarlıq eyni istehsal sahəsilə məşğul olan tayfaların bir-birləri ilə əlaqəsindən yaranmış və bu zaman başlıca olaraq texnoloji yeniliklər mübadilə edilmişdir (7, s.7). Bunlar onu göstərir ki, boyalı qablar mədəniyyətinin kənardan gəlməsi haqqındaki fikirlər məntiqə uyğun deyildir. Cənubi Avropadan Çinə qədər yayılmış bir mədəniyyətə aid bütün abidələrin maddi-mədəniyyət nümunələrinin mükəmməl analizləri olmadığından bu mədəniyyətin ilkin olaraq əvvəl harada yaranması ideyasını müdafiə etmək olduqca çətindir.

Məlumdur ki, Ön Asyanın eneolit dövrü boyalı qabları arasında Kür-Araz mədəniyyəti ilə kəsilmən böyük fasılənin olmasına baxmayaraq, orta tunc dövrü boyalı qablarında eneolit dövrü boyalı keramikasının forma və naxışlanma motivlərinin təkrarlanması onlar arasında müəyyən genetik bağlılığın olduğunu göstərir (4,s.108).

A.Seyidovun təsnifatına görə, orta tunc dövrü keramikasının birinci qrupuna daxil olan qara cilalı, cızma və basma naxışlı qablar Naxçıvan və Urmıya ətrafi abidələrdə geniş yayılmışdır (1,s.136).

Subprotogeometrik xüsusiyyətlərə görə, keramika məmulatının yayılma arealının təyin edilməsi həmin ərazidə hansı mədəniyyətin daha çox təsir gücünə malik olduğunu söyləməyə əsas verir. (Subprotogeometriya hər hansı bir maddi-mədəniyyət nümunəsinin özündən əvvəlki abidələrdən tapılmış bənzərləri ilə müqayisəsidir-Z.R.). Tədqiqatlar göstərir ki, Nəhəcir keramikası lokal xüsusiyyətlərə malik olmaqla, Kür-Araz mədəniyyətinin ənənələri əsasında formalasmış və təşəkkül tapmışdır.

Maddi mədəniyyət nümunələrinin müqayisəli təhlilinə və mənbələrə əsaslanaraq demək olar ki, subprotogeometrik xüsusiyyətlər iki formada yayılmışdır.

1. Subproto forma oxşarlığı
2. Geometrik ornament bənzərlikləri.

Subproto forma oxşarlıqlarına gəldikdə keramika məmulatlarının yerli tayfalarla aid olmasını söyləmək çətindir. Belə ki, qabları hazırlayan sənətkarlar ona istənilən formanı verə bilərdilər.

Əldə hazırlanmış qablarda simmetriyaya tam əməl edilməmiş, kənarları basıq olmaqla onlar açıq kürələrdə bişirilmişdir. Gilin keyfiyyətinin aşağı olması və bişirilmə texnologiyasındaki naşılıqlar səbəbindən də qablar deformasiyaya uğraya bilərdi. Dulus çaxında hazırlanmış qablara gəldikdə isə, bu qabların keramik xəmiri çox plastik olmalı idi ki, dulusçu ona istənilən formanı verə bilsin. Forma oxşarlıqları dulusçunun bu sahəyə maraq dairəsi və o dövr sənətkarlığında modernizasiya ilə də bağlı ola bilərdi. Qabların ağızlarının və qulplarının formalarına gəldikdə isə bunların bir mədəniyyətdən digərinə dispersiyası bir qədər inandırıcı görünür. Ancaq burada da önə çıxan əsas problem qulpların qablara sonradan yapışdırılmasıdır. Hələlik Nəhəcirdə qulplu qablara rast gəlinməmişdir. Qulpun qaba möhkəm yapışdırılması texnoloji yenilik kimi dispersiya oluna bilərdi. Qulplar üzərindəki ornamentlər dulusçunun şəxsi düşüncə tərzi ilə bağlı olsa da onların başqa bir qabdən götürüldüyü istisna etmək olmaz. Geometrik xüsusiyyətlərdə isə bu dispersiyani aydın görmək olar. Ornamentlər ilkin olaraq qədim insanların həyat tərzi, dünyagörüşü və dini baxışları ilə bağlı olsalar da zaman keçdikcə onlar semantik mənasını itirmiş və onlardan adı bəzək kimi istifadə olunmuşdur. Ornamentoloq P.Okladnikov qeyd edir ki, məisət əşyaları və silahlar üzərindəki naxışlar sırf dünyagörüşü ilə bağlı olmamış, sadəcə bəzək elementi kimi vurulmuşdur (8, s. 102). Bryan Sentesin fikrinə görə isə, yerli istehsala aid keramika məmulatı üzərindəki çizgilər ənənəvi xarakter daşımış və bunun digər ərazilərdə rast gəlinməsi təsadüfdən deyil, müəyyən əlaqələrin transformasiyası nəticəsində baş vermişdir (12,s.143-147).

Nəhəcir qabları üzərində I Kültəpə keramikası üçün xarakterik olan naxışların və Gəmiqaya təsvirlərinin motivlərinə uyğun ornamentlərin olması göstərir ki, bu bölgədə yaşayan tayfaların dulusçuluq sənətində keramikanın naxışlanması lokal geometrik faktorlara əsaslanmışdır.

İlk tunc dövrünün iri həcmli badya tipli qablarını orta tunc dövründə yayılan boyalı qabların prototipi hesab etmək olar. Bu tip qablara Qaraçuğ, Çalxanqala, Qıvrıq və digər abidələrdə də təsadüf olunur (11,s.94).

Kür-Araz mədəniyyəti üçün xarakterik olan çəhrayı astarlı qabların Nəhəcir ərazisində aşkar edilməsini bu ərazidə keramika sənətkarlığının subproto xüsusiyyətlərindən hesab etmək olar.

Arxeoloq V.Baxşəliyev hesab edir ki, Azərbaycanda məskunlaşan bəzi tayfalar eneolit dövründən ilk tunc dövrünün sonuna qədər burada qapalı həyat sürmüş, e.ə. III minilliyyin sonlarında güclənərək tarix səhnəsinə çıxmışlar. O, orta tunc dövrü boyalı qablar mədəniyyətinin yaranma ocağının Azərbaycan olması fikrindədir (1,s.147).

Yaxın Şərqi, Fələstin və Suriya ərazisində Aralıq dənizinin Avropa hissəsinə keramika sənətkarlığının dispersiyası ticarətin inkişafı ilə yayılmışdır (13,s.98-99). A.Y.Saqomonovun fikrinə görə, bu yayılma keramika sənətinin inkişafı nəticəsində baş vermişdir (9,s.37). Suriya ərazisindəki qazıntılara əsaslanan ərəb tədqiqatçısı A. Süleymana görə, bu ərazidəki keramika yerli istehsalın məhsulu olsa da, forma və ornament etibarilə müəyyən bir mədəniyyətlə oxşarlıqları vardır ki, bu da çox güman, onların bir mədəniyyətin təsiri altında olduğunu göstərir (10,s.130).

Belə bir nəticəyə gəlmək olar ki, Nəhəcir keramikası erkən tunc dövründə, Naxçıvan ərazisində yaşamış qədim tayfaların mədəni irlərini davam etdirməklə lokal xarakter daşımış və həmin tayfaların subprotogeometrik ənənələrini davam etdirmişdir. Qeyd etmək lazımdır ki, monoxrom və polixrom boyalı qabların rənglənməsində istifadə olunmuş auropiqment və realqar minerallarının, boyalı qablar mədəniyyətinin yayıldığı geniş bir ərazi hesab olunan Ön Asiya, Yaxın Şərqi, Cənubi və Şimali Qafqazda yeganə yayıldığı areal Culfa rayonu ərazisindədir. Bütün bunlar göstərir ki, Nəhəcirin dulusçu sənətkarları qədim ənənələri davam etdirmiş, onların boyalı qablar istehsalında yaratdığı yeniliklər qonşu ərazilərə də üz műsbət təsirini göstərmişdir.

## ƏDƏBİYYAT

1. Baxşəliyev V. Naxçıvanın qədim mədəniyyətinin etnik mənsubiyəti. Naxçıvan: tarixi gerçəklilik, siyasi durum, inkişaf perspektivləri. Naxçıvan, 2006, s.144-157.
2. Naxçıvan abidələri ensiklopediyası. Naxçıvan, 2008.
3. Rzayev Z. Qədim dövr Nəhəcir tayfaların iqtisadi-mədəni əlaqələri. NMR yaranması: tarix və műasirlik. Bakı, Nurlan, 2007, s.145-153.
4. Seyidov A. Naxçıvan tunc dövründə. Bakı, Elm, 2002.
5. Seyidov A , Baxşəliyev V. Nəhəcir də arxeoloji araşdırmlar. Bakı. Elm, 2002.
6. Абдуллаев О. Энеолит и бронза на территории Нахичеванской АССР. Баку, Элм, 1982.
7. Афанасьев Г.Е. Археологическая разведка на новостройках и пространственный анализ: Краткие сообщения, ИА АН СССР, №196, Москва, 1989.
8. Окладников П.А. Утро искусства. Ленинград, Наука,1967.

9. Согомонов А.Ю. Субпротогеометрическая керамика на востоке. Типология, хронология, дисперсия. Советская археология, Москва, 1988, №, с. 37-54.
10. Сулейман А. Раскопки памятников раннего и среднего бронзового века в городе Алеппо. Советская археология, Москва, 1983, №4, с. 125-137.
11. Belli O, Bahçeliyyev V. Nahçıvan bölgésində orta ve son tunc çağları çanak-çömlek kültürü, İstanbul. Kanat basınevi, 2001.
12. Sentenje B. A word juide to traditional techniques. Times And Hudson, 2004.
13. Siras P. The North\ East Sonetuaire And the pirst setting of Qreks in Suria And Palestina. Kobanhavn, 1970.



Şək.1. Nəhəcir nekropolundan tapılmış keramika

## SUBPROTOGEOMETRIC FEATURES OF NAHACIR CERAMICS

Zakir Rzayev

Summary

In this article the author researches the subprotogeometric features of the ceramic handicrafts of the Middle Bronze age. As a result of research it has been proved that ceramics handicraft was not appeared on the basis of dispersing. It was originated from the specific features of ancient cultures and had the local character.

## СУБПРОТОГЕОМЕТРИЧЕСКИЕ СВОЙСТВА КЕРАМИКИ НАХАДЖИРА

*Закир Рзаев*

*Резюме*

В статье автор исследовал субпротогеометрические свойства керамического мастерства в Нахаджире в среднем бронзовом веке. Доказано, что керамическое мастерство Нахаджира получено не дисперсионным путём, а возникло на специфических свойствах древней культуры и носит локальный характер.

## ИССЛЕДОВАНИЕ МЕТАЛЛИЧЕСКИХ ИЗДЕЛИЙ ЭПОХИ СРЕДНЕЙ БРОНЗЫ ИЗ ТОВУЗСКОГО РАЙОНА

*Азизаханым Гасanova*

*(Институт Археологии и Этнографии НАН Азербайджана)*

В данной работе исследуются бронзовые изделия обнаруженные в результате геологических изысканий в ущелье Малый Шамлуг ў села Беюк-Гышлаг Товузского района. Эти предметы были обнаружены руководителем геологической экспедиции Бакинского государственного университета Н.М.Селимхановым в 1978 году и представлены для аналитического исследования в Лабораторию археологической технологии Института Археологии и Этнографии Национальной Академии Наук Азербайджана, которые были анализированы методом количественного спектрального анализа под руководством профессора И.Р.Селимханова.

Предметы были обнаружены на месте проявления меди около древних горных разработок, рядом найдены фрагменты керамических изделий. На основании фрагментов керамики, а также результатов анализа, проведенных в вышеуказанной лаборатории, изделия датированы эпохой средней бронзы. По внешним признакам предметы удовлетворительной сохранности, поверхность покрыта патиной. Проба, отобранныя для анализа, представляет собой смесь металлических опилок и окислов металла, это говорит о том, что изделия окислены не полностью, металл сохранен.

Обнаруженные предметы представляют собой украшения, конские принадлежности, а также предметы быта, вес их колеблется от 1,85 г до 255,2 г.

Результаты анализов приведены в нижеследующей таблице.

Результаты исследований показали, что все изделия, подвергнутые анализу на медной основе, с различным качественным и количественным содержанием естественных и намеренных примесей. Наблюдается повышенное содержание следующих элементов:

олово - от 1,02 % до 10,8 %

свинец - от 0,6 % до 22,01 %

мышьяк - от 0,55 % до 1,4 %

железо - от 0,5 % до 2,18 %

Необходимо отметить, что геолог Н.М.Селимханов выявил и обследовал в этом регионе проявление меди, которое, несомненно, разрабатывалось и вполне могло удовлетворить нужды местного населения, о чем свидетельствуют древние горные разработки, обнаруженные на месте проявления [1, 212].

Повышенное содержание олова в исследуемых изделиях объясняется следующим образом. Известно, что на Кавказе, в том числе и в Азербайджане месторождения олова отсутствуют. Однако проявления олова имеются на территории Грузии и Северного Кавказа, а зерна кассiterита встречаются в аллювиях рек по всему Южному Кавказу [2, 53-54]. Выше отмеченные проявления вполне могли удовлетворять потребности металлургии этого региона на ранних этапах эпохи средней бронзы, а позже олово завозилось в Азербайджан из ближайших месторождений Средней Азии [3, 1-28].

В исследуемых изделиях наблюдается также повышенное содержание свинца. Известно, что свинец, как и олово, принадлежит к легкоплавким металлам, и по многим физическим данным они близки, дополняя друг друга в составе сплава улучшают его качество. Олово придает сплаву твердость, а свинец легкотекучесть, что способствует легкой выплавке, а также отливке и обработке при изготовлении изделий.

Месторождения свинца в виде минерала галенита имеются на территории Азербайджана. Галенит известен в полиметаллических рудах, таких как Молла-Гасанлинское месторождение в Дашкесанском районе, Гюмюшлугское, Агдаринское месторождения в Нахычеванской АР и Мехманинское месторождения в Верхнем Карабахе [4, 107]. Повышенное содержание мышьяка в исследуемых изделиях (см. табл. № 9, № 19, № 13, № 24) объясняется следующим образом: мышьяк также как олово снижает температуру плавления меди и придает сплаву твердость.

В эпоху ранней бронзы на территории Азербайджана широко использовалась мышьяковая бронза, которая получалась сплавлением медных и мышьяковых минералов, таких как реальгар и аурипигмент. Эти минералы отличаются привлекательным внешним видом и не могли быть незамеченными древними плавильщиками. Они примечательны ярко красным, оранжевым и золотисто-желтым светами. Поэтому в древнейшие времена не представляло большой трудности обнаружение их в местах заlegания. Они обычно находятся в верхних частях месторождений первичных мышьяково-колчеданных или блеклых руд [5, 50-53].

Меняя доли добавляемых мышьяковых минералов, древние плавильщики получали сплавы различного качества. Однако ядовитые пары мышьяка, выделяющиеся при плавке, способствовали отравлению плавильщиков. Поэтому в эпоху средней бронзы мышьяк начали заменять оловом. При этом необходимо отметить, что в изделиях, где отсутствует олово или малое содержание олова, наблюдается повышенное содержание мышьяка. Повышенную примесь железа в некоторых предметах мож-

но объяснить несовершенной плавкой сульфидных руд или же за счет новообразований от миграции железа из почвенной среды в слой окисленного металла.

В заключении необходимо отметить, что исследованные предметы являются изделиями местного производства на основании локальных месторождений, имеющихся на территории Азербайджана с использованием медной руды Беюк-Гышлагского проявления, о чем свидетельствуют результаты анализов изделий и их сопоставлений с медной рудой данного проявления. Эти изделия представляют собой в основном оловянную бронзу, за исключением трех предметов (№3, №9, №19, см. табл.), которые являются мышьяковой бронзой на основании керамики, обнаруженной рядом. Исследуемые изделия датируются первой половиной II тыс. до н.э.

## ЛИТЕРАТУРА

1. Геология Азербайджана, т. VI. Изд. АН Азерб. ССР. Баку, 1961.
2. Тавадзе Ф.И., Сакварелидзе Т.Н. Бронзы древней Грузии. Изд. АН Груз. ССР, Тбилиси, 1959.
3. Арапов Ю.А. О некоторых оловянистых пегматитах. Труды Ин-та Геологии АН СССР, вып. 54, мат., геохимия, серия 12. Москва, 1945.
4. Эфендиев Г.Х. Гидротермальный рудный комплекс Северо-Восточной части Малого Кавказа. Изд. АН Азерб. ССР, Баку, 1957.
5. Селимханов И.Р. Разгаданные секреты древней бронзы. Изд.Наука, Москва, 1970.

## TOVUZ RAYONUNDA TAPILMIŞ ORTA TUNC DÖVRÜ METAL MƏMULATININ TƏDQİQİ

*Əzizəxanım Həsənova*

*Xülasə*

Məqalədə Tovuz rayonunun Büyük Qışlaq kəndi ərazisində, Kiçik Şamlıq dərəsində geoloji qazıntılar zamanı aşkar olunmuş tunc məmulatlar tədqiq olunur. Bu əşyalar N.M.Səlimxanovun rəhbərliyi altında, Bakı Dövlət Universitetinin geoloji ekspedisiyası tərəfindən 1978-ci ildə aşkar olunmuşdur. Metal məmulatlar AMEA Arxeoloji - texnologiya laboratoriyasına təqdim olunmuş və prof. İ.R.Səlimxanovun rəhbərliyi altında miqdarı spektral analiz metodu vasitəsilə tədqiq olunmuşdur. Əşyaların xarici görkəmi kafi qorunmuş və səthi ərp ilə örtülmüşdür.

Analiz üçün götürülmüş nümunələr metal tozu və metal oksidinin qarışığından ibarətdir, bu onu göstərir ki, məmulatlar tam oksidləşməyib, metal qorunmuşdur. Aşkar olunan məmulatlar bəzək əşyaları, at əsləhələri, həmçinin məişət əşyalarıdır.

Çəkiləri isə 1,85q-dan 255,2q-a qədər dəyişir. Analizin nəticələri cədvəldə verilmişdir.

Nəticədə qeyd etmək lazımdır ki, tədqiq olunan əşyalar yerli istehsal hesab olunur. Büyük Qışlaq ərazisindəki mis təzahürləri əsasında hazırlanmışlar, 3 əşyani çıxmaq şərtilə (№ 3,9,19) tədqiq olunan əşyalar qalay-tunc əsaslıdır, bu üçü isə mərgümüş – tunc əsaslıdır.

Metal məmulatların yaxınlığında aşkar olunmuş keramika fragmentlərinə və laboratoriyada aparılmış analizin nəticələrinə əsasən bu əşyalar orta tunc dövrünə aid edilmişdir.

## THE RESEARCH OF METALLIC WARES OF MIDDLE BRONZE AGE FROM TOVUZ REGION.

*Azizaxanım Yasanova*

SUMMARY

In this article are researched twenty six subjects found during geological excavations near Beyuk Qishlaq village of Tovuz region in 1978. These artifacts are date back to Bronze Age. There were also found copper deposit displays that were used for making of these artifacts. All of these artifacts are of local production and the more ancient of them are presented on the basis of tin bronze, tin-arsenic bronze and arsenic bronze.

Таблица  
Результаты количественного спектрального анализа бронзовых изделий

№	Предмет, вес. г	Sn	Pb	Zn	As	Sb	Ag	Av	Bi	Ni	Co	Fe
1	Конское украш., 53,87	10,8	7,25	0	0,3	0,05	0,072	0	0,005	0,005	0	0,1
2	Браслет, 90,5	6,1	0,84	0	0,4	0	0,021	0	0,002	0,012	0,05	2,18
3	Браслет, 58,2	0,01	0,05	0	0,94	0,07	0,09	0	0,002	0,02	0,07	2,18
4	Браслет, 46,8	3,2	1,16	0	0,4	0,2	0,048	0	0,007	0,015	0,02	0,1
5	Браслет, 65,9	2,03	0,16	0	0,4	0,15	0,0219	0	0,007	0,02	0,03	0,52
6	Браслет, 25,6	3,95	1,21	0	0,4	0,1	0,048	0	0,025	0,02	0,02	0,52
7	Привеска, 22,81	5,25	1,33	0	0,3	0,1	0,048	0	0	0,005	0	0,3
8	Фраг. браслета, 255,2	6,8	0,28	0	0	0,035	0,011	0	0	0,005	0	0,1
9	Колокольчик, 20,1	0,02	0,05	0,25	1,4	0,1	0,04	0	0,006	0,01	0,002	0,15
10	Браслет, 97,5	8,15	6,9	0	0,1	0,035	0,072	0	0	0,02	0	2,03
11	Браслет, 103,9	5,03	5,72	0	0,05	0,2	0,015	0	0	0,007	0	0,2
12	Привеска, 24,6	7,7	9,7	0	0,2	0,2	0,039	0	0	0,005	0	0,35
13	Браслет, 35,350	3,25	7,9	0	0,3	0,2	0,09	0	0,02	0,002	0	0,3
14	Конское украш., 8,70	4,25	0,06	0	0,3	0,1	0,039	0,005	0	0,009	0,002	0,32
15	Крючок, 14,0	7,75	18,2	0	0	0,05	0,045	0	0,002	0,005	0	0,28
16	Крючок, 7,820	4,25	0,61	0	0,3	0,3	0,039	0	0,01	0,01	0,005	0,3
17	Конское украш., 12,35	4,15	0,22	0	0,2	0,2	0,021	0,005	0	0,085	0	0,5
18	Браслет детский, 17,0	2,4	17,5	0	0,59	0,3	0,1	0	0	0,01	0	1,89
19	Браслет, 10,8	0,05	2,98	0	0,57	0,3	0,048	0,004	0	0,002	0	0,34
20	Браслет, 7,3	3,7	3,0	0	0,55	0,1	0,056	0	0	0,02	0,03	1
21	Обломок неизвест- ного предмета, 20,25	3,7	2,45	0	0,2	0,2	0,022	0,005	0	0,01	0	0,3
22	Кольцо, 15,370	1,02	0,05	0	0,4	0,2	0,022	0	0	0,02	0,002	0,3
23	Браслет, 4,570	3,5	9,9	0	0,95	0,1	0,07	0	0,03	0,05	0	0,1
24	Привеска, 6,950	3,35	4,0	0	0,97	0,15	0,11	0	0,03	0,048	0,03	0,23
25	Неизв. предмет, 7,7	7,7	12,5	0	0	0,03	0,038	0	0	0,05	0	0,1
26	Пуговица, 1,850	10,3	22,01	0,03	0,3	0,05	0,01	0	0	0,002	0	0,1
27	Медная руда	0	0,23	0,25	0,3	0,3	0,011	0,004	0,01	0,005	0,002	0,15

Примечание: Все изделия на медной основе № 27. Медная руда из Беюк-Гышлагского проявления. Передал на анализ геолог Н.М.СЕЛИМХАНОВ. Содержание элементов приведены в %.

## VIII-IX ƏSRLƏRDƏ AZƏRBAYCANDA SİKKƏ ZƏRBİNİN XÜSUSİYYƏTLƏRİ

*Aygün Məmmədova  
(AMEA Tarix Muzeyi)*

Sikkə zərbi qədim tarixə malikdir. Siyasi müstəqilliyin hüquqi göctəricisi olan sikkə reqaliyasının tədqiqi və təhlili tariximizin qaranlıq məqamlarının aydınlaşdırılmasına zəmin yaradır.

Azərbaycan numizmatikasında maraq doğuran problemlərdən biri də VIII-IX əsrlərdə sikkə zərbidir. Sikkə zərbinin inkişaf mərhələlərinin izlənilməsi qeyd etdiyimiz dövrün mürəkkəb siyasi proseslərinin təhlili ilə bağlı məqamlara aydınlıq gətirir.

VII əsrin əvvəllərində İran və Bizansın Azərbaycanı işgal cəhdleri, eyni zamanda şimaldan xəzərlərin, şərqdən isə ərəblərin hücumu siyasi vəziyyəti daha da gərginləşdirirdi. Bizans əyalətlərini ələ keçirən ərəblər, VII əsrin 30 ili ərzində bizanslıları Fələstin və Suriyadan çıxardıqdan sonra, bir tərəfdən Mesopotamiya, İran və Azərbaycana hücuma keçmiş, digər tərəfdən isə Misir və Afrikanın şimal sahilləri boyu Hibraltar körfəzini aşaraq Piriney yarımadasını fəth etdikdən sonra hazırlı Fransa ərazisinin cənubuna doğru irəliləmişdilər.

Ərəblər Sasani qoşunlarını ağır məğlubiyyətə uğratdıqdan sonra Sasanilər dövlətinin (224-651) hərbi qüdrəti tamamilə zəifləmiş, mərkəzi hakimiyyətin nüfuzu demək olar ki, tamam itmiş, asılı əyalətlər isə nəzarətsiz qalmışdır.

Fəth edilmiş ərazilər İslam bayrağı altında birləşən və ciddi nizam-intizamı olan ərəb hakimiyyətinə tabe olurdular. Bu hər şeydən əvvəl məhz Sasanilər dövləti daxilindəki dağınqlıqla izah olunmalıdır. Mənbələr göstərir ki, son Sasani hakimləri dövründə meydana çıxmış sınıfı, milli, dini ayrıseçkilik müxtəlif feodal qruplaşmaları arasında rəqabətin artmasına səbəb olmuş, bu isə ərəblərə layiqli mütəmadiyyət göstərmək imkanını zəiflətmüşdi. Bəzi yerli feodallar ərəblərə tabe olaraq vergi ödəməyə razılıq versələr də, bəziləri müxtəlif səbəblərə görə (müdafiə istehkamlarının möhkəm olması, bizanslıların və xəzərlərin köməyə gəlməsi və s.) onlara mütəmadiyyət göstərməkdə davam edirdilər.

Bunları nəzərə alaraq, ərəblər ehtiyatlı siyaset yürüdərək əvvəlcə Azərbaycan (1), Aran, Şirvan və Ərməniyə sərhədlərinə kəşfiyyat xarakterli səfərlər edir, yerli şəhər feodalları ilə yüngül şərtlərlə müqavilələr bağlayır, yerli məişətə, dinə, şəhər istehkamlarına, xristian, yəhudü kilsələrinə və b. toxunmamağa təminat verirdilər.

Dövrümüzədək gəlib çatmış sikkələrə əsaslanaraq Azərbaycanda son Sasani draxmalarının zərbinin VII əsrin 30-cu illərini əhatə etdiyini qeyd edə bilərik.

(2). Çox ehtimal ki, Sasanilər dövlətindəki dağınqlıq zərbxanaların da fəaliyyətinə zərər vurmuşdu.

Xilafət dönməndə basdırılmış dəfinələrdə II Xosrovun (590-628) hakimiyyəti illərinə təsadüf edən çoxsaylı gümüş sikkələrin olması əhalinin uzun müddət məhz bu sikkələrdən istifadə etdiyini və bununla pul tələbatının ödənildiyini sübuta yetirir.

İlk ərəb fəhlərinin loyal siyaseti tez bir zamanda Azərbaycanın həm cənub, həm də şimal ərazilərinin Xilafətin tərkibinə daxil edilməsi ilə nəticələnsə də Kür çayının şimal əraziləri hələ uzun müddət ərəblərlə xəzərlərin münaqişə obyekti olaraq qalırıldı. Xəzərlər onilliklərlə bu əraziləri hakimiyyətləri altında saxlamağa nail olmuşdular. Ərəblərin zərbələri Bizansın təsir qüvvəsinin tamamilə yox olması ilə nəticələndi, Qərblə (Bizansla) Şərqi (Sasani İranının) Azərbaycana sahib çıxməq cəhdləri isə xəzərlərlə ərəblərin mübarizəsi ilə əvəz olundu. Belə keçid mərhələlərində yerli feodallar (Girdiman knyzaları) həm bizanslılara, həm ərəblərə, həm də xəzərlərə vergi vermək məcburiyyətində qalırlar.

Azərbaycanda ərəb hakimiyyətinin möhkəmlənməsi, iri şəhərlərdə onların daimi nümayəndələrinin əvvəlcə öz hakimiyyətlərini yerli feodallarla bölüşdürülməsi, sonralar isə tamamilə tam hüquqlu hakimlərə çevrilmələri ilə nəticələndi. Sasanilərin hakimiyyətindən miras qalmış inzibati-siyasi ərazi bölgüsünü mənimşəyən ərəblər yalnız xırda dəyişikliklər etməklə bu bölgünü saxladılar.

Əməvilər (661-750) sülaləsi dövründəki yeni bölgüyü görə, Azərbaycan Əlcəzirə adlanan üçüncü əmirliyin tərkibinə daxil edildi. Abbasilər sülaləsi (750-1258) dövründə isə yeni islahat keçirildi. 83 əyalətdən ibarət 14 əmirlik yaradıldı. Əmirliklər də kiçik inzibati vahidlərə – nahiyələrə bölündürdülər.

Sasanilərin hakimiyyəti dövründə güclü feodal sülalələrindən olan Albaniya və Ərminiyyə çarları ləğv edilmiş, Dərbənd, Partav (Bərdə) və Dvin (Dəbil) kimi iri şəhərlərdə onları Sasani canişinləri əvəz etmişdilər. V əsrin sonlarından Sasani canişinlərinin (mərzbanlarının) iqamətgahının yerləşdiyi Dvin şəhəri böyük əhəmiyyət kəsb edirdi. VII əsrin 30-cu illərindən Sasanilər dövlətinin süqutu nəticəsində Ərminiyyənin çox hissəsi (görünür Aranın da müəyyən hissəsi daxil olmaqla) Dvin şəhəri də daxil olmaqla Bizansın, daha sonra isə ərəblərin hakimiyyəti altına keçir.

VII əsrin II yarısından etibarən Dvində yalnız Ərminiyyəni deyil, Aranı və Şirvanı da idarə edən ərəb canişinləri məskunlaşır. Məhz Dvindən Dərbəndə-dək olan torpaqların vahid əmirlikdə bu cür ümumiləşdirilməsi ərəblər arasında bu canişinlik ərazisinin «Ərminiyyə» adlandırılmasına gətirib çıxardı. Ibn Xordadbeh «Yollar və ölkələr haqqında kitab»da 4 Ərminiyyə barədə söhbət açır (3).

«Ərminiyə» inzibati adının ənənəvi olaraq meydana çıxmasının səbəbləri barədə geniş izahlar təqdim edən N. Vəlixanlı bu barədə belə yazar: «Bizans imperatoru I Yustinianın (527-565) 536-ci ildə imperiyann tərkibində olan erməni torpaqlarında keçirdiyi inzibati islahatdan miras qalmış «Ərminiyə» (o cümlədən bu inzibati bölgünün daha kiçik vahidləri I-IV Ərminiyə vilayətləri) adı Yustinian dövründə olduğu kimi yalnız bilavasitə ermənilərin deyil, qonşu xalqların – albanların, gürcülərin, ləzgilərin, türklərin, tatların və b. yaşadıqları əraziləri də əhatə edirdi»(4).

Y. Paxomov «Ərminiyə» adının həkk olunduğu kufi sikkələri ilə bağlı məlumatlarında onların Azərbaycanın hüdudları daxilindəki Bərdədə, yoxsa onun hüdudlarından kənardə olan Dvində və yaxud da Dvindən də uzaqda olan ərazilərdə zərb olunması ilə bağlı tərəddüdləri xüsusi qeyd etmişdir (5).

Fəth etdikləri bir çox ölkələrdə ərəblər hakimiyyətlərinin ilk dövrlərində əsaslı dönüşdən ehtiyatlanaraq onlaradək zərb olunan sikkələrin ümumi görünüşünü saxlayırdılar. Xəlifə Əbd əl-Məlikin (685-705) pul islahatınadək Suriya və Fələstində Bizans-ərəb, Iranda sasanı-ərəb, Şimali Afrika və İspaniyada latın-ərəb sikkələri, daha sonrakı dövrlərdə Təbəristanda və daha sonralar isə Orta Asiya əyalətlərində hələ uzun müddət Sasani sikkələrinə oxşar təsvirli sikkələr kəsilmişdir. Azərbaycan hüdudlarında isə bu cür ikili növ sikkələrə rast gəlinməmiş və ərəblər burada sikkə zərbinə gec başlamışlar.

Azərbaycanda zərb olunmuş son Sasani sikkələri II Xosrovun varislərinin hakimiyyəti zamanı kəsilmişdir. Bu sikkələrdən əlavə həm də digər zərbxanalarda kəsilmiş müxtəlif zərb tarixli gümüş Sasani draxmalarından da ticarətdə istifadə edilmişdir.

Hətta Azərbaycanda ərəb sikkələrinin meydana çıxması və yayılmasından sonra da uzun müddət dövriyyədə Sasani draxmaları işlədilmişdir. Əvvəldə də qeyd etdiyimiz kimi, Azərbaycanda tapılmış VI və VII əsrin əvvələrinə aid dəfinələr yalnız Sasani draxmalarından ibarətdir. Ərəb sikkələrinin zərbinədək ən son olaraq Azərbaycanda kəsilmiş Sasani draxmaları aşağıdakı tarixlərə təsadüf edir: 523; 527; 541; 584; 606; 626; 590-628; 629; 638-ci illər.

Tərkibində VII əsrə aid sikkələrin çox olduğu dəfinələrə təsadüf olunmasa da, VIII əsrə aid bir dəfinədə isə II Xosrovun, gürcü-sasanı və bir neçə Əməvi dirhəmləri aşkarlanmışdır (sikkələrin kəsilmə tarixi 613-717-ci illəri əhatə edir). Sırf Əməvi və Abbasi sikkələrindən ibarət bir neçə dəfinələrin sikkələrinin zərb tarixi 771/2 və 782/3-cü illərə aiddir.

Hətta qarışıq sikkələrdən ibarət IX əsrə dair dəfinələrdə də Sasani sikkələrinə təsadüf olunur.

X əsrə isə artıq Sasani draxmalarının dövriyyəsi müşahidə olunmur.

Dəfinələrin tədqiqi sübut edir ki, VI əsr dən etibarən inkişaf edən pul dövriyyəsi Azərbaycanda yaranmış ictimai-siyasi vəziyyətlə əlaqədar olaraq VII əsrin əvvəllərində tənəzzülə uğramış, IX əsrin ilk illərindən isə yenidən canlanmışdır. VII-VIII əsrlər ərzində cənubdan Əməvi sikkəsinin Azərbaycana zəif axını səbəbindən işlek gümüşə olan tələbat Sasani zərbinə mənsub sikkələrlə və yerli zərbxanaların azsaylı istehsalı ilə təmin olunmuşdur. Respublikamızda aşkarlanmış qarşıq sikkə dəfinələri bunu sübut edən faktlardandır.

Xəlifə Əbd əl-Məlikin hicri-qəməri təqvimini ilə təxminən 73-77-ci illərdə (692/3- 696/7) keçirdiyi pul islahatından sonra yeni ərəb pul vahidləri - qızıl dinar (4,26 q), gümüş dirhəm (2,98 q) və mis fels (2; 3 q) nominallarından ibarət ərəb «milli» pul-sikkə sistemi təsis olundu.

Bu sikkələrə hər hansı təsvirin zərbi qadağan edilmiş və yalnız əsas İslam ehkamlarının, Qurān ayələrinin hakk olunmasına icazə verilmişdi.

İlk Əməvi sikkələrinin anonimliyinin səbəbini V.Tizenqauzen (6) qızıl və gümüş sikkə kəsmək hüququnun yalnız xəlifəyə məxsus olması ilə izah edir. Əməvi dinarlarında zərbin həyata keçirildiyi şəhər adının olmaması isə bütün qızıl sikkələrin həmin dövrə Xilafətin uzaq Qərb əyalətləri olan Afrika və Əndəlus (İspaniya) sikkələri istisna olmaqla Əməvilərin paytaxtı – Dəməşqdə kəsilməsi ilə izah olunsa da, Azərbaycan ərazisində aşağıdakı şəkildə təsvir edilmiş dinarın aşkarlanması bu fikri inkar edir. Bu dinar Abbası xəlifəsi Harun ər-Rəşidin (786-809) hakimiyyəti dövründə onun Arana canişin təyin etdiyi Xuzeymə ibn Xazim ət-Təmiminin (7) adından kəsilmişdir.

Gümüş sikkələrə gəlincə isə, Əbd əl-Məlikin islahatına əsasən 2,97 q çəkili yüksək əyarlı gümüş dirhəm əsas çəki vahidi olaraq qəbul edildi. Lakin sürtülməmiş və tam formasını saxlamış ərəb sikkələrinin çəkilməsi zamanı onların



Abbasilər, Xuzeymə ibn Xazim, 170=786, Aran, qızıl dinar

bu çəki vahidiindən bir neçə milliqram aşağı olduğu müəyyənləşir. Dirhəmlərin diametri 26-28 mm, qalınlığı 0,4-0,5 mm-ə yaxındır.

Əməvilərin mis felsi görünüşü, yazılarının məzmunu və çəkisi ilə dinar və dirhəmindən tamamilə fərqlənir. Mis felslərin bəzilərinə ərazi, bəzilərinə isə şəhər adı zərb edilmiş, bir hissəsinə zərb olunma tarixi, digərinə isə yerli əmirlərin adları həkk edilmişdir.

Bir çox ərəb sikkələrinə şəhər adının əvəzinə, ərazi adı, məs: Təbəristan, Azərbaycan, Ərminiya, Aran və b. həkk edilmişdir. Belə sikkələrin əsasən həmin ərazinin baş şəhərində kəsildiyini ehtimal etmək düzgün olardı. Lakin başqa bir mülahizə də vardır. Belə ki, həmin dövrün sikkə zərbi texnikasının sadəliyi onu nəinki yerli zərbxanalarda, həmçinin hökmədarın sikkə möhürü də aparılmaqla onun müvəqqəti dayanacaq yerlərində də həyata keçirməyə imkan verirdi. Xilafət dönməndə zərb olunmuş dirhəmlərdə «Bərdə-Ərminiya» və ya «əl-Haruniyə-Ərminiya» və s. zərbxana adları buna misal ola bilər.

Ümumiyyətlə, xilafətdə 150-dən çox zərbxana fəaliyyət göstərirdi. O cümlədən Azərbaycanda tapılmış sikkələrə əsaslanaraq Əl-Bab (Dərbənd), Bəlx əl-Bəyədə, Ərz əl-Xəzər, əl-Yəzidiyyə (Şamaxı), Cənzə (Gəncə), Bərdə, əl-Mütəvəkkilliyyə (Şəmkir), «Aran», «Ərminiya» və «Azərbaycan» adlı 10-dan artıq zərbxanada sikkə kəsildiyi sübuta yetirilir.

Yazılı mənbələrdəki məlumatlar və respublikamızın ərazisində aşkarlanmış sikkələrin təhlili sübut edir ki, Azərbaycanın mədəni dünyasının ən böyük teokratik imperatorluğu olan Ərəb Xilafətinə daxil olması onun ictimai-siyasi və mədəni həyatında önəmli dəyişikliklərə zəmin yaratmış və «islamlaşma» ilk növbədə məhz pul dövriyyəsində özünü bürüzə vermişdir.

## ƏDƏBİYYAT

1. Ərəblər hazırkı İran İslam Respublikasını (Cənubi Azərbaycanı) «Azərbaycan», şimal hissəni isə «Aran» adlandırırlar.
2. Пахомов Е.А. Монеты Азербайджана. Баку, Изд. АН Аз.ССР, 1959, с. 36
3. Ибн Хордадбех. Книга путей и стран. Пер. с араб., коммент., исслед., указ. и карты Н.Велихановой. Баку, Элм, 1986, с. 49-50
4. Vəlîxanlı N. Ərəb Xilafəti və Azərbaycan. Bakı, Azərbaycan Dövlət nəşriyyatı, 1993, s. 34
5. Пахомов Е.А. Yenə orada, с. 41
6. Тизенгаузен В. Монеты Восточного Халифата. СПб, 1873, с. XV
7. Из соч. Я'куби. «История». Текст и перевод с арабск.: П.К.Жузе. Вып. IV, Баку, Изд. Общества Общ. и изуч. Азербайджана, 1927, с. 12

*Aygun Mammadova*

*Summary*

This article is dedicated to the coinage of Azerbaijan in the 8-9 centuries. The questions connected with the territorial and administrative borders of Azerbaijan after its occupation by Arabic Caliphate are also widely researched. The peculiarities of coins found in Azerbaijan take the main place in article.

**ОСОБЕННОСТИ МОНЕТНОЙ ЧЕКАНКИ АЗЕРБАЙДЖАНА VIII-IX ВЕКОВ**

*Айгюн Мамедова*

*Резюме*

В статье исследуется монетная чеканка Азербайджана VIII-IX вв., а также с исторической точки зрения рассматриваются вопросы, связанные с территориально-административными границами Азербайджана, после вхождения его в состав Арабского Халифата. На основе кладов, найденных на территории Азербайджана, а также письменных источников раскрываются особенности до и послереформенных монет данного периода.

## HACIQABUL RAYONU BÖLGƏSINDƏ TAPILAN ANTROPOMORF VƏ ZOOMORF KERAMIKA MƏMULATI

*Elmira Abbasova*

*(Azərbaycan MEA Arxeologiya və Etnoqrafiya İnstitutu)*

Hacıqabul rayonunun Padarçöl ərazisində aparılan təsərrüfat işləri zamanı əldə edilən maddi mədəniyyət nümunələri içərisində antropomorf və zoomorf qablar diqqəti cəlb edir. Tarixin müxtəlif dövrlərində yaşmış insanların dini baxışlarının, dünyəvi və estetik zövqünүn aydınlaşdırılmasında, onların həyat tərzinin öyrənilməsində bu tapıntıların əhəmiyyəti danılmazdır. Zoomorf qabları əsasən iki qrupa bölmək olar. Birinci qrupa bütövlükdə heyvana və ya insana bənzər qablar və fiqurlar daxildir. Bu qablar, əsasən Mingəçevirdə (12, s. 49-54; 5, s. 82-84; 15, s. 103-140), Şamaxıda (10, s.85-95), Qaratəpədə (16,s. 1181-1184) və Hacıqabul rayonu ərazisində aşkar edilmişdir. Bütöv halda hazırlanın həmin fiqurlardan ən çox bəzək və suvenir kimi istifadə edildiyi ehtimal olunur.

Tədqiqatçıların fikrincə, zoomorf qabların hazırlanması və ya qab üzərində hər hansı bir heyvan surətinin çəkilməsi qədim insanların dini inamları ilə sıx bağlı olmuşdur. Fikrimizcə, bu rəsmlər şər ruhların qablara daxil olmasının qarşısını almaq məqsədilə çəkilmişdir. Yəni, bu heyvanlar bir növ şərti olaraq qabın mühafizəçilərinə çevirilirdilər. Belə qabların əksəriyyəti qəbirlərdən və yaşayış yerlərindən tapılmışdır. Mühafizədici xarakterə malik olan qablar həm mösiyətdə, həm də dəfn mərasimi zamanı işlədilmişdir.

İkinci qrupa daxil olan zoomorf saxsı qabların üzərində quşun və ya heyvanın başı, gözləri və ya buynuzları formasında yapma bəzəklər vardır. Orta əsr Ərəbşahverdi yaşayış yerindən tapilan və Əli Bayramlı rayon Tarix- Diyarşünaslıq muzeyində saxlanılan bir qabın dörd tərəfində, yapma üsulu ilə salınmış, qoç buynuzları formasında bəzəyi vardır.

Totemizmin insanların həyatında hakim rol oynadığı vaxtlarda totemin onun himayısındə olan bütün varlıqları şər qüvvələrdən qoruduğu cətimal olundu. İnsanların təbiətlə sıx bağlılığı şəraitində və ondan bütünlükə asılı olduğu dövrə meydana gələn və ən qədim inamlardan sayılan totemizmin qalıqlarına indiki zamanda da rast gəlmək olar. Bu gün də Azərbaycanda evlərin, həyətlərin ala qapılarında, hasarlarda, əkin və bostan sahələrində müxtəlif heyvanların kəlləsi və ya buynuzları asılır. Onların həyəti, evi və adamları şər qüvvələrdən, pis gözlərdən qoruduğu güman edilir.

Qədim zamanlarda totemə sitaşı dünyanın hər yerində mövcud idi. O cümlədən, Orta Asiya xalqları arasında da geniş yayılmışdı. Burada ölü ilə birlikdə dağ keçisinin buynuzlarını da qobrə qoyurdular. Bəzi tədqiqatçıların fik-

rincə, totemə sitayışın əsasını insanların heyvanlarla qohumluq əlaqəsi kimi də başa düşmək olar (19,s.182-183; 20, s.19-40,. 60-63).

Zoomorf qabların müəyyən qrupu məhsüldarlıq ayını ilə bağlı olmuşdur. Mifik inanclar nəzərə alınsa, demək mümkündür ki, üzərində qoç buynuzu təsvir olunmuş qablarda onlar qabın içərisində olan mayenin (süd, qatıq, yağı, və.s.) qoruyucusu sayılmışlar. Bu da məhsulun daha bərəkətli olmasını təmin edir (13, s.173-218).

Keramika məmulatı içərisində insan və heyvan fiqurlarına da rast gəlinir. Azərbaycanın Cənub bölgəsində aparılan arxeoloji qazıntı işləri zamanı tapılan zoomorf fiqurlar içərisində qoyun fiqurları çoxluq təşkil edir. Tədqiqatlarda bu tipli nümunələr «zoomorf» qablar anlayışı kimi verilir və onların Azərbaycanın demək olar ki, bütün ərazilərində geniş yayıldığı qeyd olunur (1,s.140-147).

Aşkar edilən qoyun fiqurlarının bəzilərinin yapma qulaqları (şək. 1,2), bir çoxlarının isə burulmuş buynuzları, kəsilmiş quyruğu olub, gözləri kiçik düyməcik formasında qoyulmuşdur (şək.3). Onlardan birinin beli bir qədər çökək olub, böyründə iki basma düyməcik vardı (şək.1, 4; 4a).

Tədqiq olunan zoomorf fiqurlar içərisində müxtəlif ölçülü at (şək.5) və bir ədəd xallı bəbir (şək. 1,6) fiquru da vardır. Bu at fiqurlarının belində yəhər təsvir edilmişdir (şək. 1,7,8). Birinin sıfəti yasti olub, ağızı çizma xətlə, gözləri kiçik nöqtələrlə və burnu yapma üsulla işlənmişdir. Atın quyruğu yiğilib düyünlənmiş, ayaqları isə şahə qalxmış şəkildə təsvir edilmişdir (şək. 1,7). Başqa bir at fiquru isə əvvəlkilərdən fərqli olaraq uzunsifətli olub, belində yəhəri vardır. Sıfətin yuxarı tərəfindəki oyuqlar onun gözünü xatırladır (şək.8). Belə yiğcam bədənli və yəhərli at fiqurları İsmayıllı rayonu Mollaisaqlı yaşayış yerindən də aşkar edilmişdir (10,s.95). Salyanın Qırxçırəq və Dəvəçi rayonunun Şabran (13,s.203-205), Beyləqan (3,s.207-209) və Qəbələ (4) orta əsr yaşayış yerlərindən aşkar edilmiş gil və metaldan hazırlanmış at fiqurları da məlumdur (7,s.110-122).

Ördək formalı iki qabdan biri enli ağızlı, tutacaq formalı quyruğa malikdir. (şək. 1, 9), digəri isə birinci yə nisbətən kiçik və dar ağızlıdır (şək.10). Gūman olunur ki, ördək fiqrlu qablarda süfrəyə maye gətirilərkən istifadə olunurmuş.

Nümunələr içərisində gildən hazırlanmış müxətəlif ölçülü qadın fiqurları da diqqəti cəlb edir. Qadın fiqurları qırmızı və bozumtul rəng alana qədər bişirilmişdir, çox halda onların başı, qıcı və qolları sinmiş haldadır. Məmulatın birinin əndamı iri və ətli, beli incə, yanları və ciyini qabarlıq, sinəsi hamar, döşləri isə şışkin təsvir edilib (şək. 1,11). Baş hissəsi sxematik formada çalmalı olub, qolları dirsəkdən döşlərə tərəf hamarlanmışdır. Fiqurlardan birinin sinəsində, belində yapma kəmər, beş ədəd saçaq; qarın hissəsində isə bir-birindən

təxminən 4-5 sm aralı yapma belbağı işlənmişdir. Bunların arasında isə balıq rəsmi yerləşdirilmişdir. (şək.1,12).

Ehtimallara görə, bir tərəfdən bu balıq ovu ilə əlaqədar olmuş, digər tərəfdən isə bir çox dünya xalqlarında (18,s. 468-471) olduğu kimi, boluq, nəsil artırma rəmzi olaraq qəbul edilmişdir.

Qadın fiqurunun birinin baş hissəsi sxematik işlənmişdir. Çiyinlərindən üzünə və sinəsinə doğru dörd hörük (hörüklərdən biri uc yerdə düyününlənmişdir), arxa tərəfdən isə iki hörük qadının belini qurşayır (şək. 1,13).

Digər qadın fiqurları, təsvirini verdiyimiz fiqurlardan bəzəyinə, forma və ölçülərinə görə fərqlənirlər. Üç qadın fiqurunun baş və boğaz hissələri salamat qalmışdır. Bunlardan biri yastı başlı, enli ağızlı və uzun boğaza malik olub, boğazını beş sıra yapma kobud boyunbağı bəzəyir. Burnunun sol tərəfində qoyulan kiçik nöqtə gözü ifadə edir, sağ gözünün üstünüñ çizma xətlərlə işlənmiş xırda rəmzi tüklər örtür. Fiqurun qulaqları yastı formadadır (şək.1, 14). İkinci fiqurun ağızı açıq olub, aq dişləri sıra ilə təsvir edilmişdir. Onun dik burnu və bir-birinə simmetrik olmayan kiçik gözləri vardır. Sol tərəfdən sıfəti-nə doğru sallanan birçək qulağının üstünüñ örtür, arxa tərəfdə olan hörük isə boynuna qədər uzanır. Boğazını gildən üç sıra muncuq düzülmüş sallama boyunbağı bəzəyir (şək.1, 15). Sonuncu qadın fiquru əvvəlkilərə nisbətən kiçik olub, bir-birindən 1sm. aralı beş sıra nazik boyunbağısı vardır. Qartal dimdiyini xatırladan burnu və əvvəlkilərdən fərqli olaraq alnının ortasında iri oyuq (göz) vardır (şək.1, 16).

İslamaqədərki dövrü əhatə edən, metal (3) və gildən hazırlanan qadın fiqurları Azərbaycan ərazisində geniş yayılmışdır. Bunu Azərbaycanın müxtəlif bölgələrində, o cümlədən Örənqala (3), Mingəçevir (17,s.73), Qəbələ (4) və s. yaşayış yerlərində aparılan arxeoloji qazıntılar nəticəsində aşkar edilmiş antropomorf fiqurlar da təsdiq edir. Qadın heykəllərinin hazırlanması qadının-ananın cəmiyyətdə və ailədə tutduğu mövqe ilə bağlı olmuşdur. Qadın heykəllərinin qəbirlərdən tapılması isə çox gúman ki, ailə başçısını (ərinin) itirən qadının əvəzində ərinin yanında dəfn edilməsi ilə əlaqədar olmuşdur.

Qədim inamlara görə ailə başçısını itirən qadın axirət dönyasında da ona qulluq etməlidir. Çılpaq qadın fiqurlarının kütləvi halda düzəldilməsi isə qurbankəsmə ayını ilə də bağlı ola bilərdi. Dirlərin bir-birini sıxışdırıb aradan çıxması (əvvəl xristianlıq; sonra isə islam dininin) gil bütələrə və heykəllərə etiqadı azaltmaya bilməzdi. Bununla bağlı olaraq cansız bütələr və gil qadın heykəlləri canlı həyat səhnəsindən sıxışdırılıb çıxarılmış və torpağa basdırılmışdır (6,s. 80).

Orta əsr yaşayış yerlərindən tapılmış zoomorf fiqurlar və qadın heykəlləri yaxşı gildən yüksək səviyyədə hazırlanmışdır. Onlar qədim insanların dini

inancları ilə bağlı olmaqla yanaşı Qafqaz Albaniyasının bədii sənətkarlıq nümunələri olmaq baxımından qədim incəsənət əsəri kimi də çox qiymətlidir (11. s.93-101; 14.s.82).

Yaranma tarixi daha qədimlərə gedib çıxan antropomorf fiqurların və heykəllərin mahiyyəti antik və ilk orta əsrlərdə bir qədər dəyişdirilmiş, orta əsrlərdə isə canlı həyat səhnəsindən tamamilə çıxarılmışdır.

Yerüstü əlamətlərinə görə orta əsrlərə aid olan Padarçöl yaşayış yerində təsərrüfat işləri zamanı aşkarlanan antropomorf və zoomorf fiqurlar antik və ilk orta əsrlərə aid edilir (8, s.31-36; 9,s. 4-5).

Bələliklə, Hacıqabul rayonu ərazisində yerləşən abidələrdən əldə edilmiş antropomorf və zoomorf saxsı məmələti bölgənin qədim əhalisinin dünyagörüşü, dini baxışları və dəfn adəti haqqında müəyyən təsəvvürlər yaradır.

## ƏDƏBİYYAT

1. Əlekberov A.İ. Cənub-Şərqi Azərbaycanda Qoyun ayını ilə bağlı maddi mədəniyyət abidələri haqqında. Azərbaycan SSR EA xəbərləri. (Tarix, fəlsəfə, hüquq, seriyası, 1994, №1-4.
2. Xəlilov C.Ə. Xınıslı qədim yaşayış yeri. Azərbaycan SSR EA-nın xəbərləri. Bakı, 1961, t.4,№3.
3. Xəlilov M. C. Örənqaldan tapılmış metal fiqur mifik surət təsviri kimi. Azərbaycan MEA Folklor İstututu «Ortaq Türk keçmişindən Ortaq Türk Gələcəyinə» IV Uluslararası Folklor Konfransı. Bakı, Azərbaycan, 2006, 1-3 noyabr.
4. Qəbələ arxeoloji qazıntılarının 2006-cı il hesabatı.
5. Qolubkina T. Mingəçevir kūp qəbirlərindəki ayin qabları. Qobustan jurnalı, 1987, №2.
6. Qurani Kərim. Əl-Ənam (Davar) surəsi, ayə-5,6,19,22.
7. Nəcəfova N. Üzərində insan və heyvan təsvirləri verilən XII-XIII əsr Azərbaycan bədii məişət keramikası. Azərbaycan SSR EA xəbərləri (ictimai elmlər seriyası), 1961, №8.
8. Novruzlu Ə.İ. Azərbaycanın yeni tikinti sahələrində arxeoloci tədqiqatlar, II cild. Bakı, Nurlan, 2003.
9. Novruzlu Ə.İ., Qəhrəmanova S.M., Vəliyeva G.Ə: Qədim və müasir Əli Bayramlı şəhəri. Bakı,2004.
- 10.Osmanov F.L. Qafqaz Albaniyasının maddi mədəniyyəti. (e.ə. IV- b.e III əsrləri), Bakı, Elm, 1982.
- 11.Rzayev N.İ. Zoomorf qablar Qafqaz Albaniyası bədii keramikasının xüsusi bir növü kimi Azərbaycan SSR EA xəbərləri, ictimai elmlər seriyası, 1961, №7.
- 12.Vahidov R.M. Mingəçevir III-VIII əsrlərdə. Azərbaycan SSR Elmlər Akademiyası nəşriyyatı. Bakı, 1961.
13. Аббасова Ф. Металлические фигурки коня из средневековых памятников Азербайджана. Тарих вя онун проблемляри. Bakı, 1997, №1.

14. Ашурбейли С.Б. Скульптура Азербайджана древнего периода и периода средневековья. Труды Музея истории Азербайджана, том 1, Баку, 1956.
15. Голубкина Т.И. О зооморфной керамике из Мингечаура. Материальная культура Азербайджана. Баку, 1951, вып. 2.
16. Исмизаде О.Ш. Зооморфные глиняные сосуды найденные в Гаратепе. Док. АН Азерб ССР, т.XV, 1959, №2.
17. Казиев С.М. Археологические раскопки в Мингечауре. Материальная культура Азербайджана, вып.1, Баку, 1949.
18. Мифы народов мира. Москва. Изд-во. Советская энциклопедия, том.2., 1982,
19. Скалон К.М. Изображения животных на керамике сарматского периода. Труды отдела истории первобытной культуры, том 1. Госэрмитаж, Ленинград, 1941.
20. Соколова З.П. Культ животных в религиях. Москва, Наука, 1972.

## **ANTRO-ZOOMORPHOUS CERAMICS OF HAJIGABUL REGION**

*Elmira Abbasova*

*Summary*

This article is about antro-zoomorphous ceramics found in Hajiqabul region.

During the ploughing works in the village of Padarchol of Hajigabul region some fragments of men's ceramic figures, animals and pottery have been found. Samples of pottery are of animal and bird form. The findings mostly refer to the antique period, as well as to the Early Middle ages.

## **АНТРОПОМОРФНАЯ И ЗООМОРФНАЯ КЕРАМИКА ИЗ ГАДЖИГАБУЛСКОГО РАЙОНА**

*Эльмира Аббасова*

*Резюме*

При различных земляных работах в окрестностях селения Падарчёл Гаджигабулского района были найдены глиняные фигуры человека, животных, а также целые глиняные сосуды, формы которых напоминают животных и птиц.

Они в основном датируются античным периодом. Но изредка эти находки встречаются и в памятниках раннего средневековья.

## QAX TARİX-DİYARŞÜNASLIQ MUZEYİNDƏKİ ARXEOLOJI MATERİALLARIN TƏDQİQİNƏ DAİR

*Bədircahan Əmrullah qızı*

*(AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu)*

Elmi tədqiqatların aparılmasında, eləcə də gənc nəslin tariximizə hörmət ruhunda tərbiyə olunmasında tarix-diyarşunaslıq muzeyində nümayiş etdirilən eksponatların rolü əvəzedilməzdır.

Qanıx (Alazan) çayı vadisi və ətraf ərazilərdən toplanmış arxeoloji materialların müəyyən hissəsini təsərrüfat işləri zamanı aşkar edilmiş tapıntılar təşkil edir. Diqqəti cəlb edən arxeoloji nümunələr kənd sakinləri və məktəblilər tərəfindən Qax rayon tarix-diyarşunaslıq muzeyinə təhvil verilmişdir. Nümayiş etdirilən arxeoloji materialların elmi dövriyəyə çıxarılmasının zəruriliyi baxımından muzey eksponatlarının arxeoloji tədqiqinin mühüm əhəmiyyəti vardır.

Qax rayonunun tarix-diyarşunaslıq muzeyi 1980-ci ilin avqust ayında rayon mərkəzində tikilmiş binada fəaliyyətə başlamış, 1988-ci ildən isə yeni tikilmiş binaya köçürülmüşdür. Binanın ümumi sahəsi  $1020\text{ m}^2$ , eksponatların nümayiş etdirildiyi sahə  $890\text{ m}^2$ , muzey fondlarının mühafizəsi otağının sahəsi isə  $60\text{ m}^2$ . Muzey rəhbərliyinin və əməkdaşlarının zəhməti nəticəsində nümayiş etdirilən eksponatlar qeydiyyata alınaraq, xronoloji qaydada qruplara ayrılmış, tarixləri göstərilmiş, qiymətli nümunələr isə müəyyən edilərək çəkilmiş, hazırlanma texnikası və başqa xüsusiyyətləri qeyd edilmişdir. Arxeoloji fondun təşkili, eksponatların qorunması və elmi cəhətdən tədqiq edilməsi davam etdirilir.

Muzeyin II salonunda nümayiş etdirilən eksponatlar içərisində antik və ilk orta əsrlər dövrünə aid gil qablar diqqəti daha çox cəlb edir. Arxeoloji nümunələrin çox hissəsi Qanıx (Alazan) çayı vadisində aşkar edilmişdir. Bu arxeoloji materialların tədqiqi, Azərbaycan ərazisində yaranmış Qafqaz Albaniyası dövlətinin tarixinin hərtərəfli öyrənilməsi üçün mühüm əhəmiyyətə malikdir.

AMEA-nın müxbir üzvü, t.e.d. İ.Babayevin tədqiqatlarına əsasən bu tapıntılar Qafqaz Albaniyasının antik və ilk orta əsrlər (e.ə. IV əsr - b.e. VII ə.) dövrünə aiddir. (1) Bəzi qablar, gilinə narın qum, saman, qurumuş ot və s. Qatılaraq düzəldilmiş və dulus kürəsində bişirilmişdir. Gil qablar say etibarı ilə çox olmaqla, onların çeşidi də olduqca müxtəlifdir. Bu qablar özünəməxsusluğuna, zərifliyinə, naxışlarının orijinalliginə, həmçinin ölçülərinə görə də biri-birindən fərqlənirlər. Arxeoloji tapıntılar Qax əhalisinin məişət hayatı, təsərrüfat fəaliyyəti, həmçinin dulusçuluq sənətinin inkişafına dair ətraflı məlumatlar əldə etməyə imkan yaradır.

Qanix (Alazan) vadisinin qeyd etdiyimiz dövrə aid qəbir abidələrində aşkar edilmiş tapıntılar arasında gil qablara daha çox təsadüf edilir. Onlar hazırlanma texnologiyasına görə iki qrupa bölünürler:

- a) əldə hazırlanmış;
- b) dulus çarxında formalasdırılmış qablar.

Əldə hazırlanan qabların üzərindəki naxışlar çərtmə və cizma üsulları ilə salınmış dalğavari, sıniq xəttlərdən ibarətdir.

Eksponatlar içərisində zoomorf qablar da vardır. Bu nümunələrin bəziləri Kürmüş çay vadisinin qədim sakinləri arasında quşçuluğun, qoyunçuluğun, maldarlığın inkişafı və mühüm gəlir mənbəyi olması, həmçinin onların dini etiqadları ilə də bağlıdır. Arxeoloji qazıntılar zamanı keçi və qoyun skeletlərinin qəbirlərdən aşkar edilməsi buna bir daha sübutdur.

Gil qabların əksəriyyəti mətbəx və süfrə qablarından ibarətdir. Bunların içərisində piyalə, kasa, küpə, nimçə, küzə, dolça, bardaq, səhəng, tava tipli qablar daha çox təsadüf olunur.

İlk orta əsrlər dövrünə aid olan qabların əksəriyyəti dulus çarxında hazırlanmışdır. Bu qabların üst hissəsi və divarları hamar olub təxminən eyni qalınlıqdadır. Həmçinin dulus çarxında hazırlanan qabların üzərində konsentrik xətlər vardır. Əldə düzəldilmiş qabların içərisi girintili-çixıntılı olsa da, üst hissəsi əllə hamarlanaraq düzəldilmişdir. İ.Babayev hesab edir ki, antik dövrə dulus çarxi olmayıb ona görə də belə qabları əllə hazırlamışlar. (2) Bir qayda olaraq e.ə. I minilliyyin ortalarından I minilliyyin ortalarına qədər qabların böyük əksəriyyəti bu ərazidə əldə hazırlanmışdır. Qax rayonu və ətraf ərazilərdən aşkar edilmiş bu tip qabların çoxu təsərrüfat küplərindən ibarətdir. Bu qablarda əsasən un, su, taxıl və s. ərzaq məhsulları saxlanılırdı.

1958-1959-cu illərdə Qanix (Alazan) çayı vadisində aparılan arxeoloji qazıntılar nəticəsində qırmızı, boz, qara, rəngli və qlazurlu qablar tapılmışdır. (3) Həmçinin Ağızı düzənliyinin Qıpçaq kəndindən 1 km şərqə yerləşən sahədən boz, qara, qırmızı rəngli saxsı qablar aşkar edilmişdir. Bunlar piyalə, kasa, süzgəc, küp, çölmək, nimçə, kuzə, bardaq, səhəng, tava, dolça tipli qablardır.

Qax tarix-diyarşünaslıq muzeyinin antik dövrə aid sərgi salonunda nümayiş etdirilən eksponatların çoxu Torpaqqala yaşayış yerindən aşkar edilmişdir. Bunlardan günəşin simvolik obrazı ilə bəzədilmiş qab (diametri - 4 sm, hündürlüyü - 13 sm), Lələli kəndindən tapılmış alt hissəsi dairəvi formada olan novalça ağızlı silindrik formalı qırmızı gilli qab (ağzı hissəsi - 3 sm, diametri - 12 sm, hündürlüyü - 16 sm) diqqəti cəlb edir.

Ümumiyyətlə, Qanix (Alazan) çayı vadisi və ətraf ərazilərdən aşkar edilən arxeoloji materiallar içərisində gilə saman qatılmış saxsı məməlatına daha tez-tez rast gəlinir ki, onların da çoxu qəbirlərdə aşkar edilmişdir. Qablar əsa-

sən boz, qırmızı, sarımtıl-qırmızı, çəhrayı, narıncı rəngdədirlər. Bəzi qablar pis bişirildiyi üçün üzərində ləkələr əmələ gəlmışdır. Saxsı məmələti forma müxtəlifliyinə görə aşağıdakı tiplərə ayrıılır:

*Küpə tipli qablar.* Bu tip qablar Qax və onun ətraf ərazilərində qəbirlərdən əldə olunmuşdur. Qabın gilinə saman qatılıraq yaxşıca bişirilmişdir, səthində samanın yanmış izləri görünür. Qabın oturacaq hissəsi düz, enli, divarları qalın, bir az qabarlıqdır. Dar boğazlı olub, ağızının kənarı düzdür, yaxşı hamarlanmışdır.

*Boşqab tipli qablar.* Kürmükçay və Qanıx (Alazan çayı) vadisində tapılan saxsı nümunələr içərisində boşqaba oxşar qablara da təsadüf edilmişdir. Qabların oturacağı düz və yastıdır, bəziləri üçayaqlıdır. Tərkibinə saman qatılmış, nisbətən kobud düzəldilmişdir.

*Çölmək tipli qablar.* Qabın ağız hissəsinin kənarı xaricə qatlanmışdır. Saman qarışdırılmış gildən çox səliqəli düzəldilərək yaxşı bişirilmişdir. Gövdəsi qabarlıqdır. Sarımtıl, boz rəngdədir. Oturacaq hissədən başlayaraq gövdəyə tərəf kəskin şəkildə daralır. Düz oturacaqlıdır. Səthi bəzi hissələrdə lay-lay qopmuşdur. Qabın üzərinə xətlərlə naxış vurulmuşdur, bəzi cizgilər pozulmuşdur.

*Piyalə tipli qablar.* Qax ərazisində aşkar edilən saxsı nümunələri içərisində piyalə tipli qablar daha çoxdur. Torpaqqala ərazisindən aşkar edilən piyalələr diqqəti cəlb edir. Onlar əsasən saman qatılmış gildən yaxşıca bişirilərək hazırlanmışdır. Oturacaqları düz olub, bir qədər içəriyə tərəf qabarlıqdır, gövdəsi ağızına tərəf getdikcə genişlənir.

*Kasa tipli qablar.* Belə qablari 4 qrupa bölmək olar:

1. Gilinə həm bitki, həm də iri qum (çinqıl) qatılmış;
2. Həm bitki, həm də nartın qum qatılmış;
3. Gilinə yalnız saman qatılmış;
4. Təmiz gildən hazırlanmış qablar. Bu qrupdan olan qablar həmçinin Kürmuğ çay vadisi və ətraf ərazilərdə yerləşən abidələrdən də aşkar edilmişdir.

Qax tarix-diyarşunaslıq muzeyinin II salonda mühafizə edilən maddi-mədəniyyət nümunələrinin arxeoloji təhlili bu ərazidə antik dövrə aid abidələrin daha çox dağıntıya məruz qaldığını bir daha sübut edir.

Bu abidələrdən əldə edilmiş maddi-mədəniyyət qalıqları içərisində dulusçuluq sənəti nümunələri xüsusi yer tutur. E.ə. I minilliyyin ikinci yarısında əvvəlki gil qablarda yanaşı, yeni formalı saxsı qab nümunələri də yerli sənətkarlar tərəfindən düzəldilirdi. Qafqaz Albaniyasının bu tip saxsı qablari özünəməxsusluğunu və keyfiyyətinin yüksək olmasına görə başqa ölkələrin saxsı qablarından fərqlənirlər. Belə qab nümunələrinə Qarabağ, Şirvan, Qazax, Gəncə, Şəki, Zaqatala, Balakən rayonlarının kəndlərində, qismən isə Gürcüstan və Da-

ğıstan ərazilərində rast gəlinir. Bu nümunələr Albaniyada dulusuluğun yüksək inkişaf etdiyini göstərir.

Qax tarix-diyarşünaslıq muzeyində nümayiş etdirilən saxsı qabların içərisində əl ilə hazırlanmış qablar çoxluq təşkil edir. Bu qablar zövqlə, simmetrik və çox keyfiyyətli düzəldilmişdir.

Muzeydəki arxeoloji materialların oxşarları Azərbaycanın Şəki, Zaqtala, Balakən, Qəbələ, Mingəçevir, Şamaxı, Ağsu, İsmayıllı rayonlarında Cənubi Dağıstan, həmçinin Gürcüstan ərazisindəki həmdövr abidələrdən aşkar edilmişdir (4). Tapıntılar göstərir ki, Qax rayonu və ətraf ərazilərdə müxtəlif tarixi dövrləri əhatə edən çoxlu sayıda qəbir abidələri və yaşayış yerləri vardır. Bu abidələrin qeydə alınması, mühafizə olunması və arxeoloji cəhətdən tədqiq olunması yolunda iş aparılır.

Muzeydə toplanmış təsadüfi arxeoloji materialların öyrənilməsi sahəsində müəyyən işlər görülsə də, onların kompleks tədqiqinə ehtiyac vardır. Təqdirəlayıq haldır ki, həmin materillərin eksəriyyəti eksponat kimi nümayiş etdirilir və tariximizin ictimaiyyətə çatdırılmasında bilavasitə iştirak edir.

## ƏDƏBİYYAT

1. Бабаев И. Города Кавказской Албании. Баку, Элм, 1974, с. 236
2. Бабаев И. Yenə orada.
3. Abbasov N. Qədim Azəri yurdu - Qax. Bakı, 2000, s. 12
4. Османов Ф. История и культура Кавказской Албании. Баку, 2006, с. 264

## RESEARCH OF MATERIALS FROM HISTORICAL- REGIONAL MUSEUM OF QAKH REGION

*Badirdjahan Amrullakh gizi*

*Summary*

The territory of Kakh region is of great importance from the archeological point of view. The territory is rich with different types of monuments dating back to various period of ancient history. Nowadays these monuments are not studied properly. Some fragments of archeological findings are mostly found during the agriculture activities and excavation in this territory. Some of these findings are conserved in the local regional-history museum.

The author of the article investigates archeological foundations of ancient and middle ages connected with archeology of Azerbaijan spread on this territory.

The researcher also gives information about nearly found archeological foundations kept in local museums.

## К ИССЛЕДОВАНИЮ АРХЕОЛОГИЧЕСКИХ МАТЕРИАЛОВ ИЗ КАХСКОГО ИСТОРИКО-КРАЕВЕДЧЕСКОГО МУЗЕЯ

*Бадирджахан Амруллах кызы*

*Резюме*

Территория Кахского района представляет особый интерес для археологов, так как богата многочисленными памятниками разного периода и времен. В настоящее время эти памятники мало изучены и исследованы. Некоторые археологические материалы выявлены в результате сельскохозяйственных работ на этой территории. Ныне они хранятся в местном историко-краеведческом музее.

Автор статьи на основе античных и средневековых археологических находок исследует вопросы, связанные с археологией Азербайджана.

Статья представляет интерес не только для исследователей, а также для широкого круга читателей.

## GƏMIQAYADA HƏYAT AĞACI VƏ KEÇİ KULTU MƏSƏLƏSİNƏ BIR BAXIŞ

*Hacı Qədir Qədirzadə*  
(AMEA Naxçıvan Bölümü)

Etnik mədəniyyətin, qədim inamlar sisteminin araşdırılmasında qayaüstü təsvirlərin öyrənilməsinin böyük elmi əhəmiyyəti vardır. Təsvirlərin digər mənbələrdən üstün cəhəti ondan ibarətdir ki, onlar, hər hansı bir hadisəni min illər boyu olduğu kimi qoruyub saxlayırlar. Tarixilik, milli varislik məsələlərinin qorunub saxlanılmasındakı elmi əhəmiyyətini nəzərə alaraq biz bu yazıda Gəmiqayada qayaüstü təsvirlərdə həyat ağacı, həyat meyvəsi və keçi kultu ilə bağlı bəzi məsələlərə açıqlama gətirməyə çalışacaqıq. Təsvirləri öyrənən araşdırıcılardan N.Müseyibli Gəmiqaya rəsmləri içərisində 20-yə yaxın həyat ağacı təsviri olduğunu yazır (11, s. 92-93). Eyni məsələdən bəhs edən V.Baxşəliyev bir həyat ağacının təsvirini verir. Həmin rəsmidə həyat ağacının yanında iki keçi və bir oğlaq təsvir edilmişdir (3, s. 203), (Şəkil 65, s. 237). Bizim üçün həmin təsvir bir neçə cəhətdən maraqlıdır. Hər şeydən öncə təsvirdə təkçə ağac deyil, onun üstündə yumru formalı meyvələrin olması diqqəti cəlb edir. Bizcə, həmin ağac almışdır. Gəmiqayada alma-həyat ağacının təsviri onun ta qədimdən Azərbaycan türklərinin inamlar sistemində xüsusi yer tutması ilə bağlıdır. Nəcəf Müseyibli həyat ağacı ilə keçi kultunun bağlılığını, eyni zamanda 33 № ilə verilmiş təsvirdə həyat ağacının üzərində 3 meyvə olduğunu yazır (11, s. 100). Beləliklə, həyat ağacı ilə həyat meyvəsi birləşdirilir. Həmin meyvələrin alma olduğunu hesab etməklə nağıllarda göydən 3 alma düşməsi ilə burada əlaqə olduğunu söyləyə bilərik. Deməli, bu təsvirlər və nağıllarımızda «göydən üç alma düşdü» ifadələri təsadüfən yaranmamışdır. Bunlar arasında müyyəyen genetik bağlılıq mövcuddur. Qarşılıqlı əlaqələrin, təsvirlərin mifoloji tutumunun, tarixilik və varislik məsələlərinin öyrənilməsində xalq arasında mövcud olan ağız ədəbiyyatı, nağıl və dastanlar, həmçinin sənətkarlıq nümunələri ciddi rol oynayır. Müqayisəli araşdırmalar sübut edir ki, alma ilə bağlı inamlar tarixilik və genetik baxımdan Adəm peyğəmbər, Həvva nənə və cənnət meyvəsi ilə uyğun gəlir. Bunlarla yanaşı, Gəmiqayada təsvirlər həyat ağacı ilə bağlı E.A.Antonovanın, E.D.Vana əsaslanaraq apardığı bölgü ilə də oxşarlıq təşkil edir: 1. yarpaqsız; 2. budaq və yarpaqlı; 3. meyvəli və yarpaqlı ağaclar (18, s. 116). Yəni hər 3 təsvir forması burada da mövcuddur.

Meyvəli və yarpaqlı ağac həyatı, məhsuldarlığı, varolmanı təmsil edir. Beləliklə, biz həm həyat meyvəsi, həm də həyat ağacı kimi təsvir edilən alma ilə bağlı inamlardan, ümumiyyətlə, həyat ağacından, ağac inamından bəhs edəcəyik. Bunlar öz əksini qədim təsvirlərdə də tapmışdır. Bir məsələni unutmamaq

gərəkdir ki, Gəmiqayada bu təsvirlər təsadüfən çəkilməyib. Bura tufandan sonrakı ikinci başlangıç olduğu kimi yeni həyatvermə mərkəzidir. Bu meyvələr də yenidən yaşamanı, çətinlikdən qurtarmanı simvolizə edir.

Nağıl və dastanlarda alma həyatverici, sonsuzluqdan, xəstəlikdən xilasedici, qocaları cavanalşdırıcı xüsusiyyətlərə malikdir. Nağılların çoxunda alma ilə bağlı olaraq nağıl qəhrəmanlarının divlərlə döyüşməsi, gedər-gəlməz yola çıxməsi, kiminsə həyatının xilas edilməsi və s. süjetlər əsas yer tutur.

Gəmiqaya yaxınlığında Göygöl ilə bağlı topladığımız bir rəvayətdə deyilir ki, kimsə əgər niyyət edib gölə alma atırsa və həmin alma gölün ortasında Nuhun gəmisinin qalığı hesab edilən və hazırda ada kimi görünən yerin başına dolanıb həmin adamın yanına qayıdırsa deməli, niyyəti qəbul olunur.

Görkəmli türkoloq V.M.Jirmunski yazır ki, türklərin nağıl və dastanlarında dərvişin verdiyi qırmızı almanın ər və arvadın bələb yeməsi nəticəsində sonsuzluqdan qurtulmaları ilə bağlı magik cəhətlər xüsusi yer tutur. Çox vaxt həmin almanın qabıqları ata verilir. Bundan gələcək qəhrəmanın atı doğulur (21, s. 229-230).

Anadolu türklərində qırmızı alma inamı ilə bağlı Yılmaz Elmas (7), Yaşar Kalafat (8) və digər müəlliflərin çox sayıda yazıları nəşr edilmişdir. Görkəmli turk tarixçisi F.M.Kırzioğlu türklərin xalq adətləri və inamlarında qırmızı almanın xüsusi yer tutduğunu göstərir (9).

Müqayisəli araşdırma gəsətərir ki, Azərbaycan türklərində alma həyat meyvəsi kimi təsvir edilir. Hər alma deyil, daha çox qırmızı alma mütqəddəsdir. Toyłarda, el şənliklərində qırmızı almaya böyük önəm verilir.

Nağıl və dastanlardan məlum olur ki, belə almalar qeyri adı şəraitdə yetişir. Böyük çətinliklə, bəzən möcüzəli şəkildə əldə olunur. Çox vaxt almanın kimliyi bəlli olmayan dərviş verir. Məsələni çözəmək üçün bəzi qaynaqlara müraciət edək. «Məlikməmməd» nağılında deyilir: «Bir padşahın başında alma ağacı varmış. Bu ağac birinci gün çiçək açarmış, ikinci gün çiçəyini tökərmış, üçüncü gündə bar verəmiş. Bu almani hər kəs yesəymış, on beş yaşında oğlan olarmış» (1, s.302).

Göründüyü kimi, nağıldakı adı alma deyil. Meyvələrin yetişməsi düşünə bildiyimiz zamandan çox sürətlidir: üç günə yetişir. Yetişmə fəsli bəlli deyil. Bu xüsusiyyətlərinə görə o zamanı qabaqlayır, cavaklışı geri qaytarır. Lakin uzun müddət şah həmin meyvələri yiğə bilmir. Çünkü, yetişmə məqamında onları kimsə oğurlayır. Nəhayət, qardaşlarından fərqli olaraq, Məlikməmməd almaları yiğən divi yaralayır və almaları atasına gətirir. Sonra qardaşları ilə birgə divin ardınca gedir və quyuya enir. Məlikməmmədin gətirdiyi almani şahın yeyib-yemədiyi məlum olmur. Məlikməmməd divin ardınca quyuya girdikdən sonra üç div öldürüb, üç cavan qızı xilas edir. Qardaşları tərəfindən ipin kə-

siləcəyini hiss edən üçüncü qız məsələni Məlikməmmədə bildirir və deyir ki, iki qoç döyüşə-döyüşə gələcək: biri ağ, biri qara. Ağ qoç qara qoçu qovacaq, onda atıl min ağ qoçun belinə. O səni işıqlı dünyaya çıxarsın. Qara qoça min-sən, qaranlıq dünyaya düşəcəksən (1, s. 304).

Nağılda hər şey qız deyən kimi olur. Lakin ağ qoç Məlikməmmədi işıqlı dünyaya çıxarmır, atır qara qoçun belinə. O da aparır qaranlıq dünyaya. Məlikməmməd burada qaranlıq (yeraltı) dünyyanın təmsilçisi əjdahani öldürüb, işıqlı dünyyanın təmsilçisi, xeyirxahlı rəmzi Zümrüd quşunun balalarını xilas edir. Nağıldan məlum olur ki, əjdaha hər il Zümrüd quşunun balalarını yeyirmiş. Deməli, Məlikməmməd Zümrüdün soyunun kəsilməsinin qarşısını almışdı. Əvəzində Zümrüd quşu onu işıqlı dünyaya gətirir. Beləliklə, almaların kimi cavanaşdırıldığı məlum olmasa da, məhz onların ucbatından qızlar divdən, Zümrüd quşunun körpə balaları məhv olmadan qurtarırlar. Dolayısı ilə alma inancı onların həyatını xilas edir.

Bir çox nağıl və ya dastanlarda dərvişin və ya seçkin birinin alma vermesi ilə ailə sonsuzluqdan qurtarır. «İbrahim» nağılında Məmməd və Əhməd adlı qardaşların övladları olmur. Hər ikisi dərdini dağıtmak üçün gəzintiyə çıxaraq bir bulağa rast gəlirlər. Qardaşlar su içmək istərkən bulağın gözündən bir alma çıxır. Onlar almanın iki yərə böylürələr. Bölünmüş yarıımı hər ikisi öz arvadı ilə bələrək yeyirlər. Doqquz aydan sonra birinin oğlu, digərinin qızı olur (1, s. 289).

«Şəmsi-Qəmər» nağılında dərvişin alma vermesi ilə padşahın oğlu olur (2, s. 87-88). Belə misalları daha çox sadalamaq olar.

Alma ilə bağlı inamlar nağıl və dastanlarla bitmir. Azərbaycan türklərinin məişətində, toy və şənliklərlə bağlı rituallarda alma xüsusi yer tutur. Yaxın keçmişə qədər Şərur bölgəsinin bir sıra kəndlərində camaati toya dəvət etmək üçün qırmızı alma göndərilməsi adəti var idi. Deməli, alma dəvət etmə, şadlıq rəmzidir. Alma bayramlarda, toylarda xonçaların bəzəyi, Novruzda ən qiymətli hədiyyə hesab olunur: «Dostum məni axtarsın, bir çürük alma ilə» deyilir.

Toyla bağlı adətlər içərisində «bəyin damdan alma atması» xüsusi rituallardandır.

«Alma atma» adəti və inamı bütöv Azərbaycan üçün xarakterik idi. Ustad Şəhriyar demişkən:

Heydərbaba, kəndin toyun tutanda,  
Qız-gelinlər həna, piltə satanda,  
Bəy gelinə damdan alma atanda.  
Mənim də o qızlarında gözüm var,  
Aşıqların sazlarında sözüm var (12, s. 22).

Almanın sokral xüsusiyyətlərini özündə əks etdirən, daha çox üçlü sistemlə, həyatverici meyvə ilə bağlı olan bir folklor nümunəsində deyilir:

Üşdüüm, ay üşdüüm,  
Dağdan alma daşdım.  
Almalarımı aldılar,  
Məni zül saldılar.  
Mən züldən bezaram  
Dərin quyu qazaram,  
Dərin quyu beş keçi  
Hani bunun erkəci?  
Erkəc qaya başında,  
Eyhaladım gəlmədi,  
Çiyid verdim yemədi,  
Çiyid qazanda qaynar,  
Qənbər bucaqda oynar.  
Qənbər getdi oduna

Qarğı batdı buduna.  
Qarğı deyil qamışdı,  
Beş barmağım gümüşdü.  
Gümüşü verdim tata,  
Tat mənə dari verdi.  
Darını səpdim quşa,  
Quş mənə qanad verdi.  
Qanatdandım uçmağa,  
Haqq qapısın açmağa,  
Haqq qapısı kilitli,  
Kilidi babam belində.  
Babam Gilan yolunda.  
Gilan yolu dərbədər  
İçində meymun gəzər

Bu nümunədə ana xətti dağdan gətirilən almanın əldən çıxması, zülmə düşər olma və bundan qurtarmaq yolları təşkil edir. Mətnədə dağ, alma və Gilan məsələsi diqqəti xüsusilə çəkir. Zərərə düşən qalır dağla Gilanın arasında.

Deməli, almanın alınması zülmə düşər olmaqdır. Bu, elə-bələ alma deyil. Dağdan, soyuqdan gətirilən almadır. Almanın sırlı xüsusiyyətləri həyat ağacı, həyat meyvəsi ilə bağlıdır. Deməli, həyat meyvəsi əlindən alınan, nağıl və das-tanlardakı cavanlıq, sağlamlıq rəmzi hesab edilən almadan, dolayısı ilə onun verə biləcəyindən məhrum olan adam tədbir görməyə çalışır. Nicatını dərin quyu qazmaqda, dağın, yaşıllığın, yazın, gəncliyin təmsilçisi, məhsuldarlıq rəmzi keçini, daha dəqiq desək onun aparıcısı erkəyini çağırmaqdə görür. Erkək isə onun hayına gəlmir.

Bu mətnin Cabbar Cəlil Bəydilli tərəfindən maraqlı təhlili verilmiş, onun ayrı-ayrı cəhətləri şamanizmlə əlaqələndirilməklə qam şamanın bir dünyadan digərinə keçməsindən bəhs edildiyi bildirilmişdir. Müəllif yazır ki, bu, folklor nümunəsini şaman mərasiminin süjetinin mifosimvolik dildə təsviri kimi qəbul etməliyik (4, s. 147-151).

Biz bu məsələdə bir neçə məqama diqqət yetirməyi məqsədəuyğun sayırıq. Hər şeydən öncə alma və dağ, zülmə düşənin quyuya enməsi, keçinin yardımına gəlməməsi, haqq qapısına-Qapıcığa yüksəlmə, burada da yolların bağlılığı-kilitliliyi, kilidin babada, babanın isə Gilan yolunda olması faktı (Qeyd edək ki, C.C.Bəydilli son iki məqamı verməyib). Beləliklə, nümunənin məhz Gilançay

hövzəsində, Gilan yaşayış məntəqəsində başverməsi-Gilan abad deyil, onun yolları dərbədərdi. Nümunədə vermədiyimiz hissədə bu dağlımış, dərbədər ərazidə meymunlar gəzir. Bu məsələ ilə bağlı Xaraba-Gilanın tanınmış araşdırıcısı arxeoloq B.Ibrahimli qazıntılar zamanı buradan meymun həmayilləri (amulet-ləri) aşkar etdiyini bildirdi. Bu məsələni ayrıca öyrənməyə ehtiyac var. Bir məsələni də vurğulamaqda fayda görürük. Xalq arasında Nuhla (ə.s.) əlaqələndirilən 12 heyvanlıq təqvimdəki heyvanların, o cümlədən meymunun inamlar sistemində, ilin, həmin ildə doğulan insanların xüsusiyyətlərinin təyin edilməsində xüsusi yeri vardır.

Mətndə müşkülüünü aşırmaq, çətinlikdən qurtarmaq üçün dağa düşmüş, həyat meyvəsi olan almanı gətirməyə getmiş adamın alması əlindən çıxıb, alınıb. O əzaba düşüb, dərdinə çarə axtarır. Bu süjet həyat meyvəsi, çıçayı axtaranların taleyiinə oxşardır. Eyni çətinliyi «Bilqamış» dastanında Bilqamış yaşıyır. Amma, gənclik çıçayı əlindən çıxır (5,s.97-98).

Oxşar hadisələr dirilik suyu axtaran İsgəndərin, Koroğlunun atasının da başına gəlir. Burada sadəcə olaraq həyat meyvəsi su ilə əvəz olunur.

Dağdan ümidi kəsilmişin dərin quyu qazması (diqqət verək dərin quyu) şərqi mifologiyasında dibsizlik, sonsuzluq mənada yerin altına enməkdir. Burada dağ-yüksəklilik, dərə-aşağı, quyu-yerin dibidir. E.V.Antonova yazır ki, dağ və quyu yuxarı və aşağı yer oxunun iki kənar xətti sayılır (18, s. 114). Yəni iki tərəfdən də nicat istənir. Bu məsələyə Bilqamış (Gılqamış) və Dədə Qorqud dastanları yönündən baxaqq. Gılqamışla Enkudu ağır səfərə, Humbabəni öldürməyə, Sidir meşəsini qırmağa gedərkən:

Iyirmi mənzildən bir yola nişan qoydular.  
 Hər otuz mənzildən bir düşərgə də saldılar  
 Hər gün onlar birlikdə əlli mənzil yol getdi  
 Altı həftə, üç gündən sonra ora çatdılar...  
 Günəşin qarşısında onlar quyu qazdırılar.  
 Bilqamış dağa çıxıb, ətrafa göz gəzdirdi  
 «Dağ, sən mənə xeyirli yuxu gətir»- söylədi (5, s.44).

Kitabi-Dədə Qorqudda Salur Qazan başına gələni Ala dağda yuxuda görür (10, s. 44). Bilqamış da dağdan xeyirli yuxu istəyir.

Quyu və alma məsələsi Məlikməmməd nağılında da folklor nümunəsi ilə oxşardır. Məlikməmməd almanı oğurlayan divin ardınca quyuya düşür. Burada işə alması əlindən alınan adam quyu qazıb ora yenir.

Folklor nümunəsindən aydın olur ki, quyu qazan keçi axtarır. Erkəyi aldatmaq, yanına gətirmək üçün ona yem, ciyid verir. Lakin erkək gəlmir. Bu-

rada qurbanvermə adətindən söhbət gedir. Qədim Mesopotamiyada və Şərqdə müəyyən şərdən, çətinlikdən qurtarmaq üçün quyuya, yeraltı dünyaya qurban vermək adəti olmuşdur. E.Q.Rabinoviç bunu şamanların müəyyən ruhlara verdiyi qurban kimi qiymətləndirir (22). Oxşar qurbanvermə mərasimi Sibir-Altay türklərində də mövcuddur. M.A.Devletin (20,s.35-36), N.A.Alekseyevin (19, s. 73) əsərlərinə, yerli məlumatlara, qayaüstü təsvirlərə əsaslanaraq demək olar ki, qədim türklərdə dağ ruhuna qurbanvermə mərasimi olmuşdur. Bu qurbanlar dağın başında verilsə də orada, qazılmış quyuda, çalada edildi. M.A.Devlet yazır ki, heyvanı diri-dirisi həmin quyuya, çalaya salırdılar. Xüsusən, öküz nə qədər çox böyürsəydi uğurlu sayılırdı (20, s. 37).

Yuxarıdakı məlumatlardan aydın olur ki, alması alınmış, məqsədinə çatmayan adam keçini, xüsusən onun erkəyini qurban vermək istəyir. Keçi isə bu-nu bildiyindən gəlmir. Beləliklə, onun qurban verərək, məqsədindən çatmaq arzusu yerinə yetmir.

Gəmiqayada araştırma aparan tədqiqatçılar buradakı təsvirlər içərisində keçi rəsmərinin üstünlük təşkil etdiyini yazırlar (6). Təbii ki, bunlar keçi kultu ilə əlaqələndirilir. Biz həmin təsvirlərin genezisindən geniş bəhs etməyəcəyik. Çünkü belə təsvirlər demək olar ki, dünyanın müxtəlif ərazilərindəki qayaüstü rəsmərdə, həmçinin arxeoloji qazıntılar nəticəsində əldə edilmiş maddi mədəniyyət nümunələri üzərindəki rəsmərdə geniş yer tutur. V.Baxşəliyevin məlumatından aydın olur ki, qayaüstü təsvirdə həyat ağacı keçi kultu ilə birləşdirilmişdir (3, s. 203). Bizcə alması əlində çıxanın keçini çağırması, bu süjetlə yاخılıq təşkil edir. Özgə sözə desək almanı əldə etmək, itirilmiş qaytarmaq üçün kecidən istifadə olunmasıdır. Təsvirlərdə olduğu kimi keçi, onun qurban verilməsi türk xalqları arasında geniş yayılmışdır. Bu öz əksini dəfn adətlərində də tapmışdır. Naxçıvan ərazisində tədqiq edilmiş bir sıra qəbir abidələrindən keçi sümükləri aşkar olunmuşdur. 2007-ci ildə B.Ibrahimovun rəhbərliyi ilə Xaraba-Gilan ərazisində, Plovdağda aparılan araşdırmalar zamanı şərti olaraq 18 № ilə qeyd edilmiş qəbərdən bir sıra maraqlı əşyalarla bərabər bütöv halda dağ keçisi skeleti aşkar edilmişdir. Dəfn qaydasına uyğun olaraq onun qurban verildiyini söyləyə bilərik. Qədim türklərin dünyagörüşündə keçinin önəmlı yer tutması, onun məhsuldarlıq rəmzi, buynuzlarının nəzəri, şəri sovuşdurmaq xüsusiyyətləri daşımıası ilə bağlı inamlar geniş yayılmışdır. Bir çox halda keçi yenilməzlik rəmzi daşımaga hakimiyət simvolu olmuşdur. Keçi inamı ilə bağlı bir önəmlı faktı qeyd etməkdə fayda görürük. Atın keçi başı və ya buynuzu ilə mifləşdirilməsi. İssik kurqanından aşkar edilmiş «Qızıl geyimli şahzadə»nın tacındakı at keçi buynuzludur (14). Başdar kurqanındaki at keçi skafandırında dəfn edilmiş, «Kitabi-Dədə Qorqud» da Bayandır xanın tövləsində saxlanan 2 şahbaz atın biri Toğlu başlı Duru ayğır, digər keçi başlı Keçər ayğırıdır. Bamsı

Beyrəklə bağlı boydan bəlli olur ki, keçi başlı Keçər ayğır üstün keyfiyyətlərə malikdir. Dədə onun üzərində olarkən Dəli Qarcara: «Çalarsan əlin qurusun» deməkələ o qılınçı vura bilmir. Deməli miflik atın üstündə Dədə daha da mifləşir. Duası qəbul olunur. Ümumiyyətlə, keçi ilə bağlı geniş bəhs edildiyindən biz ancaq bir məsələnin üzərində dayanacağıq- Nuh Tufanı və keçi. Bir Altay rəvayətinə görə: «Tufan olacağını ilk olaraq göy tüklü (yunlu) bir təkə xəbər vermişdir. Göy təkə yeddi gün yer üzünü dolaşdı və car çəkdi. Sonra 7 gün zəlzələ oldu, 7 gün dağlar atəş püşkürdü, 7 gün yağış, dolu, qar yağdı, 7 gün firtına oldu». Bundan sonra yerin üzünü su almasından, 7 qardaşın gəmi düzəltməsindən bəhs edilir (17, s.15). Beləliklə, keçinin əvvəlcədən xəbər verməsi nəticəsində insanlar tufandan xilas olurlar.

Bizcə folklor nümunəsindəki adamın qurbanı qəbul edilmir, yəni keçi qurban olmağı istəmədiyindən onun çağırışına gəlmir.

Sonrakı materiallarda onun gümüş verib tatdan dari alması və darını quşa verməklə qanadlanıb haqqın tələb etməsi üçün divana getməsindən, lakin haqqın qapısının bağlılığından bəhs edilir. Buradaki tat, tatər oturaq, əkinçi mənasındadır. Buğdanı ancaq ondan almaq olardı. Quşun qanadı məsələsini Azərbaycan nağıllarında və rəvayətlərdəki çətinliyə düşmüş adamın hər hansı bir quş vasitəsilə qurtarması, quşun verdiyi lələyin yandırılması və s. süjeti ilə müqayisə etmək olar (Məlikməmməd). Bu məcazi mənada qanadlanmaqdır. Bu nümunədə zərərə uğrayan haqqqa, daha dəqiq desək məqama çata bilmir. Çünkü məqamın qapısı kilitlidir. Bundan sonra hadisələrin cərəyan etdiyi yer tam bəlli olur:

Kılıdı babam belində,  
Babam Gilan yolunda,  
Gilan yolu dərbədər...

Deməli, istiqamət Gilanadır. Biz belə düşünürük ki, zərərçəkən təkcə Gilançay vadisində deyil, bütövlükdə şərqdə şöhrət qazanmış, sonralar xarabaliğa çevrilmiş, dərbədər olmuş, indi Xaraba-Gilan adlanan mərkəzə gəlmək, dərdini bildirmək istəyir, bu da baş tutmur. Əli göylərdən və yerlərdəki haqqdan üzülən adam almacığını, yəni şəfasını, cavanlığını itirir.

Yekun olaraq bu folklor nümunəsinin məhz Naxçıvanda Gilançay hövzəsində yaranmaqla əbədi həyat meyvəsi, ağacı ilə bağlı olduğunu söyləyə bilərik. Unutmayaq ki, bu Gəmiqayadakı, dağdakı əbədi həyat ağacı, meyvəsi ilə əlaqəlidir, yəni inamin kökü oradandır. Bir sıra xalqlarda həyat ağacı müxtəlif olsa da, həyat meyvəsinə çox az rast gəlinir.

Biz almanın sehirli xüsusiyyətlərini onun uzun müddət saxlanması, həzmə

kömək etməsi, xalq təbabətində geniş istifadəsi ilə əlaqələndiririk. Lakin araşdırımlar göstərir ki, alma ilə bağlı adət və inamların əsasında xalq arasında məlum olmayan bir sıra elmi cəhətlər dayanır. Bunları nəzərə alaraq «Zafer» -İlim Araşdırma Dərgisinin noyabr 1994-cü il sayında Dr. Haluk Nurbakının «Elmadakı sırlar» məqaləsindən bir sıra örnəklər vermək istərdik.

«...Almanın tərkibindəki dəmir qanın və sümük iliyinin əsas maddəsini təşkil etməklə, yüksək karbonat ionlarına malikdir. Tərkibindəki meyvə şəkəri qaraciyər hüceyrələrini qoruyur, asitlər, dəmir və C vitamini ilə zəngin olmaqla, qaraciyərin fəaliyyətində əsas rol oynayır. Alma qanın tərkibindəki maddənin (hemoglobin) əsas daşıyıcısıdır. Almada suda həll olan bütün vitaminlərin tamı mövcuddur. Bir almanın tərkibindəki C vitamini bir insanın gündəlik C vitaminiə olan təlabatına tam uyğundur» (13). Məlumatdan aydın olur ki, bir alma insanı yaşada bilər, ona həyat bəxş edər.

EURO Xəbər qəzetinin 30 mart-14 aprel 2009-cu sayında, səh.13-də verilən məlumatata görə İngiltərənin Noric Universitetində aparılan araşdırımlar nəticəsində alımlar bu qərara gəlmişlər ki, mütəmadi alma yəyən və ya alma şirəsi içən insanların orqanizmi 17 il cavanlaşır, onlarda ürək, qan-damar xəstəlikləri riski aşağı olur. Beləliklə, almanın inamlar sistemində xüsusi yer tutması onun həyat meyvəsi olması ilə bağlıdır. Deməli, xalqımız heç bir deyimi, inancı əsassız yaratmamışdır. Onun mayasında bir sistemlik, elmlilik dayanır. Araşdırımlar dərinləşdikcə ulu türkün düşünmə tərzi, qədim inamların çox yönlü elmi cəhətləri müəyyənləşdiriləcəkdir.

Aparılmış araşdırımlara görə Gəmiqayaya yaxın ərazilərdə, xüsusən ətraf kəndlərdə ağaclarla bağlı inamlar daha da geniş yayılmışdır. Xüsusən, Tivi-Nəsirvaz-Ələhi bölgəsində çox sayıda ağaç pirlər mövcuddur. Bütün bunlar haqqında H.F.Səfərli geniş bəhs etmişdir (15; 16).

Müqayisəli araşdırımlar sübut edir ki, Naxçıvanda həyat ağacı, həyat meyvəsi ilə bağlı adət və inamlar bir sıra türk xalqları ilə ortaq cəhətlərə malik olmaqla ümumtürk xarakteri daşıyır.

Yuxarıdakılardan belə nəticəyə gəlmək olar ki, Gəmiqayadakı həyat ağacı təsvirləri genetik cəhətdən ümumtürk xarakteri daşımaqla, çox qədim zamanlarda formalasmışdır. Qədim türk soyu ağaca həyatverici, yaşadıcı qüvvə kimi baxmaqla onunla bağlı inancları günümüzə qədər qoruyub saxlamışdır.

## ƏDƏBIYYAT

1. Azərbaycan nağılları. 5 cilddə, I cild. Bakı, 2004
2. Azərbaycan nağılları. 5 cilddə, III cild. Bakı, 2004
3. Baxşəliyev V. Naxçıvanın qədim tayfalarının mənəvi mədəniyyəti. Bakı, 2004
4. Bəydilli C. Qam-Şamançılığın etnomədəniyyətimizdə yeri. Bakı, 2000

5. «Bilqamış» dastanı, rus dilindən çevirəni və ön sözün müəllifi I.Vəliyev. Bakı, 1985
6. Əliyev V. Gəmiqaya. Bakı, 2005
7. Elmas Y. «Kızilelma» TFD. sayı 146, Eylül 1961, s. 2510-2511
8. Kalafat Y. Kuzey Azerbaycan- doğu Anadolu ve Kuzey Irakda eski türk dini izleri (dini folklorik tabakalaşma). Ankara, Kültür Bakanlığı, 1998, 240 s.
9. Kırzioğlu F. Türk Milli Geleneginde Kızıl elma ve yerleri BTİTD. Mart. sayı 2, 1989, s.41-48
10. «Kitabi Dədə Qorqud». Bakı, 1988
11. Müseyibli N. Gəmiqaya. Bakı, 2004
12. Məhəmmədhüseyn Şəhriyar. «Aman ayrılıq». Bakı, 1981
13. Nurbakı Haluk. Elmadakı sır. Zafer, İlimi Araştırma dergisi Ekim. Ankara, 1994, s. 10-11
14. Seyidov M. Qızıl döyüşünün taleyi. Bakı, 1984,
15. Səfərli H.F. Gəmiqaya və çevrəsində ziyarətgah-pirlər. Naxçıvan Müəllimlər Institutunun Xəbərləri, 2006, № 2 (6), s. 70-73.
16. Səfərli H., Xəlilov T. Gəmiqaya və çevrəsində ziyarətgah-pirlər. (II məqalə) Naxçıvan Müəllimlər Institutunun Xəbərləri, 2008, № 1 s. 32-36.
17. Vəliyev K. Elin yaddaşı dilin yaddaşı. Bakı, 1988
18. Антонова Е.В. Очерки культуры древних земледельцев Передней и Средней Азии. Москва, 1984
19. Алексеев Н.А. Ранние формы религии тюркоязычных народов Сибири. Новосибирск, 1980
20. Дэвлет М.А. Культ быка в Центральной Азии. Журнал, «Природа», Москва, 1988, с. 35-37
21. Жирмунский В.М. Тюркский героический эпос. Избранные труды. Ленинград, 1974
22. Рабинович Е.Г. Колодец Шамаша. ВДИ, 1973, № 2

**ABOUT THE TREE OF LIFE, FRUIT OF LIFE AND THE CULT OF  
GOAT IN GEMIGAYA**  
*Hacı Qadir Qadirzade*

*Resume*

In this article the author researches the role of tree of life and fruit of life in folk of Azerbaijan. The author also notes the importance of the cult of goat in grave ceremonies and its role in the belief of ancient Azerbaijani. In conclusion the author defines that the belief of Azerbaijani Turks connected with the tree of life has the common Turkic character.

## К ВОПРОСУ О КУЛЬТЕ КОЗЛА, ДРЕВО ЖИЗНИ В НАСКАЛЬНЫХ ИЗОБРАЖЕНИЯХ ГЯМИГАЯ

*Гаджи Гадир Гадирзаде*

### *Резюме*

Настоящая статья посвящена культу древо жизни и его взаимосвязи с другими древними верованиями азербайджанского народа. В частности, в богатом фольклоре и в памятниках материальной культуре Азербайджана можно найти довольно интересные данные об этом древнем веровании.

# MARAQLI TAPINTILAR INTERESTING EXPLORATIONS ИНТЕРЕСНЫЕ НАХОДКИ

## ORTA ƏSR ŞƏMKİR ŞƏHƏR YERİNDƏN TAPILMIŞ QƏLYANLAR HAQQINDA

*Rəşid Bəşirov*

(AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu)

2007-ci ildə Şəmkir şəhər yerinin narinqala sahəsində aparılmış qazıntılar zamanı çox sayda maddi-mədəniyyət nümunələri, şirli və şırsız saxsı qab nümunələri, mis sikkələr, müxtəlif təyinatlı şüşə və metal məmulatı və sair aşkar olunmuşdur. Bu tapıntılar arasında qəlyan başlıqlarının çoxluğu diqqəti cəlb edir. Onların əksəriyyəti III qazıntı sahəsindən əldə edilmişdir. Bütövlükdə qazıntı nəticəsində 27 ədəd qəlyan başlığı aşkar olunmuşdur.

Məlum olduğu kimi qəlyanlar təyinatına görə iki növə bölünür: 1. Sulu qəlyanlar. 2. Çubuq qəlyanlar.

Azərbaycanın arxeoloji abidələrindən tapılan sulu qəlyanların gildən hazırlanmış hissəsi forma cəhətdən kiçik və ya orta tutumlu darboğaz bardaqlara bənzəyir. Bu növdən olan qəlyanlar Bakının, Qəbələnin və Şərisanın arxeoloji qazıntılarından aşkar olunmuşdur. (1,s.85)

Çubuq qəlyanlar sulu qəlyanlara nisbətən daha kiçik olurlar və formaca onlardan fərqlənirlər. Şəmkirdən tapılmış nümunələr çubuq qəlyanlara aiddir. Həmin qəlyan başlıqları iki hissədən – borucuq və kasaciqdan ibarətdir. Borucuq müştük taxmaq üçündür. Onu da bildirək ki, müştükler adətən ağacdən, qamışdan və qismən sümükdən hazırlanırlar. Kasaciq isə tütün doldurmaq üçündür.

Qəlyanların sayının çoxluğu, onların müxtəlif ölçülü olması və bəzək elementlərinin zənginliyi göstərir ki, o dövrdə narinqalada yaşayan əhalinin bir hissəsi qəlyan çəkməyi sevirmiş və bir-birindən fərqlənən qəlyanları öz zövqlərinə uyğun olaraq sıfariş verirləmiş.

Hazırlanma texnikasına görə qəlyan başlıqları bir-birindən fərqlənir. Onların xarakterik naxışlarla bəzədilməsi, ölçülərinin müxtəlifliyi, ayrı-ayrı quruluşa malik olmaları ustaların məharətindən və incə zövqə malik olmalarından xəbər verir. Qeyd etmək lazımdır ki, aşkar olunan qəlyan başlıqlarının hamısı siniq vəziyyətdədir. Biri istisna olmaqla, onlar tərkibi təmiz, yaxşı yoğrulmuş

gildən hazırlanmış, sabit hərəkət rejimində bişirilmişdir. Saksısı, əsasən açıq qəhvəyi, qara və qırmızı rəngdədirlər.

Təqdim etdiyimiz qəlyan başlıqlarının birindən başqa hamısı qəlibdə hazırlanmışdır. Onlar cızma və basma üsulu ilə müxtəlif naxışlarla bəzədilmişdir.

Qəlyan başlıqlarını morfoloji quruluşuna görə bir neçə tipə ayırmak olar.

Birinci tipə tədricən əyilən qəlyan başlıqları daxildir (şək. 1-5). Onlar beş ədəddir. İkiisi kiçik tutumludur. Birinci çəhrayı rəngdədir. Həm tütün doldurmaq üçün olan kasaciq, həm də müştűyün keçirilməsi üçün olan boru hissəsi sınmışdır. Gövdəsində cızma üsulu ilə müxtəlif xətlər çəkilmiş, araları kvadrat formalı naxışlarla doldurulmuşdur. İkinci nüsxənin kasaciq hissəsi bütövlükdə sinsə da, boru hissəsinin yalnız bir hissəsi sınmışdır. Kasaciğın alt tərəfində sadə bəzək elementləri vardır. Boru hissəsi bütövdür. Gövdənin yan tərəfinə günəş şüalarını xatırladan möhür vurulmuşdur. Digər iki qəlyan başlığı qəhvəyi rənglidir. Hər ikisinin kasaciq hissəsində sıniq vardır. Birinin gövdəsində cızma üsulu bir neçə xətt çəkilmişdir, digərlərində heç bir bəzək elementi yoxdur.

İkinci tipə dirsək formalı qəlyanlar daxildir. (şək. 6-11). Onlar əksəriyyət təşkil edir. İkinci tip qəlyanlardan beşi qırmızı boyaya ilə rənglənmişdir. Üçü qara rənglidir. Qəlyanların tütün doldurmaq üçün olan kasaciqlarının bəziləri silindrik, digərləri qif formasındadır. Bəzək elementləri əsasən cızma üsulu ilə salınmışdır. Belə ki, bu üsuldan istifadə etməklə qəlyan başlıqlarının bəzilərində iynəyarpaqlı ağacların yarpaqlarına bənzər naxışlar, bəzilərində buta formasında, digərlərində oval formada olan basma naxışlar incə bir zövqlə işlənmişdir. Qəlyan başlıqlarının dördündə kasaciğın alt tərəfindən bir nöqtədən başlayaraq borunun sağ və sol tərəflərinə doğru nöqtələmə üsulu ilə naxışlar vurulmuşdur. Onlardan yuxarı tərəfə qoşa üfiqi xətlər, kiçik dairələr, butaya bənzər rəsmələr çəkməklə maraqlı kompozisiya quran ustanın məharəti heyranlıq doğurur. Maraqlıdır ki, qəlyan başlıqlarının müştük keçirilən boru hissələrinin başlığında işlənən bəzək elementləri səkkizguşəlidir. Bir neçə qəlyanın böyründə ustanın və ya emalatxananın müxtəlif formaya malik möhürü vurulmuşdur. Boyalı qəlyanlardan üçündə ərəb əlifbası ilə çox güman ki, onu hazırlayan ustanın adı yazılmışdır.

Qəlyan başlıqlarından dördü tipoloji baxımdan digərlərindən fərqlənir. Onlardan biri formaca digərlərinə bənzəsə də, yaşıl rəngdə şirlənməsi ilə diqqəti çəkir (şək. 12). Yalnız armudvari kasaciğı salamat qalmışdır. Digər iki qəlyan başlığı qırmızı boyaya ilə örtülmüşdür. Başqa nümunələrdən fərqli olaraq onların oturacaqları dairəvi lövhə şəklindədir. Hər ikisinin kasaciğı qif formasındadır. Birinin oturacağıının çox hissəsi sınmışdır (şək. 13-14).

Məlumdur ki, tütün Amerikadan Avropaya ilk dəfə XVI əsrin əvvəllərində gətirilməyə başlayıb və tədricən bütün ölkələrə yayılıb. R.C.Əhmədov ingilis səyyah və tacirlərinin Volqa-Xəzər dəniz ticarət yolu vasitəsi ilə XVI əsrin sonlarında Azərbaycana gəlmələrini qeyd edir və güman edirdi ki, onlar digər mallarla birlikdə bura tütün də gətirə bilərdilər (3, səh. 88). Lakin bizcə tütün Azərbaycana Osmanlı dövləti istiqaməti tərəfindən gətirilə bilərdi. Belə ki, XVII-XIX əsrlərdə Osmanlı dövləti həm Avropaya, həm də Azərbaycana Rusiyadan daha yaxın idi. Elə tapılmış qəlyan başlıqlarının hazırlanmasını da bu əsrlərə aid etmək olar.

## ƏDƏBİYYAT

1. Cəbiyev Q. Azərbaycan keramikası. Bakı, 2003
2. Исимзаде О.Ш. Крепостное сооружение в Бакинской Бухте. Советская археология. Москва, 1966. №1.
3. Ахмедов Р.Д. О керамических курительных трубках из средневекового Баку. // Известия Академии Наук Аз. ССР, серия история, философия, право, Баку, 1979. №2.
4. Novruzlu Ə.C. Azərbaycanın orta əsr sənətkarlığı (XIV – XVII əsrlər), Bakı, 1997.
5. Кудрявцев А.А. Раскопки богатого здания VIII – XIII вв. в жилом квартале средневекового Дербенда. Археологические памятники раннесредневекового Дагестана. Махачкала, 1977.
6. Robinson R.A.M. Tobacco Pipes of Corinth and of the Athenian Agora. // Hesperia, 1985, Vol. 54, №2, p.150
7. Виноградов В.Б. О некоторых критериях датировки позднесредневековых погребальных комплексов Северного Кавказа // Известия Северокавказского научного центра высшей школы, общ. науки, 1977, №1, с.66-67.

## ABOUT HOOKAHS FROM THE MEDEIVAL SHAMKIR CITY *Rashid Bashirov*

### *Resume*

This article is about tobacco pipes found in Shamkir city 26 samples from 27 of tobacco pipes are made of well sedimentary flag and only one of them is produced from soft, local white stone. The author also gives the typological classification of earthenware tobacco pipes. Earthenware tobacco pipes are divided into several types. Some of these samples have an inscription made by stamp.

## О КАЛЬЯНАХ СРЕДНЕВЕКОВОГО ГОРОДИЩА ШАМКИР

*Рашид Баширов*

### *Резюме*

Данная статья посвящена курительным трубкам, выявленным на городище Шамкир. Из 27 курительных трубок 26 экземпляров изготовлены из хорошо отмеченной глины, а один из мягкого, местного белого камня. В статье даётся типологическая классификация керамических курительных трубок. Керамические курительные трубки по форме делятся на типы. На некоторых образцах имеется надпись, напесённая штампом.

# ΤƏLƏBƏLƏRƏ KÖMƏK FOR STUDENTS В ПОМОЩЬ СТУДЕНТАМ

## AZƏRBAYCANIN MƏDƏNİ İRSİNİN ƏN QƏDİM TARIXI KÖKLƏRİ

*Pərvin Əlizadə*  
(*Bakı Dövlət Universiteti*)

Müasir tarixi mərhələdə Azərbaycanın dünyaya zəruri integrasiyası və qloballaşma prosesinin gündən-günə genişlənməsi mədəni-tarixi ırsimizin mühüm elmi istiqamət kimi öyrənilməsini, qorunub saxlanılmasını və ondan səmərəli istifadə etmək problemini doğurmuşdur. Çağdaş dünyamızda Azərbaycan mədəniyyətinin gələcək inkişafı üçün milli ənənələrin və bəşəri nai-liyyətlərin üzvi şəkildə birləşdirilməsi aktual məsələlərdən birinə çevrilmişdir (1). Təccəcəgbləg deyildir ki, bu problem hal-hazırda bütün dünyada yaşanır və bununla əlaqədar mədəni-tarixi ırs məsələsinin müasir perspektivləri diqqət mərkəzində qalmaqdə davam edir (2).

Xalqımızın qədim köklərə malik zəngin mədəni-tarixi ırsı vardır. Bu ulu ırsda nəsillərin zaman-zaman yaratdıqları yüksək maddi-mənəvi dəyərlər yaşayır. Dərin əql və zəkaya söykənən müdriklik, nəcib hiss və duyğular, gözəl əməllər və yaşayıb yaratmaq əzmi mədəni-tarixi ırsimizin ana xəttini onun, əsas qayəsini təşkil edir. Diqqəti cəlb edən mühüm cəhətlərdən biri ondan ibarətdir ki, mədəni-tarixi ırsimizdə onun əsas tərkib hissəsi olan kütləvi xalq mədəniyyəti əks olunmuşdur. Xalqın özü kimi əbədi olan bu mədəniyyət tarixin bütün ağır imtahanlarından keçmiş, soyğunçu və dağıdıcı mührəribələrə sinə gərmiş, yaşamaq haqqını şərəflə nümayiş etdirmiştir.

Böyük tarixçi alim, filosof və ədib Abbasqulu Ağa Bakıxanov özünün ölməz «Gülüstani-İrəm» əsərində yazmışdır: «...Bəli, keçmişdə vəqə olən hər bir iş gələcək üçün düsturul əməldir və elmə əsaslanan bir əməl möhkəm pəyidar olar. Zəmanənin dəyişikliklərdən bixəbər işə başlamaq, yolsuz qorxulu bir çöle yönəlmək kimidir»(3). Əhəmiyyətlidir ki, görkəmli alimin böyük uzaqgörənliliklə nəsillərə tövsiyə etdiyi bu müdrik fikir indi də öz aktuallığını itirməmiş və mədəni-tarixi ırslı bağlı tələblərlə həmahəng səslənir.

Zəngin mədəni-tarixi ırsimizin ən qədim kökləri arxeoloji abidələrdə maddiləşmişdir. Azərbaycan ərazisində keçən əsrin 20-ci illərindən başlanan və indiyədək davam etdirilən geniş miqyaslı qazıntılarla mədəni-tarixi ırsimi-

zin bütün ardıcıl inkişaf mərhələlərinə aid nadir maddi-mədəniyyət abidələri: Daş dövrünün mağara düşərgələri, ibtidai incəsənətlə bağlı qayaüstü rəsmlər, tunc dövrünün məişət-təsərrüfat və qəbir abidələri, ilkin şəhər mərkəzləri, antik dövr və orta əsr şəhərlərinin qalıqları və digər qiymətli tarixi yadigarlar üzə çıxarılmış və öyrənilmişdir(4). Araşdırmaclar mədəni-tarixi ırsimizin bilavasitə yerli zəmin əsasında yarandığını, ənənəvilik və varislik xüsusiyyətlərilə inkişaf etdiyini göstərmişdir. Lakin o da məlumdur ki, Azərbaycanın tarixi, minillikləri əhatə etdiyindən onun keçdiyi yol keşməkeşli, enişli-yoxuşlu olmuş, mədəni-tarixi ırsdə bir-birini əvəz edən mədəni qatların yaranması ilə nəticələnmişdir. Buna művafiq mədəni-tarixi ırsimizdə bir neçə mərhələ müşahidə olunur. Ayrılıqda onların hər biri Azərbaycanın qədim tarixinin bütün dövrlərini ardıcılıqla əhatə etməklə silsilə hadisələr və dəyişikliklərin nəzərə çarpan dəyərlərlə mədəni-tarixi ırsimizin müəyyən mərhələsini təşkil edir. Onlar aşağıda qeyd olunanlardan ibarətdir: 1) Daş dövrü, daş dövrü mədəniyyəti və incəsənəti; 2) Erkən əkinçilik dövrü və mədəniyyətləri; 3) Azərbaycanda tunc dövrü və tunc dövrü mədəniyyətləri; 4) Erkən şəhər mərkəzləri və şəhər mədəniyyətləri; 5) Türk-oğuz dövrü və Azərbaycan türk-oğuz mədəni-tarixi sistemində.

Daş dövrü Azərbaycanın qədim tarixinin ən uzun çəkən dövrü olmaqla Aşağı paleolitdən Yeni daş dövrü (neolit) daxil olmaqla geniş xronoloji çərçivəni əhatə etmişdi. Arxeoloji qazıntı və elmi araşdırmaclarla sübuta yetirilmişdir ki, əlverişli təbii mühitə malik Azərbaycan ərazisi planetimizin ilk insanların məskunlaşduğu mühüm mərkəzlərdən olmuş, antropogenez – insanların yaranması prosesində əhəmiyyətli rol oynamışdır. Təsadüfi deyil ki, hal-hazırda Azərbaycan ərazisi ibtidai insan kollektivləri tərəfindən çox erkən mənim-sənilən mühüm regionlardan biri hesab olunur.

Azərbaycan ərazisində daş dövrü abidələrinin öyrənilməsi XX yüzilliynin ortalarından başlanılmışdır. Arxeoloq M.M.Hüseynov tərəfindən Azərbaycanın qərb bölgələrində aparılan arxeoloji axtarışlar əslində Azərbaycanda paleolit dövrünün öyrənilməsi üçün başlangıç olmuş, Damcılı və Daşsalahlı mağaralarında daş dövrünə aid maddi mədəniyyət nümunələrinin tapılması ilə nəticələnmişdi (5). Çox keçmədən zəhmətkeş tədqiqatçı tərəfindən Yuxarı Qarabağ-da-Quruçay dərəsində paleolit dövrünə aid iki nadir arxeoloji kompleks – Azıx və Tağlar mağara düşərgələri qeydə alınmış və geniş qazıntılarla öyrənilməyə başlanılmışdı. 80-ci illərin sonlarına qədər davam edən qazıntı işləri və kompleks tədqiqatlar hər iki abidənin dəqiq stratigrafiyasını müəyyən etməyə, əldə olunan zəngin daş məmulatının tipologiyasını və təsnifatını verməyə, onların hazırlanma üsullarını təyin etməyə və digər mühüm məsələləri həll etməyə imkan yaratmışdır (6).

Keçən əsrin 60-cı illərində Azərbaycanın Qazax bölgəsində, Şıxlı kəndi yaxınlığında qədim daş dövrünə aid yeni xüsusiyyətli nadir abidələr üzə çı-

xarılmışdı. Bunlar əvvəlki abidələrdən fərqli açıq düşərgələrdən ibarət olmuşdu. Əldə edilən daş alətlərin çox maraqlı kolleksiyasının müqayisəli tədqiqi bu qədim komplekslərin təkcə xronoloji çərçivəsini yox, daşısləmə texnologiyasını sahəsində qazanılan nailiyyətləri də müəyyənləşdirməyə imkan vermişdi. Şixli daş dövrü abidələrinin öyrənilməsində arxeoloq Mənsur Mənsurovun xüsusi xidmətləri olmuşdu (7).

Qeyd etmək lazımdır ki, Azərbaycanda daş dövrünүn sonrakı tarixi mərhələlərinin öyrənilməsində Bakı yaxınlığında Qobustan kompleksində müharibədən sonra Azərbaycanın gürkəmli arxeoloqu İ. M. Cəfərzadə tərəfindən başlanan və 60-80-ci illərdə davam etdirilən geniş arxeoloji tədqiqatlar xüsusi silə əlamətdar olmuşdur. Zəngin qayaüstü rəsmlərlə məşhur olan Qobustanda aparılan axtarışlar və qazıntı işləri burada silsilə qədim rəsmlərlə yanaşı Üst paleolit, Mezolit və Neolit dövrlərinə aid Firuz zağa, Ana zağa, Ovçular zağası, Ükəzlər zağası kimi kimi nadir qayaaltı sığınacaqların və ən qədim qəbir abidələrinin aşkar olunması ilə nəticələnmişdir. Əhəmiyyətlidir ki, Qobustanın qayaaltı sığınacaqlarındakı qazıntılar təkcə daş alətlər kolleksiyasının zənginləşməsilə yox, həm də qayaüstü ibtidai incəsənət nümunələrinin zahirə çıxarılması ilə əlamətdar olmuşdu(8).

Ötən əsrin son rübündə Naxçıvan ərazisində Qazma, Yuxarı Talişda Buzeyir və Kəlbəcərdə Zar mağara düşərgələrinin qeydə alınması və öyrənilməsi Azərbaycanda daş dövrü abidələrinin coğrafiyasını xeyli genişlətmışdır (9). Ümumi nəticədə Azərbaycanın yüzminillikləri əhatə edən zəngin mədəni irsinin tarixi kökləri haqqında mövcud təsəvvürlər əsaslı şəkildə genişlənmişdir. Əldə edilən materialların müqayisəli-morfoloji tədqiqi Azərbaycan ərazisində daş dövrü mədəniyyətinin ayrı-ayrı tarixi mərhələlərdə özünəməxsus fərdi xüsusiyyətlər daşıdığını göstərmişdir. Bu xüsusiyyət daha bariz şəkildə Azıx mağarasının zəngin materiallarında əks olunmuşdur.

Paleolit dövrünүn nadir arxeoloji komplekslərindən olan Azıx mağarası Kiçik Qafqazın cənub-şərq ətəklərində – Quruçay dərəsində yerləşmişdir (10). Kast mənşəli bu mağara Qafqazda ən möhtəşəm yeraltı təbii boşluqdur. Mağaranın ümumi sahəsi 8 min kv.m., uzunluğu 600m., hündürlüyü isə 25m.-ə yaxındır. Mağarada 20 ildən artıq bir müddətdə aparılan qazıntı işləri ilə müxtəlif dövrlərə aid 10 mədəni təbəqə üzə çıxarılmışdır ki, onların da ən qədimləri bilavasitə paleolit dövrünə aiddir. Axtarışlar zamanı qeyd olunan qədim təbəqələrdən protoçopper və protoçoppinq tipli çapacaqvari alətlər, qəşovlar və digər daş məmələti tapılmışdır. Həmin alətlər içərisində çay daşlarından hazırlanmış ağır və iri ölçülü coppervari alətlər xüsusi yer tütür. Qeyd olunan daş məmələti içərisində qəlpələrdən hazırlanmış alətlərə də rast gəlinmişdir. M.M.Hüseynovun müşahidələrinə görə zay daşlarından hazırlanmış alətlər bir qayda olaraq vurub qoparma üsulu ilə olduqca kobud şəkildə hazırlanmışdır(11). Bütün bu alətlərin kompleks tədqiqi onların Şərqi Afrikadakı Olduvay

mədəniyyətinin daş məmulatı ilə yaxınlığını üzə çıxarmışdır. Bununla belə Azix tapıntılarının hazırlanma texnologiasında nəzərə çarpan fərqli cəhətlər istedadlı tədqiqatçıya Azərbaycanın mədəni irlisinin ən qədim kökləri ilə bağlı olan Quruçay mədəniyyətini müəyyən etməyə imkan vermişdir(12). Tədqiqatçının fikrincə Quruçay mədəniyyəti Çaydaşı alətləri mədəniyyəti ilə aşel arasında keçid dövrünü təşkil etmişdir. Nəzərə çatdırmaq lazımdır ki, Azix mağarasından tapılan zəngin daş məmulatının xammal mənbəyini mağaranın yerləşdiyi Quruçay dərəsinin kvars, kvarsit, çaxmaq, bazalt, xalsedon, yaşıma, felzit kimi daş ehtiyatları təşkil etmişdir. Diqqəti cəlb edən cəhətlərdən biri də ondan ibarətdir ki, Azix mağarasından əldə edilən daş alətlərin hazırlanma usullarında aydın nəzərə çarpan texnoloji yeniliklər və qazanılan nailiyyətlər ənənəvilik və variqlik prinsiplərinə əsaslanmaqla sonrakı tarixi mərhələlərdə daha yüksək inkişaf səviyyəsinə çatdırılmışdır.

## ƏDƏBİYYAT

1. Исмаилзаде Г.С. Земледельческий пласт культурного наследия Азербайджана. Культурное наследие Туркменистана. Ашгабад, 2000.
2. Проблемы изучения и сохранения исторического наследия. Алматы, 1998; Изучение культурного наследия Востока. Санкт-Петербург, 1999; Массон В. М. Вопросы культурного наследия. Ашгабад, 2002.
3. Bakıxanov A. Gülüstani –İrəm. Bakı, 1951, s. 6.
4. Hüseynov M. M. , Ismailzadə Q. S. , Quliyev N. M. , Azərbaycanın arxeoloji abidələri. Bakı, 1981.
5. Hüseynov M.M. Azərbaycanda daş dövrünün öyrənilməsi. Azərbaycan Tarixi Muzeyinin Xəbərləri, II cild, Bakı, 1957; Yenə onun. Пещера каменного века на Авейдаге. Доклады АН Азербайджана, том XV, № 11, Баку, 1959.
6. Гусейнов М.М. Азыксская пещера – крупный карст и древнейшая стоянка Азербайджана. Доклады АН Азербайджана, № 11, Баку, 1963; Иеня онун. Азярбайъан археолоэйиасы (даш дюври). Бакы, 1975; Джрафаров А. Г. Мустьеурская культура Азербайджана по материалам Тагларской пещеры. Баку, 1983.
7. Mənsurov M.M. Şixli kəndi yaxınlığında aparılmış arxeoloji axtarışlar haqqında ilk məlumat. Azərbaycanın maddi mədəniyyəti, VI cild, Bakı, 1965, s. 13-14; Yenə onun, Şixli kəndində paleolit qazıntıları. Azərbaycan EA Xəbərləri. Bakı, 1966, № 1, s.68-76.
8. Джрафарзаде И. М. Гобустан (наскальные изображения). Баку, 1973; Muradova F. M. Qobustan tunc dövtündə. Bakı, 1979; Мурадова Ф. М., Рустамов Дж. Н. Памятники Гобустана, Баку, 1986; Фараджева М. Н. Культурно-историческая классификация петроглифов Азербайджана, Баку, 2005; Yenə onun. Чашечные углубления Гобустана, Баку, 2008. Yenə onun. Azərbaycan qayaüstü incəsənəti. Bakı, 2009.
9. Hüseynov M. M. Azərbaycan arxeoloqiyası ( Daş düvri) Bakı, s. 24.
10. Yenə orada, s.24-27.

11. Yenə orada, s. 42-43.

## ANCIENT HISTORICAL ROOTS OF CULTURAL HERITAGE OF AZERBAIJAN

*Parvin Alizade*

### SUMMARY

Azerbaijan is appertaining to one of the richest cultural heritage countries which include thousand years. Present article dedicate to the science interpretation of importance historical-cultural development of the Stone Ages in Azerbaijan.

According to archaeological facts, territory of Azerbaijan represents itself as the lead sphere of the world where early enough investigated by human. Morphological-compare studied countless stones in particular pebble implement as the head of the key industries in Azerbaijan confirmed in noticeable peculiarity development of ancient stone industry. Guruchai Culture on extension by many thousand years was the main layer component at initial layer as culture heritage of Azerbaijan.

## ДРЕВНЕЙШИЕ ИСТОРИЧЕСКИЕ КОРНИ КУЛЬТУРНОГО НАСЛЕДИЯ АЗЕРБАЙДЖАНА

*Парвин Ализаде*

### Резюме

Азербайджан принадлежит к числу стран, богатое культурное наследие, которой охватывает тысячелетия. Оно в свою очередь насчитывает несколько исторических пластов и среди них древнейшим и весьма важным является пласт каменного века, самого длительного периода в истории Азербайджана. Настоящая статья посвящена научной интерпретации особенностей культурно-исторического развития каменного века изучаемой территории.

Согласно археологическим данным, территория Азербайджана представляется в настоящее время одной из ведущих областей земного шара, довольно рано освоенная человеком. Сопоставительно-морфологическим изучением несметного количества каменных, в частности галечных орудий из ведущих комплексов Азербайджана, установлено заметное своеобразие в развитии древней каменной индустрии. Выявленное своеобразие, ставшее основой для выделения Гуручайской культуры, на протяжении многих тысячелетий было важнейшим компонентом в исходном пласте культурного наследия Азербайджана.

## AZƏRBAYCANIN TUNC DÖVRÜ KURQANLARININ ÖYRƏNİLMƏSİ TARİXİNDƏN

*Yaqıl Danyalov*  
(AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu)

Azərbaycan ərazisində aparılan arxeoloji qazıntılar zamanı əldə olunan maddi mədəniyyət nümunələrinin böyük əksəriyyəti tunc dövrünə aid olan qəbir abidələrindən toplanmışdır. Belə qəbir abidələri içərisində kurqanlar xüsusi yer tutur. İbtidai dini təsəvvürlərin və dəfn adətlərinin məcmusunu özündə əks etdirən bu tip abidələrə Azərbaycanın əksər bölgələrində rast gəlinir. Kurqanlara ən çox Naxçıvan, Qarabağ, Quba-Xaçmaz, Muğan, Gəncə-Qazax, Lənkəran-Astara və b. ərazilərdə təsadüf edilir. Bu ərazilərdə rast gəlinən yüzlərlə kurqan abidəsinin əksəriyyəti tunc dövrü kurqanları qrupu altında birləşirlər.

Azərbaycanın tunc dövrü kurqanlarının öyrənilməsinə və qazıntısına hələ XIX əsrin sonlarından başlanılmışdır. Kurqan qazıntısını həyata keçirən ilk arxeoloqlar həvəskar arxeoloqlar olsalar da onların qazıntılarını qiymətləndirmək lazımdır.

Şuşa realni məktəbinin alman dili müəllimi E.Resler 1892-1903-cü illərdə Gəncə ətrafında və Qarabağda apardığı tədqiqatlar zamanı tunc və dəmir dövrlərinə aid bir neçə kurqan abidəsi qazib tədqiq etmişdir. Qazıntılarının nəticələrini MAK-in məcmuələrində və Alman Antropoloji Cəmiyyətinin hesabatlarında nəşr etdirən E.Resler öz qazıntılarının müfəssəl şərhini verməyə çalışmışdır. Lakin təəssüflər olsun ki, yerli məcmuələrdə bu qazıntıların nəticələrini tam əks etdirən hesabatlar dərc olunmamışdır (3).

Moskva Arxeoloji Cəmiyyəti adından Azərbaycanda 1896-1901-ci illərdə arxeoloji qazıntılar aparan A.A.İvanovski Qarabulaqda, Gədəbəydə, Tovuz rayonu ərazisində bir neçə tunc dövrü kurqanlarını qazib tədqiq etmişdir. Tunc dövrü kurqanlarının boyuk bir qrupunu 1903-cü ildə T.Rozendorf Gəncə şəhəri ətrafında üzə çıxarmışdır. Tədqiqatçı burada 10-dan artıq kurqan qazmış və əldə etdiyi maddi mədəniyyət nümunələrini Arxeoloji komissiyanın xəbərlərində nəşr etdirmişdir. Gəncə ətrafında kurqan abidələrinin sonrakı tədqiqi B.S.Skinderin adı ilə bağlı olmuşdur. Onun qazdığı 7 kurqanda tunc dövrünün son inkişaf mərhələlərinə aid maraqlı maddi mədəniyyət nümunələrinə rast gəlinmişdir (3, s.12).

Azərbaycan ərazisində kurqan abidələrinin öyrənilməsinin ikinci mərhələsi 1920-1930-cu illərə təsadüf etmişdir. 1920-1934-cü illərdə görkəmli rus tədqiqatçıları İ.I.Meşşaninov və A.A.Miller, o cümlədən, Azərbaycanın ilk milli arxeoloqları Ə.K.Ələkbərov və İ.M.Cəfərzadə tərəfindən Naxçıvan ərazisində və Qarabağın Xocalı kəndi yaxınlığında tunc və dəmir dövrlərinə aid bir neçə kurqan abidəsi öyrənilmişdir. Ə.K.Ələkbərov tərəfindən Naxçıvanda Şahtaxtı

adlanan yerdə qazilan kurqan öz quruluşu və əldə olunan maddi mədəniyyət nümunələri baxımından xüsusilə seçilmişdir.

Azərbaycanın tunc dövrü kurqanlarının bəziləri 1930-1940-ci illərdə həvəskar arxeoloq Y.İ.Hummel tərəfindən Göygöl, Tovuz, Şəmkir rayonları ərazisində aşkar çıxarılmışdır. Onların əksəriyyəti tunc dövrünün sonları və ilk dəmir dövrünə aid olmuşdur. Bu kurqanlarda aparılan qazıntıların geniş elmi şərhi Y.İ.Hummelin ayrı-ayrı məqalələrində və "Arxeoloji ocerklər" adlı əsərində öz əksini tapmışdır (22). Tədqiqatçının Dağlıq Qarabağda, Xankəndi yaxılığında açdığı kurqan da az əhəmiyyətli olmamışdır. Tunc dövrünün başlangıcına aid olan bu kurqan Azərbaycan ərazisində kurqan abidələrinin, ümumiyyətdə kurqanlarla bağlı dəfn mərasimlərinin xronoloji çərçivəsini dərinləşdirməyə elmi əsas vermiş olur.

Azərbaycanda kurqan abidələrinin öyrənilməsinin üçüncü mərhələsi müharibədən sonrakı illərdə mümkün olmuşdur. Bu mərhələdə Azərbaycanın ayrı-ayrı bölgələrində xronoloji cəhətdən daha geniş çərçivəyə sığa bilən yüzlərcə kurqan abidəsi tədqiq olunmuşdur. Onların böyük bir qrupu Azərbaycanın tanınmış arxeoloqu S.M.Qaziyevin başçılıq etdiyi Mingəçevir arxeoloji ekspedisiyası tərəfindən qazılmış və öyrənilmişdir. 1948-1952-ci illərdə aparılmış bu tədqiqatlarda əsasən tunc dövrünə aid külli miqdarda nadir maddi mədəniyyət nümunələri əldə edilmişdir. Mingəçevirin kurqan qazıntıları öz geniş elmi şərhi "Maddi mədəniyyət tarixi"nin I-III cildlərində, Q.M.Aslanov, R.İ.Vahidov, Q.İ.İone tərəfindən yazılmış "Qədim Mingəçevir" monoqrafiyasında və digər elmi əsərlərdə tapılmışdır (19,s.60-65).

50-ci illərin sonlarında Mil düzündə görkəmli qafqazşunas alim A.A.İessinin rəhbərlik etdiyi ekspedisiya tərəfindən Üçtəpə adlı nəhəng kurqanlardan birinin qazıntısı başlamışdır. Bir neçə il davam edən bu qazıntılarla bu abidənin e.ə. III minilliyyət-Kür-Araz mədəniyyətinə aid olduğu müəyyən olunmuşdur.

Q.M.Aslanov tərəfindən Abşeronda açılan kurqanlar hər şeydən əvvəl öz konstruktiv quruluşu ilə seçilmiştir. Yonulmuş daşlardan tikilmiş bu kurqan abidələri bir növ yaşayış evlərini xatırlatmışdır (20, s.76-80).

Azərbaycanda kurqan abidələrinin daha geniş tədqiqi 60-70-ci illərlə bağlı olmuşdur. Bu müddətdə Abşeron və Qobustanda, Muğanda, Talişda, Xaçbulaq yaylaşında, Qazax-Gəncə bölgəsində onlarla kurqan abidəsi öyrənilmişdir. Onların tədqiqi İ.M.Cəfərzadə, F.R.Mahmudov, İ.H.Nərimanov, V.Ə.Tholiyev, C.R.Rüstəmov, F.Muradova, H.P.Kəsəmənli, Q.S.İsmayılov, Q.M.Aslanov, R.Vahidov və başqaları tərəfindən aparılmışdır. Təkcə Xaçbulaq yaylaşında e.ə.III-I minilliklərə aid olan onlarca kurqan abidəsi öyrənilmişdir (24,s.150; 28,s.5). F.R.Mahmudov tərəfindən Astara rayonu ərazisində tədqiq olunan iki kurqan abidəsi biləvasitə e.ə.III minilliyyət aid olmuşdur. Bunların öyrənilməsi ilə ilk tunc dövrünə aid maraqlı maddi mədəniyyət nümunələri tədqiq edilmişdir (14,s.12). C.İ.Rüstəmov və F.M.Muradova tərəfindən Qobustanda üzə çıxa-

rişan və qazılan kurqanlarda elmi nöqtəyi nəzərindən böyük əhəmiyyət kəsb edən məsələlər öz əksini tapmışdır. Ümumiyyətlə, burada tunc dövrünün ayrı-ayrı inkişaf mərhələlərinə aid otuzdan artıq kurqan qazılmışdır (15, s.25-42).

1980-1986-ci illərdə arxeoloji tədqiqatların gedişində Tərtər rayonu ərazisindəki Borsunlu nekropolunda 30-dan artıq kurqan abidəsi qazılaraq tədqiq edilmişdir (H.F.Cəfərov). Bu kurqanlar tunc dövrünün müxtəlif mərhələlərini özündə eks etdirirlər (5, s.127).

Kurqan abidələrinin tədqiqindəki ən son mərhələ 90-cı illərin sonları və 2000-ci illərin əvvəllərini əhatə edir. Bu dövrdə Azərbaycanın əksər ərazilərində o cümlədən Qazax-Gəncə, Qarabağ, Muğan, Talış, Şəki-Zaqatala, Qəbələ, Abşeron, Quba-Xaçmaz, Naxçıvan MR-sı və s. ərazilərdə kurqan qazıntısı həyata keçirilmişdir. H.F.Cəfərov (5;6;25;26), İ.Əliyev (18), T.R.Əliyev (8;9), N.Ə.Müseyibli (16;30;31), A.Ələkbərov (7), S.H.Aşurov (1;2), M.M.Hüseynov (11;12) və s. tədqiqatçılar tərəfindən tədqiq olunan bu kurqanlar Azərbaycan arxeologiyasının ən son uğurlu nailiyyətləri sayıyla bilər.

Kurqanların bəziləri 2000-ci illərin əvvələrində BTC və CQBK boru kəmərləri marşrutundakı arxeoloji abidələrin tədqiqi proqramına əsasən qazılmışdır. Şəmkir rayonu ərazisindəki Keçili (N.Ə.Müseyibli), Zeyəmcay kurqanları (S.H.Aşurov, A.M.Ağalarzadə), Goranboy rayonu ərazisindəki Borsunlu kurqanı (Q.O.Qoşqarlı, N.Ə.Müseyibli, S.H.Aşurov), Ağstafa rayonu ərazisindəki Həsənsu, Soyuqbulaq (N.Ə.Müseyibli) kurqanları və s. bu programın uğurlu nailiyyətlərindən olmuşdur.

Son illərdə Naxçıvan MR-sı ərazisində aparılan arxeoloji tədqiqatlar zamanı onlarla kurqan abidəsi öyrənilmişdir. Bu kurqan abidələrinin tədqiqi və öyrənilməsi nəticəsində yeni faktlar üzə çıxarılmışdır. 2003-cü ildə Şərur arxeoloji ekspedisiyasının (S.H.Aşurov, V.Baxşəliyev) Maxta kəndi yaxınlığında Qarabulaq kurqanında apardığı qazıntınlarda Kür-Araz mədəniyyəti üçün xarakterik olan maddi mədəniyyət nümunələri tapılmışdır. Qarabulaqda hələ 1989-1990-ci illərdə tədqiq olunmuş və son tunc-ilk dəmir dövrünə aid edilən kurqan tipli qəbirlərin birində at skeleti təmizlənmişdi. Şərur düzündəki bütün həmdövr qəbir abidələrində olduğu kimi Qarabulaq kurqanında da insan skeletinə rast gəlinməmişdir (2, s.22-24). Şərur arxeoloji ekspedisiyasının 2008-ci il çöl tədqiqatları mövsümündə növbəti tədqiqat obyekti Arpaçayın sağ sahilində, Qız qalasının yerleşdiyi dağın yamacında qeydə alınmış Dizə kurqanları oldu. Burada 3 kurqan qeydə alınmışdır. Dizə kurqanları Naxçıvan ərazisində indiyədək tədqiq olunmuş həmdövr abidələrindən fərqlənmir və onu ilkin tədqiqatlardan sonra e.ə. III minilliyyətin sonu-II minilliyyətin başlanğıcına aid etmək mümkündür (1, s.31-32).

Xaraba-Gilan arxeoloji ekspedisiyasının (B.İbrahimli, H.Q.Qədirzadə) Plovdağda apardığı qazıntılar zamanı kurqanlar aşkar olunmuşdur. Qazıntı sahəsinin şimal-qərb hissəsində aşkar edilmiş kurqanların demək olar ki, hamı-

sının kamerası yerüstüdür. Qeyd etmək lazımdır ki, Plovdağ nekropolunun şimal tərəfində yerin təki daş qatlarından ibarət olduğundan burada yaşayış yerinə aid mədəni təbəqə çox nazikdir və bəzi yerlərdə yaşayış yerinə aid tiki-lilər birbaşa kurqanların altında aşkar olunur (13, s.55-60).

Qarabağın arxeoloji abidələrinin öyrənilməsində Mil-Qarabağ arxeoloji ekspedisiyasının (T.R.Əliyev, F.İ.Babayev) mühüm rolü olmuşdur. Müəyyən fasılədən sonra fəaliyyəti bərpa olunan Mil-Qarabağ arxeoloji ekspedisiyasının III dəstəsi 2006-2007-ci illərdə Ağcabədi, Bərdə və Ağdam rayonlarında arxeoloji tədqiqatlar aparılmışdır. Ağcabədi rayonundakı Hindarx kurqanları, Salmanbəyli kəndi yaxınlığında Üçtəpə kurqanları nəzərdən keçirilmişdir (8, s.43-44). Erməni işgali altındakı abidələrimizin eksəriyyəti vəhşicəsinə dağıdılmışdır. Sərhədyanı bölgələrdəki abidələr isə baxımsızlıqdan dağılmaq təhlükəsi qarışısındadır. Bərdə rayonu ərazisindəki Durnalı, Nayibli, Şahvəllər, Sultanbəd kurqanlarının saxlanması və mühafizə vəziyyəti qənaətbəxşdir (5,s.126).

Gədəbəy rayonu ərazisindəki kurqanların tədqiqi son illərdə əhəmiyyətli dərəcədə artmışdır. Qalakənd, Xar-Xar, Söyüdlü və s. kəndlərdəki son tunc-ilk dəmir dövrünə aid kurqanlar əsasən daş və daş qarışq torpaq örtüyündən ibarətdir. Tədqiqatçı T.Əliyev bu kurqanları e.e. XI-VIII əsrlərə aid edir (9, s.49-50).

Goranboy rayonunun kurqan abidələrinin tədqiqində son illərdə böyük nailiyyətlər əldə edilmişdir. 2006-2008-ci illərdə Goranboy arxeoloji ekspedisiyası rayon ərazisində ilk tunc dövrü kurqanında qazıntılar aparılmışdır. Kurqanın altından sərdabə tipli qəbir aşkar edilmişdir (12, s.53-55). M.M.Hüseynovun rəhbərliyi ilə həyata keçirilən ekspedisiyada (ekspedisiyanın işində Ş.N.Nəcəfov və Y.M.Danyalov da iştirak etmişlər) rayon ərazisində və Naftalan şəhəri ətrafında tunc dövrünün müxtəlif mərhələlərinə aid onlarla kurqan abidəsi aşkar olunmuşdur. Goranboy rayonunun Safikürd kəndi ərazisində qazıntısı aparılan son tunc dövrü kurqanında (M.M.Hüseynov, A.M.Ağalarzadə) da məraqlı tapıntılar aşkar edilmişdir (11, s.36-39). Rayonun İlənlitəpə adlanan ərazisində kurqanlar aşkar edilmişdir (B.M.Cəlilov, A.S.Ələsgərov). Bu kurqanların eksəriyyəti son tunc-ilk dəmir dövrünə aiddir. Bundan başqa Göygöl rayonu ərazisində Aşıqlı, Hacıməlik, Çaylı, Pənahlılar, Dozular, Topalhəsənli, Şəhriyar, Zurnabad, Üçtəpə, Bəhrambəy və s. kəndlərin ərazisində arxeoloji kəşfiyyat işləri nəticəsində 50-dən artıq kurqan qeydiyyata alınmışdır (4, s.41-44).

Şəmkir rayonu ərazisindəki orta tunc dövrünə aid Qaracəmirli kurqanları da avadanlığa və dəfn adətinin xüsusiyyətlərinə görə seçilir (23). Rayon ərazisindəki kurqanlar əsasən Zəyəmçayın və Şəmkirçayın orta axarında yerləşirlər. Zəyəmçay hövzəsindəki kurqanlar hələ XIX əsrin sonlarından başlayaraq öyrənilməkdədir (32). Şəmkir kurqanları əsasən tunc dövrünün axırları üçün səciyyəvidir (10, s.221-223). 1976-1979-cu illərdə Şəmkir SES-in tikintisi ilə əlaqə-

dar olaraq ərazidə arxeoloji qazıntılar aparılmış (H.P.Kəsəmənli, H.F.Cəfərov, Q.Aslanov) və ekspedişianın tədqiqatlarında ilk tunc dövrü kurqanlarında aparılan qazıntılar xüsusi yer tutmuşdur. "Osman bozu" deyilən yerdə tədqiq edilmiş daş və torpaq örtüklü kurqanların üçü ilk tunc dövrünə, biri isə son tunc-ilk dəmir dövrünə aid olmuşdur (6, s.112-116).

Cənub-Şərqi Azərbaycanda, xüsusilə də Talyış bölgəsində son illərin axtarışları zamanı onlarla kurqan abidəsi öyrənilmişdir. 2008-ci ilin çöl tədqiqatları mövsümündə Cəlilabad arxeoloji dəstəsi (A.Ələkbərov) tərəfindən Uzuntəpə adlanan yerdə üç ədəd tunc dövrü kurqanı tədqiq edilmişdir (7, s.123).

Kurqan qazıntısının aparıldığı maraqlı bölgələrdən biri də respublikamızın Şəki-Zaqatala, Oğuz-Qəbələ və Qax-Balakən bölgəsidir. Son illərdə bu ərazi-lərdə aparılan tədqiqatlarda tunc dövrünə aid yeni kurqan abidələri qeydə alınmışdır. Qax rayonunun Qabanlı-Sarica-Minbərək kurqanlar düzündə kurqanlar qazılmışdır. Şəki rayonunda tunc dövrünə aid Kərimli və Fazıl Təpəbaşı kurqanlarında tədqiqatlar aparılmışdır. Əldə edilən arxeoloji materialların oxşalarına Naxçıvan, Urmiya, Cənubi Azərbaycan, Mesopotamiya, Anadolu, Şimali Qafqaz və s. abidələrdə rast gəlinmişdir (17, s.33-35;21,s.106).

Bələliklə, Azərbaycanın müxtəlif bölgələrində XIX əsrin sonundan başlayaraq tədqiq olunan kurqanlarda tunc dövrünün müxtəlif mərhələlərinə aid külli miqdarda maddi mədəniyyət nümunələri aşkar olunmuş, dəfn adətləri öyrənilmiş, kurqanların quruluşu haqqında maraqlı faktlar toplanmışdır.

## ƏDƏBİYYAT

1. Aşurov S., Baxşəliyev V. Şərurda arxeoloji qazıntılar / Azərbaycanda arxeoloji tədqiqatlar-2008. (AMEA Arxeologiya və Etnoqrafiya İnstитutu). Bakı, 2008.
2. Aşurov S.H. Qarabulaq ilk tunc dövrü kurqanı / 2003-2004-cü illərdə aparılmış arxeoloji və etnoqrafik tədqiqatların yekunlarına həsr olunmuş elmi sessiyanın materialları. Bakı, 2005.
3. Bünyadov T.Ə. Azərbaycan arxeologiyası oçerkleri.Bakı,1980.
4. Cəlilov B., Ələsgərov A. Goranboy və Göygöl rayonları ərazisində aparılan arxeoloji tədqiqatlar / Azərbaycanda arxeoloji tədqiqatlar-2008. (AMEA Arxeologiya və Etnoqrafiya İnstитutu). Bakı, 2008.
5. Cəfərov H.F. Tərtər-Bərdə-Ağdam rayonlarına arxeoloji səfər haqqında / Azərbaycanda arxeoloji tədqiqatlar-2008. (AMEA Arxeologiya və Etnoqrafiya İnstитет). Bakı, 2008.
6. Cəfərov H.F. Şəmkirin qədim arxeoloji abidələri (1974-1979-cu illərin arxeoloji tədqiqatlarının nəticələri) /Şəmkir: arxeoloji irsi, tarixi VI əsr memarlığı. Birinci respublika elmi-praktik konfransı: Materiallar. 28-29 noyabr 2007, Şəmkir. Bakı, 2008.
7. Ələkbərov A. Cəlilabadda arxeoloji kəşfiyyat işləri / Azərbaycanda arxeoloji tədqiqatlar-2008. (AMEA Arxeologiya və Etnoqrafiya İnstитет). Bakı, 2008.

8. Əliyev T.R., Babayev F.İ. Mil-Qarabağ bölgəsində 2007-ci ildə aparılan arxeoloji kəşfiyyat işləri /2006-2007-ci illərdə Azərbaycanda aparılmış arxeoloji və etnoqrafik tədqiqatların yekunları. Bakı, 2007.
9. Əliyev T.R. Gədəbəy rayonundakı arxeoloji abidələrin dövrləşməsinə dair /2006-2007-ci illərdə Azərbaycanda aparılmış arxeoloji və etnoqrafik tədqiqatların yekunları. Bakı, 2007.
10. Göyüşova T.N. XX əsrin sonlarında və XX ərin əvvəllərində Şəmkir rayonu ərazisində aparılan arxeoloji qazıntılar / Şəmkir: arxeoloji irsi, tarixi və memarlığı. Birinci respublika elmi-praktik konfransı: Materiallar. 28-29 noyabr 2007, Şəmkir. Bakı, 2008.
11. Hüseynov M.M., Ağalarzadə A.M. Goranboy arxeoloji ekspedisiyasının apardığı qazıntılarının nəticələrinə dair / Azərbaycanda arxeoloji tədqiqatlar- 2008. (AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu). Bakı, 2008.
12. Hüseynov M.M. Goranboy arxeoloji ekspedisiyasının 2006-ci ildə rayon ərazisində apardığı arxeoloji tədqiqatların yekunları barədə /2006-2007-ci illərdə Azərbaycanda aparılmış arxeoloji və etnoqrafik tədqiqatların yekunları. Bakı, 2007.
13. İbrahimli B., Qədirzadə H.Q. Plovdağda arxeoloji qazıntılar / Azərbaycanda arxeoloji tədqiqatlar-2008. (AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu). Bakı, 2008.
14. Mahmudov F.R. Astara rayonundakı ilk tunc dövrünün kurqanları haqqında. AMM. X. Bakı, 1987.
15. Muradova F.M. Qobustan tunc dövründə. Bakı, 1979.
16. Müseyibli N.Ə. Şəmkir rayonu ərazisində BTC marşrutunun 332,7 km-də qazılmış Şəmkirçay kurqanlarının qazıntısının hesabatı. Azərbaycan-Bakı, 2008.
17. Muxtarov N., Bədəlova İ. Kərimli kurqanları / Azərbaycanda arxeoloji tədqiqatlar-2008. (AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu). Bakı, 2008.
18. Алиев И. К хронологии курганов Абшерона /Международная научная конференция «Археология, этнология, фольклористика Кавказа». Материалы. Баку, 2005.
19. Асланов Г.М., Вайдов Г.И., Ионе Г.И. Древний Мингечаур. Баку, 1959.
20. Асланов Г.М. Курганы Абшерона /Известия АН Азербайджана. 1984, 1.
21. Гасanova А.М. Аналитическое исследование металлических изделий эпохи средней бронзы, обнаруженных при раскопках курганных захоронений в ущелье Минберек Гахского района /2006-2007-ci illərdə Azərbaycanda aparılmış arxeoloji və etnoqrafik tədqiqatların yekunları. Bakı, 2007.
22. Гуммель Я.И. Археологические очерки. Баку, 1940.
23. Гусейнова М.А., Алиев И.Н. Среднебронзовые курганы с. Гараджамирили Шамкирского района Азербайджана /Azərbaycan arxeologiyası və etnoqrafiyası, №1, 2006. Bakı, 2006.
24. Джадарзаде И.М. Хачбулагская археологическая экспедиция 1960 года. МИА, VIII, Баку, 1976.
25. Джадарзов Г.Ф. Курган правителя древнего Карабаха. Azərbaycan arxeologiyası və etnoqrafiyası, 2007, 2.

26. Джадаров Г.Ф. О некоторых видах конского снаряжения из кургана племенного вождя Сарычобан /Археология, этнология, фольклористика Кавказа. Международная научная конференция. Тбилиси, 2007.
27. Исмаилзаде Г.С. Азербайджан в системе раннебронзовой культурной общности Кавказа. Баку, 2008.
28. Кесаманлы Г.П. Культура племен северо-восточных склонов Малого Кавказа эпохи бронзы и раннего железа . Баку, 1988.
29. Махмудов Ф.Р. Культура Юго-Восточного Азербайджана в эпоху бронзы и раннего железа. Баку, 2008.
30. Мусеибли Н.А., Даниялов Я.М. Курган Гасансу эпохи средней бронзы / Археология, этнология, фольклористика Кавказа. Международная научная конференция. Тбилиси, 2007.
31. Мусеибли Н.А. Курганы Шамкирчая эпохи ранней бронзы / Кавказ: Археология и этнология. Международная научная конференция 11-12 сентября. Материалы. Азербайджан,2008, Шамкир; Баку, 2009.
32. Наджафов Ш.Н. Курганы Зеямчайского бассейна периода поздней бронзы-раннего железа / Кавказ: Археология и этинология. Международная научная конференция 11-12 сентября. Материалы. Азербайджан,2008, Шамкир; Баку, 2009.
33. Сеидов А. Памятники Нахаджира эпохи средней бронзы / Археология, этнология, фольклористика Кавказа. Международная научная конференция. Тбилиси, 2007.

**HISTORY OF STUDY OF BRONZE AGE TUMULUS FROM  
AZERBAIJAN**  
*Yagil Danyalov*

*Summary*

This article is about the structure of kurgans and burial habits. The author notes that the study of the Bronze Age kurgans in Azerbaijan was started at the end of the XIX century. Various kurgans have been discovered and excavated in different regions of Azerbaijan. Starting from the 60s of the XX century these monuments have been learned systematically.

**ИЗ ИСТОРИИ ИЗУЧЕНИЯ КУРГАНОВ ЭПОХИ БРОНЗЫ  
АЗЕРБАЙДЖАНА**  
**Ягиль Даниялов**

*Резюме*

Начиная с конца XIX века на территории Азербайджана началось исследование курганов бронзового периода. Но обобщающая исследовательская работа о них не велась. Начиная с 60-х годов XX века исследование курганов бронзового века расширилось. Были изучены сотни таких курганов. В то же время погребальный обряд и строительный стиль курганов также являются одной из проблем исследования.

# ELM TARIXI SCIENTIFIC HISTORI ИСТОРИЯ НАУКИ

## AZƏRBAYCAN ETNIK TARIXININ TƏDQIQATÇISI

*Arif Mustafayev*

(Bakı Dövlət Universiteti)

Etnografiya elminin ən həssas sahəsi olmaq etbarılə tarix və etnik proseslərin tədqiqi xüsusi peşə hazırlığından əlavə, həm də xüsusui diqqət və müəyyən qədər ehtiyatlı olmayı tələb edir. Bu meyarlara əməl edilmədikdə görülən etnosiyası işin yekunu hakim millətçiliyə, şovinizm, natsizm, rassizm və s. kimi milli və irqi ayrıseçkiliyə gətirib çıxarır. Bütün bu qəbildən olan fəsadlara dini ayrıseçkilik, zorakı assimilisaya da əlavə olunduqda etnik proseslər daha da qəlizləşərək milli faciə və fəlakət həddinə çatır. Ona görə də etnik tarix və etnik proseslərin tədqiqi ilə maşğul olan etnoqrafların qarşısında müəyyən tələblərə əməl etmək kimi məsul vəzifələr durur.

Aqrar etnoqrafiyanın cəfakes tədqiqatçılarından olan tarix elmləri doktoru, professor Qəmərşah Cavadov bu məsuliyyətdən əsla çəkinməmiş, Azərbaycanın etnik tarixinin tədqiqinə başlamış və onun ən həssas araşdırıcılarından biri kimi tanınmışdır.

1992-ci ildən etibarən Q. Cavadov özünün əməli fəaliyyətinə Azərbaycan MEA Milli Münasibətlər İnstitutu ilə bağlanmışdır. Burada o, özünün bütün səylərini yeni elmi problemlər üzərinə yönəltməli olmuşdur. Azərbaycançılıq, onun etnik əsasları, Azərbaycan xalqının etnososial birliyinin yaranmasında ölkəmizdə məskunlaşmış azsaylı xalq və etnik qrupların rolu, onların etnososial və etnomədəni inkişafi və s. kimi aktual məsələlər Q. Cavadovun elmi maraq dairəsinə, ciddi tədqiqat obyektinə çevrilmişdir. Həmin səylər çox tezliklə özünün bəhrəsini verməyə başlamışdır. 1996-ci ildə "Udilər" monografiyası (şəriklə) çap olunaraq elmi ictimaiyyətə çatdırıldı. Udilərin mənşeyinə dair tarixi məxəzlərdəki pərakəndə və cüzi məlumatlarla kifayətlənməyən müəlliflər tutarlı etnoqrafik və antropoloji faktlar əsasında udilərin alban mənşəli aborigen etnoslardan biri olduğunu təsbit etməyə müvəffəq olmuşdular. Bunun



üçün də bilavasitə onların məişət və mədəniyyətini etnoqrafik baxımdan hərtərəfli və dərindən araşdırmaq lazımlı gəlmişdir. "Udilər" (Bakı, 1996) əsərinin uğurlarından sonra həmin monoqrafiyanı ikinci dəfə 1999- cu ildə çap etdirən Q. Cavadov az sonra "Azərbaycanın azsaylı xalqları və milli azlıqları!" (Bakı, 2000), "Talışlar" (Bakı, 2004) monoqrafiyalarını elmi ictimaiyyətə təqdim etmişdir. Çox böyük elmi irs təşkil edən bu əsərlərin köməyi ilə o, Azərbaycanın qədim və zəngin etnomədəni həyatına, onun keşməkişli etnik tarixinə dair özünün tutarlı sözünü, sanballı tədqiqatçı qənaətini elmi ictimaiyyətə çatdırıa bilmişdir. Hər birisi gərgin elmi araşdırımaların bəhərəsi olan bu tədqiqat əsərlərinin elmi məziyyətlərini ayrı-ayrılıqla təhlil etməzdən əvvəl Q. Cavadovu bu çətin və mürəkkəb problemin həllinə girişməyə sövq edən cəhətləri qısaca qeyd etmək yerinə düşərdi. Cəfakesh elm tədqiqatçısı olmaq etibarilə Q. Cavadovun təbiətində həm də qaynar bir Azərbaycan təsəübkeşliyi, xaiqəna, Vətəninə, onun torpağına, daşına dərin sevgi, azərbaycançılıq ideyasına sonsuz sədaqət kimi çox yüksək iddialar xas idi. O, dilindən, dinindən, siyasi əqidəsindən asılı olmayaraq Azərbaycanda yaşayan, onu özünün Vətəni sayan azsaylı xalq, etnik qrup və milli azlıqların hamisəsinə dərin hörmət və ehtiram bəsləyirdi. Məqalə və çıxışlarında o, həmin vətəndaş mövqeyini açıq bəyan edirdi: "Bu gün Azərbaycanda yaşayan etnik qruplar məskunlaşdıqları kənd və şəhərlərdə nə qədər etniklidlərsə, eyni zamanda azərbaycanlıdır, özlərini azərbaycanlı adlandırmada haqlıdırlar. Buna onların həm hüquqi, həm də mənəvi haqları çatır... Onlar vahid, bölünməz Azərbaycan xalqının ayrılmaz tərkib hissəsini təşkil edirlər". O, azərbaycançılıq ideyasını şürə kimi deyil, gerçək reallıq kimi başa düşür və əsərlərində onu beləcə də tərənnüm edirdi. Ona görə də həmin problemə o, 3 böyük monografiya və 30-dan çox elmi və elmi-publisist məqalə həsr etmişdir.

Q. Cavadovun Azərbaycanın etnik tarixinə dair ilk tədqiqat əsəri ölkəmizin ən qədim aborigen etnoslarından olan udinlərə həsr olunmuşdur. Udilərin tarixi etnografiyasına dair elmi düşüncələrini o, qələm dostu R. Hüseynov ilə birgə çap etdirdiyi "Udilər" monografiyasında (Bakı, Elm, 1996, 1999) əhatəli şəkildə qələmə almışdır. Monografiyada udilərin tarixi keçmişsi, təsərrüfat və ailə məişəti, maddi və mənəvi mədəniyyəti, adət-ənənələri müfəssəl şəkildə tədqiq olunmaqla yanaşı, udi-erməni münasibətlərinin tarixinə də xeyli yer ayılmışdır. Bu da təsadüfi deyildi. Keçən əsrin 90-cı illərində qondarma Qarabağ münasibətinin ortaya atması ilə əlaqədar olaraq, azərbaycan – erməni münasibətləri kəskinləşmişdi. Məlim olduğu kimi, Azərbaycanın etnosiyası sələfi olan Albaniya dövlətinin mövcudluğu dövründə burada dini alabəzəklik hökm sürmüştür. Bütpərəstlik və atəşpərəsliklə yanaşı, alban tayfalarının bir qismi, o cümlədən udilər xristianlığı qəbul etmişdilər. Cənubi Qafqazda İslam dini yayılan zaman alban tayfalarının əksəriyyəti yeni dini etiqadı qəbul etdiyi halda, Qarabağda və Alazan vadisində məskunlaşmış alban mənşəli bəzi tayfalar, o cümlə-

dən udilər Ərəb xilafətinə cizyə ödəmək şərti ilə özlərinin xristian etiqadlarını qoruyub saxlaya bilmisdilər. Lakin 705-ci ildə erməni katolikosunun çugul fitnəkarlığı nəticəsində Xəlifa Əbdül Məlik tərəfindən Albaniya dövlətinin siyasi müstəqilliyi ləğv ediləndən sonra aftokəfəl Alban katolikosluğu erməni katolikosluğuna tabe edilmişdir. Bundan sonra pərakəndə düşmüş diafizit məsləkli alban tayfalarının, o cümlədən, udilərin dini etiqadında qriqorian məz-həbinin təsiri güclənmişdir. Eyni hal 1100 il keçəndən sonra Çar Rusiyası tərəfindən təkrar edilmişdir. Rus pravoslav Senoqoqu yenə də erməni qriqorian katolikosluğunun fitvasına uyaraq 1836-ci ildə Alban kilsəsini ləğv etmişdir. Bununla əlaqədar olaraq udilər arasında qriqorianlaşma, bunun ardınca da erməniləşmə prosesi daha da güclənmişdir. Keçən əsrin 90-ci illərinin əvvəllərində azərbaycanlıların Ermənistən və Qarabağdan zorakılıq yolu ilə çıxarılib qovulmasından sonra ermənilərin Azərbaycan şəhər və kəndlərindən kütləvi surətdə köçməsi ilə əlaqədar olaraq udilərin yaşıdlıları Nic kəndi və Oğuz şəhəri əhalisi arasında təşviş dolu həyəcanlı anılar və lüzumsuz anlaşılmazlıq başlandı. Belə mürəkkəb situasiyani aradan qaldırmaq və əhali arasında geniş izahat işi aparmaq, udilərin mənşeyinə dair əsl həqiqəti camaata çatdırmaq və beləliklə də, lüzumsuz hicrətin qarşısını almaq üçün rəsmi dövlət orqanlarına ziyanlıların, xüsusilə tarixçi alımların köməyi lazım idi. Udilərin Azərbaycanı tərk etməsi təhlükəsini ilk dəfə yaxşı duyan və bunun etnosiyasi yanlışlıq olduğunu dərk edən, bu səhvin ermənipərest qüvvələrin xeyrinə olduğunu dərinən anlayanlardan biri məhz Q. Cavadov oldu. O, qələm dostu R. Hüseynovla birgə rayonun azərbaycanlı əhalisi qarşısında çıxışlarında antik yunan müəlliflərinin məlumatlarından nümunələr gətirib izah edirdi ki, xristian udilərin əcdadlarının ermənilərlə heç bir mənşə əlaqəsi yoxdur. Udilər Albaniyanın yerli, avtoxton tayfalarından birinin törəməsidir, ermənilər isə Cənubi Qafqaza gəlməlidirlər. Həm də ermənilər Araz çayının sol sahilinə keçəndən sonra albanlarla eyni vaxtda xristianlığı qəbul etsələr də, onların məzəhəbləri ayrı olmuşdur. Ən başlıcası isə yahudilər əsrlər boyu türkdilli azərbaycanlıların əhatəsində yaşıdlılarından daha çox Azərbaycanın etnososial və etnomədəni təsirinə məruz qalmışlar. Müəlliflərin birgə yazış çap etdirdikləri "Udilər" əsəri məhz bu ehtiyacdə yaranmışdır. Bütün bu həqiqətləri elmin dili ilə sübuta yetirmək üçün müəlliflər udilərin tarixi etnografiyasını nəzərdən keçirməli olmuşlar. Tədqiqat nəticəsində məlum olmuşdur ki, udilərin məişəti, maddi və mənəvi mədəniyyəti, adət-ənənələri azərbaycanlılarla eyni səsləşir. Hətta onların dilinin leksik fondunda Azərbaycan sözləri qalın bir lay əmələ gətirmişdir. Bu mənada udilərin etnografiyası azərbaycanlılıq baxımından araşdırılmış ən mükəmməl tədqiqat əsərlərindəndir. Ona görə də elmi ictimaiyyətin mühakiməsinə təqdim edilmiş "Udilər" monografiyası təkcə elmi deyil, həm də əməli- siyasi əhəmiyyət kəsb edir.

Azərbaycan xalqının milli və dini ayrı- seçkiliyə yol verməyən humanist ruhu ölkəmizdə məskunlaşmış azsaylı xalq, etnik qrup və milli azlıqlar, o cümlədən udilər üçün özlerinin etnik xüsusiyyətlərini qoruyub saxlamağa əlverişli zəmin yaratmışdır. Hazırda azərbaycanlılarla mehriban qonşuluq şəraitində yaşayan udilər erməni qəsbkarlarına qarşı digər azərbaycanlı döyüşçülərlə çiyinçiyinə vuruşur, böyük Vətənimizin birgə keşiyini çəkirlər.

Udilərin timsalında biz Azərbaycan xalqının çoxsaylı genetik köklərindən biri ilə yaxından tanış ola bilir və xalqımızın mənşəyi ilə üzvi surətdə bağlı olan qədim alban mədəniyyətinin dərin qatlarına baş çəkmək imkanı əldə edə bilirik. Udiləri qoruyub saxlamaqla, əslində biz Azərbaycanın alban mənşəli avtoxton etnoslarından nadir bir qəlpəni gələcək nəsillərə çatdırılmış oluruq. Bu imkanı biz Azərbaycan tarixşünaslığına “Udilər” əsərinin müəllifləri bəxş etdilər.

Eyni tədqiqat üsulundan o, 2000-ci ildə nəfis şəkildə çap etdirdiyi iri həcmli “Azərbaycanın azsaylı xalqları və milli azlıqları (tarix və müəssirlik)” adlı monoqrafik əsərində də istifadə etmişdir. Tam müstəqillik əldə etdikdən sonra xalqımızın hüquqi- demokratik inkişaf yolunu seçdiyi indiki şəraitdə ölkəmizin azsaylı etnoslarının azərbaycançılıq baxımından hərtərəfli və dərin-dən araşdırılması təkcə tarix elminin deyil, ümumən ictimaiyyətşünaslığımızın ən ümddə, akyual problemlərindəndir. Q. Cavadovun bu mürəkkəb, çətin problemin həllinə girişməsi onun şəxsi cəsarət və marağından daha çox, həm də potensial elmi tədqiqatçı gücünə və bu sahədəki zəngin əməli araşdırma təcrübəsinə əsaslanırdı.

Elmi siqləti və ölkəmizdəki azsaylı etnik qrup və milli azlıqların çoxunu əhatə etməsi baxımından onun bu səpkidə yazış çap etdirdiyi elmi irsi əsasında “Azərbaycanın azsaylı xalqları və milli azlıqları” adlı monoqrafiyası xüsusi yer tutur.

Azərbaycanda məskunlaşmış etnosların hər birinə ayrıca etnoqrafik oçerk həsr etmiş müəllif onları azərbaycançılıq baxımından tədqiq edib elmi ictimaiyyətə və geniş oxucu kütłələrinə təqdim etmişdir. Əsərdə tarixən Azərbaycanda özünə yurd-yuva qurmuş avtoxton etnoslar (udi, buduq, xinalıq, qızı, ingiloylar) ilə yanaşı, sonralar bu əraziyə köçmüş irandilli (tat, taliş, kürd) və xristian məzhəbli gəlmələr (alman, rus, ermənilər) barədə ayrı-ayrılıqda tarixi-ethnoqrafik səciyyəli məlumat verilmişdir. Bu oçerklərdə, hər bir etnosun tarixi keçmiş, məisət və mələniyyət, adət-ənənələri, spesifik xüsusiyyətləri yiğcam şəkildə, mötəbər tarixi mənbələr əsasında şərh olunur. Burada, həmçinin etnosun say tərkibi və artım dinamikası barədə statistik məlumatlarla yanaşı, onların dili, dini etiqadları, toy və yas mərasimləri, habelə başlıca təsərrüfat məşğulliyəti, maddi və mənəvi mədəniyyətinə dair olduqca yiğcam, lakin geniş əhatəli etnoqrafik məlumat verilir. Bir sözlə, oxucu maraqlanmaq istədiyi etnos barədə ətraflı məlumat əldə edə bilir.

Elmi ictimaiyyət tərəfindən rəğbatlı qarşılanan bu monoqrafik əsərlərin uğurlarından sonra Q. Cavadov ölkəmizin avtoxton xalqlarından biri olan talişların tarixi-etnoqrafik tədqiqinə başlamışdır. 2004- cü ildə birinci cildi 40 ç.v. həcmində, nəfis şəkildə çapın olunub ictimaiyyətə çatdırılan bu yeni monoqrafik əsərində o, yenə də özünün elmi tədqiqat prinsipinə və metodoloji iş üslubuna dönmədən əməl etmişdir. Monoqrafiyada çox zəngin etnoqrafik çöl materialları və ədəbiyyat məlumatları əsasında Azərbaycan xalqının etnik tərkibində mühiüm yer tutmuş ən qədim etnoslardan olan talişların tarixi etnoqrafiyasının bütün sahələri: onların məişəti, maddi və mənəvi mədəniyyəti, adət-ənənələri, folkloru əhatəli şəkildə tədqiqi edilərək şərh olunmuşdur.

Q.Cavadov ölkəmizdə etnik proseslərin tarixinə həsr etdiyi digər əsərlərində olduğu kimi, "Talişlar" monoqrafiyasında da problemi azərbaycançılıq kontekstində araşdırılmışdır. O, talişlara Azərbaycanın polietnik tarixinin ərməğan yadigarlarından biri kimi baxmış və onların etnoqrafiyasını bu prizmadan tədqiqi edib oxuculara çatdırışdır. Müəllif bədxah əleyhdarlarının guya Azərbaycanda azsaylı xalq və etnik qrupların assimiliyasiya edilməsinə dair böhtanlarını rədd etmək üçün talişların timsalında bu problemi konkret faktik materiallar əsasında tədqiqi edib ictimaiyyətin diqqətinə təqdim etmişdir. Talişların və digər etnik azlıqların etnoqrafik gerçekliyini elmi tədqiqat obyekti nə çevirməklə o, Azərbaycan xalqının etnik birliyini parçalamağa çalışan bədxahlarımıza bir daha sübut etmişdir ki, ölkəmiz keçmişdə olduğu kimi, bu gün də polietnik Respublika olaraq qalır. Onun ərazisində qafqazdilli (udi, ingiloy, avar, ləzgi, xinalıqlı, buduqlu, qızılı) (və irandilli etnozların (taliş, tat, kürd) nümayəndələri ölkənin əsas etnosiyası ünsürü olan türkdilli azərbaycanlılarla yaxın qonşuluq şəraitində, Azərbaycan adlanan böyük Vətənin bərabər hüquqlu, mehriban ailə üzvü kimi çiycin-çiyinə yaşayır, onunla fəxr edir, onun təəssübünü saxlayır, bölmənməzliyinin keşiyini çəkirlər. "Talişlar" əsərinin müəllifinin əsas qayəsi də xalqımızın məhz bu mehriban birliyinin qorunmasını təmin etməkdən ibarət olmuşdur.

Əcəl aman versə idi, Qəmərşah müəllim etnik münasibətlərə dair elmi tədqiqatlarını davam etdirir, bu səpkidə yazılmış əsərlərinin sayını artırı bilərdi. Lakin insafsız ölüm qoy o qədər də sevinməsin. Q.Cavadov etnik tariximizə dair Azərbaycan tarixşünashığını zənginləşdirərək yetərincə böyük elmi ırs qoyub getmişdir.

**THE SCIENTIST-RESEARCHER OF THE ETHNIC HISTORY OF  
AZERBAIJAN**  
*Arif Mustafayev*

*Summary*

This article is dedicated to the 70-th years anniversary of well-known Azerbaijani agrarian ethnographer Gamarshah Javadov. The author underlines the scientific activity of Gamarshah Javadov, who made an important contribution to Azerbaijan ethnography.

**ИССЛЕДОВАТЕЛЬ ЭТНИЧЕСКОЙ ИСТОРИИ АЗЕРБАЙДЖАНА**

*Ариф Мустафаев*

*Резюме*

Статья посвящена 70-летию известного азербайджанского этнографа Гамаршаха Джавадова. В статье прослеживается научная деятельность ученого, внесшего значительный вклад в развитие азербайджанской аграрной этнографической науки.

# BİZİM MÜSAHİBƏ OUR INTERVIEW НАШЕ ИНТЕРВЬЮ

## ПАТРИАРХ КАВКАЗСКОЙ АРХЕОЛОГИИ

*Bu günkü müsahibimiz Yaxın Şərqi və Qafqaz arxeologiyasının bilicisi, əslən Azərbaycandan olan, Rusiya Federasiyası Elmlər Akademiyasının müxbir üzvü Rauf Məqomedoviç Müncayevdir.*

Археологические памятники Азербайджана занимают особое место в Кавказской археологии. Азербайджан, имея несколько локальных культурных очагов в направлении к северу и югу, включает в себя некоторую синкремичность. О значении археологических памятников и об археологии Азербайджана мы задали несколько вопросов исследователю Кавказской и Ближневосточной археологии, советнику Российской Академии Наук, член-корр. РАН, уважаемому Рауфу Магомедовичу Мунчаеву.

- Уважаемый, Рауф Магомедович! Расскажите, пожалуйста, о себе.

- Как вам известно, я прожил долгую жизнь и вся она, можно сказать, связана с археологией, точнее, с изучением археологии, древней истории и культуры родного Кавказа и Ближнего Востока.

Я родился 23 сентября 1928 г. в одном из живописнейших уголков Кавказа – незабвенном городе Закаталы в Азербайджане, расположенном между южными склонами Большого Кавказа и Алазанской долиной. Мои



родители – Мунчаевы Магомед Гусейнович и Айшат Муртузалиевна – лакцы по происхождению, выходцы из аула Кази – Кумух в Дагестане. Отец до 1920 г. работал в Тбилиси ювелиром, а затем перебрался в Закаталы, где трудился до конца жизни в органах заготовок. Он скончался там в 1956 г.

В 1935 г. я поступил и в 1945 г. окончил Закатальскую среднюю русскую школу. Эту же школу окончили мои братья – Шамиль, Камиль и Гусейн и сестра Севдет. В 1945 – 1949 гг. я учился на историческом факультете Дагестанского госпединститута (ныне Дагестан. Госуниверситет), после чего с декабря 1949 г. по декабрь 1953 г. проходил аспирантуру в Институте археологии АН СССР под руководством выдающегося советского кавказоведа, лауреата Ленинской премии проф. Евгения Игнатьевича Крупнова. После защиты кандидатской диссертации я работал непрерывное время (с 1.01. 1954 г. по 20. 04. 1954 г.) сотрудником Института истории, языка и литературы Дагестан. Филиала АН СССР. В июне 1955 г. я был принят в Институт археологии АН СССР (ныне ИА РАН), где продолжаю трудиться и поныне. Здесь я прошёл путь от младшего научного сотрудника до заместителя директора (1969 – 1991 гг.) и директора Института археологии РАН (1991 – 2003 гг.). В настоящее время, с 2003 г., являюсь советником Российской Академии Наук. Здесь, в ИА РАН, я подготовил докторскую диссертацию («Кавказ в эпохи неолита, энеолита и ранней бронзы»), которую защитил в Тбилисском университете (1970 г.), и стал членом-корреспондентом РАН, как и заслуженным деятелем науки России, член-коррором Германского археологического института и Итальянского института Африки и Востока.

Особо хочется сказать о своей экспедиционной деятельности. Я участвовал в полевых работах во многих регионах Евразии – Поволжье, Северный Кавказ, Центральная Азия (Афганистан, Монголия), Балканы и Ближний Восток. В течение многих лет я был заместителем начальника Северокавказской экспедиции Института археологии АН СССР – РАН, а с 1969 г. являюсь бессменно руководителем Первой Российской археологической экспедиции в Месопотамии (Ирак, Сирия). За вклад в изучение древней Месопотамии, в частности, мне и моим коллегам Н.Я.Мерперту и Н.О.Бадеру в 1999 г. присуждена Государственная премия России в области науки.

Мне приятно отметить также, что во время учёбы в аспирантуре я имел счастье познакомиться, а затем и близко дружить с Теймуром Бунятовым, Идеалом Наримановым и Джабаром Халиловым. Они также прошли аспирантуру под руководством Е.И.Крупнова и стали крупными, поистине выдающимися учёными, внесшими неоценимый вклад в изучение археологии, древней истории и культуры Азербайджана и всего Кавказа. Скажу, кстати, что мне пришлось выступать официальным оппонентом по их кандидатским диссертациям.

В заключение вернусь к Закаталам и своей семье. После окончания школы мои братья и сестра поступили в разные ВУЗы страны – Шамиль в Московский университет, Камиль в Азербайджанский институт физкультуры, Севдет в Дагестанский университет, а Гусейн, отслужив в армии, в Дагестанский медицинский институт. Трое из нас (я, Шамиль и Камиль) получили звание профессора, а Севдет после окончания аспирантуры при Азербайджанском госуниверситете работает доцентом в Даггосуниверситете в Махачкале. К глубокому сожалению, в 2007 г. скоропостижно ушёл из жизни наш младший брат Гусейн, работавший врачом в Ессентуках.

*- Какая связь между археологическими культурами Кавказа и Ближнего Востока? Действительно ли они существовали?*

- Сразу же отвечу: да, безусловно! Проблема эта достаточно широкая и охватывает значительные историко-археологические периоды. В данном же случае мы коснёмся лишь периода от VI до III тыс. до н.э., т.е. от позднего неолита до ранней бронзы.

Вопросами этнокультурных связей и взаимовлияний Кавказа и Передней Азией в широком смысле я начал серьёзно интересоваться, когда сконцентрировал свои научные интересы на изучении неолита, энеолита и ранней бронзы Предкавказья и Южного Кавказа и особенно активно, когда включился конкретно в исследование раннеземледельческих культур Месопотамии, таких, как хассунская, халафская, убейдская и урукская. Мне пришлось непосредственно раскапывать памятники этих культур в Северной Месопотамии, посвятив их изучению минувшие сорок лет. Особенно меня занимали и продолжают увлекать проблемы происхождения и генезиса основных культур раннебронзового века Кавказа – куро-аракской и прежде всего майкопской, а также в неменьшей степени вопросы возникновения и становления земледелия и скотоводства на Кавказе и культур, предшествующих Куро-Араксу и Майкопу. Изучению этого, как известно, посвящено большое количество моих научных публикаций, в том числе монографических работ. Отдельно подчеркну, что в целой серии моих трудов специально рассматриваются вопросы, касающиеся проблем связей Кавказа и Месопотамии в VI – III тыс. до н.э.

В последнее время мы являемся свидетелями того значительного прорыва, который наметился в изучении данной проблемы применительно к Кавказу, в частности, V – III тыс. до н.э. И это произошло благодаря открытиям, сделанным на Восточном Кавказе – в Азербайджане, а также в Дагестане. Речь идёт, в первую очередь, об открытии и исследованиях целой группы раннеземледельческих памятников в Азербайджане, характеризующих так называемую лейлатепинскую культуру (V – IV тыс. до н.э.). Хочу с гордостью сказать, что первооткрывателем данной культуры является мой незабвенный друг Идеал Гамид оглы Нариманов. Проработав около десяти сезонов в Месопотамской экспедиции Института архео-

логии РАН и хорошо изучив древнейшие раннеземледельческие культуры Двуречья, он, когда открыл и провёл первые раскопки Лейлатепе, сразу же понял, что этот памятник не только отражает бесспорно связи местных племён с соседними с юго-запада регионами, но и прямо свидетельствует о проникновении отдельных групп населения из Ближнего Востока на территорию Восточного Кавказа в отмеченный период. Все дальнейшие исследования этого и других памятников в Азербайджане, а также в Дагестане убедительно подтвердили правоту и исключительную важность сделанного замечательным советским и азербайджанским ученым И.Г.Наримановым открытия. Таким образом, устанавливаются несомненные связи между Восточным Кавказом и Ближним Востоком. Если, к примеру, сравнить керамические комплексы лейлатепинской культуры и исследуемого российской экспедицией в Северо – Западной Сирии поселения Телль - Хазна 1, то можно увидеть, как близки отдельные их типы между собой. Возникновение культуры Лейлатепе в Азербайджане, по нашему мнению, это результат инвазии урукской культуры Месопотамии. Это первая общемесопотамская культура. Выясняется, что она довольно широко распространилась как по самой Месопотамии, так и далеко за пределы междуречья Тигра и Ефрата.

В данном аспекте крайне существенно и то, что благодаря этим важным открытиям на Восточном Кавказе представилась возможность подойти к решению вопроса о происхождении знаменитого феномена Северного Кавказа – майкопской культуры. Мне приходилось неоднократно рассматривать этот вопрос и утверждать о возможном проникновении на Северный Кавказ в эпоху ранней бронзы отдельных групп переднеазиатского населения, благодаря влиянию которых здесь сложилась такая яркая и оригинальная культура. Но я ошибочно полагал, что их проникновение сюда, на Северный Кавказ, могло проходить морским путём, через Черное море. Сейчас совершенно очевидно, что этот путь пролегал из Ирана через Азербайджан, далее прикаспийский Дагестан и Чечено – Ингушетию в Центральное Предкавказье и Северо – Западный Кавказ. Наконец, таким образом мы можем определить истинное место и значение древнейшего погребального комплекса кургана Учтепе в Мильской степи в Азербайджане.

Следует отметить, что переднеазиатско – кавказские связи археологически документируются и для более раннего времени, о чём, в частности, убедительно свидетельствуют находки в Нахчыванском Кюльтепе типичной для халафской культуры Северной Месопотамии расписной керамики (конец VI – V тыс. до н.э.).

Можно было бы еще очень долго продолжать говорить по затронутой теме, но я ограничусь сказанным.

*- Что нового в изучении Куро-Аракской археологической культуры?*

Следующий вопрос мне представляется очень серьёзным. Он касается того, что после распада СССР научные контакты между учёными оказались прерванными и что необходимо сделать для налаживания или возобновления былых связей. Я на него постараюсь ответить в конце нашей беседы. Сейчас же я перейду к вопросу о куро – аракской культуре и что нового достигнуто в её изучении. Естественно, я продолжаю заниматься изучением данной культуры, но не в той степени, как мне этого хотелось бы. К сожалению, я оказался оторван в постсоветское время от Закавказья и моих коллег, особенно в Грузии и Армении , и поэтому недостаточно знаю о новейших открытиях в области куро – аракской культуры. Насколько мне известно, ничего принципиально нового в изучении этой культуры в последние годы не достигнуто. У меня вообще складывается такое впечатление, что интерес к исследованию Куро - Аракса заметно снизился за минувшие 15-20 лет. Возможно, я ошибаюсь.

*- Уважаемый, Рауф Магомедович, расскажите, пожалуйста, о Ваших связях с археологами Азербайджана и что Вы желаете новому поколению?*

- Со многими археологами Азербайджана, которых я давно и хорошо знаю, меня связывает особая дружба. Трудно представить себе некоторым из моих азербайджанских коллег, что я был не просто знаком, а постоянно общался, когда приезжал в Баку, с такими патриархами азербайджанской археологии, как С.М.Казиев и И.М.Джафарзаде. Еще лучше я знал и взаимодействовал со следующим поколением, которое представляли Г.М.Асланов, Р.М.Вайдов, Г.И.Ионе, О.А.Абибуллаев. Пришедшее же ему на смену новое поколение (Т.А.Бунятов, переквалифицировавшийся в этнографа и ставший выдающимся кавказоведом, И.Г.Нариманов, Д.А.Халилов, Гара Ахмедов, М.М.Гусейнов, Г.П.Кесаманлы, Ф.Р.Махмудов, И.Бабаев, Р.Геюшев, Г.Исмаилов, Д.Н.Рустамов, Г.Джафаров и др.) – это моё уже поколение, с представителями которого я оказался тесно связанным, как с коллегами и близкими друзьями. Хотя многих из них, к глубочайшему сожалению, нет уже среди нас, память о них живёт. Мы действительно всегда помним их и благодарны им за тот бесценный вклад, который они внесли в изучение археологии, истории и культуры родного Азербайджана и всего Кавказа. Я мог бы о каждом из них очень многое сказать и дать характеристику их деятельности. Но оставим это на следующий раз.

Мне хотелось бы только отметить здесь, что целая группа квалифицированных специалистов – археологов в настоящее время активно трудится в Республике и главным образом в Институте археологии и этнографии НАН Азербайджана, среди которых – я говорю об этом с большой гордостью – мой дорогой и старейший друг и аксакал азербайджанской науки академик Теймур Бунятов. Я внимательно слежу за полевыми

работами и научными публикациями каждого из них ивижу, например, как вдумчиво и целеустремлённо работает Н.Мусеибли и как самоотверженно трудятся Б.Ибрагимов и другие коллеги. *Что же мне хочется пожелать моим азербайджанским коллегам?*

- Если не всем, то очень многим хорошо известно моё отношение к азербайджанской археологии и её представителям. Я всегда оказывал им посильную помощь в разной форме. Пока я способен, буду это делать и в дальнейшем, можете в этом не сомневаться. Я достаточно ясно представляю, какими археологическими богатствами обладает Кавказ в целом и особенно Восточное Закавказье и каковы перспективы их исследования. Сейчас, если я не ошибаюсь, наметился некоторый подъём в развитии азербайджанской археологии. Я искренне желаю новых и значительных успехов азербайджанским коллегам и друзьям и процветания археологии Азербайджана.

- Уважаемый, Рауф Магомедович, Вам хорошо известно, что после распада СССР, распалась если можно так сказать и «семья» археологов. *Что на данном этапе можно сделать для налаживания обмена научными данными и опытом между археологами?*

- Ни у кого не вызывает каких-либо сомнений тот факт, что распад СССР негативно отразился в целом на жизни проживавших в нём многочисленных народов. В результате этого, в частности, оказались серьёзно нарушенными тесные связи, которые существовали и помогали взаимно успешно развиваться учёным нашей бывшей огромной страны. Институт археологии АН СССР, как известно, являлся центральным археологическим учреждением страны. Трудно переоценить, как много он сделал для создания научных центров и подготовки национальных кадров в области археологии. Если взять, к примеру, Азербайджан, то можно вспомнить, какис высококвалифицированные специалисты были подготовлены для него в Институте археологии АН СССР, сколь успешно работала и какие важные результаты получила совместная археологическая экспедиция (Оренкалинская) ИА АН СССР и Института истории АН Азербайджанской ССР и т. д. и т. д.

Никогда не забуду те всесоюзные археологические сессии, которые были проведены в Баку и сколько учёных из всей страны участвовало в них! А что сейчас?! Связи между бывшими советскими учёными не просто нарушены, а по существу прерваны. Следует сказать, что это не в столь сильной мере коснулось археологов России и Азербайджана, связи между которыми хоть как-то поддерживаются. Приятно отметить в этой связи, что в состоявшейся в 2004 г. в Москве конференции, посвящённой 100-летию со дня рождения Е.И.Крупнова, участвовали Т.А.Бунятов и И.Г.Нариманов. Кстати, и я вместе с сотрудниками нашего Института Г.А.Кошеленко и В.Гайбовым принимали дважды участие в научных конференциях по Кавказской Албании в Баку, а в сентябре 2008 г. группа учёных из Москвы стала участниками международной научной конфе-

ренции, организованной Институтом археологии и этнографии НАН Азербайджана в г. Шамкир.

Для налаживания обмена научными данными и опытом, существовавших между нами в советские годы, нужно не только постоянно участвовать в подобных встречах, но и организовывать совместные научные конференции по заинтересованной тематике. Это, пожалуй, один из наиболее реальных и эффективных путей решения данной проблемы. Было бы целесообразно заключить соглашение о научном сотрудничестве, например, между Институтом археологии и этнографии НАН Азербайджана и Институтом археологии РАН (а также с другими соответствующими научными центрами), в рамках которого можно было бы осуществлять такие проекты, как обмен специалистами, проведение совместных научных мероприятий (симпозиумов и конференций) и участие в полевых работах – экспедициях и т. д. и т.п. Я уверен, что у всех у нас есть искреннее стремление к этому и понимание того, насколько это необходимо и важно. Мы все достаточно осознали, к каким печальным последствиям привело и ведёт сложившееся положение, при котором столь нужные всем нам научные связи между учёными на обширном постсоветском пространстве оказались не просто нарушенными, а по существу прерванными. Так дальше продолжаться не должно !

- Уважаемый, Рауф Магомедович, спасибо, за интересную и содержательную беседу!

*Беседу вёл: Бахлул Ибрагимли*

XRONİKA, RƏYLƏR, XƏBƏRLƏR  
CHRONICLES, REVIEWS, INFORMATIONS  
ХРОНИКА, РЕЦЕНЗИИ, СООБЩЕНИЯ



**10-14. 12. 2008- ci il tarixdə Qazaxstanın paytaxtı Astana şəhərində Qazaxstan Respublikası Mədəniyyət və İnformasiya Nazirliyinin və Prezident Mədəniyyət Mərkəzinin təşəbbüsü və himayədarlığı ilə "Qazaxstan: Keçmiş, Çağdaş və Gələcək (Qərbi Türk Xaqanlığı)" mövzusunda Beynəlxalq Elmi Praktiki konfrans keçirildi.**

Konfransda Qazaxstan alimləri ilə yanaşı Türkiyə, Qırğızstan, Rusiya, Yaponiya, Mongolustan, Özbəkistan, Finlandiya, Macarıstan, Bolqaristan, Ukrayna, Azərbaycan və digər ölkələrin tanınmış alimləri də iştirak edirdi. Dekabrın 12- də Prezident Mədəniyyət Mərkəzində konfransın açılışı oldu. Plenar iclasından sonra konfrans öz işini 3 bölmədə davam etdirdi: Türk tayfalarının mədəni irsi ümumdünya tarixi kontekstində, Qərbi Türk Xaqanlığının mədəniyyətinin genezisi və Qərbi Türk Xaqanlığı tarixi mənbələrdə.

Yüksək elmi toplantıda Azərbaycan, Bakı Dövlət Universitetinin profesor, tarix elmləri doktoru Qüdrət İsmayılovadənin "Azərbaycanın qayaüstü təsvirlərində türk dövrü" məruzəsi ilə təmsil olundu. Konfrans günlərində qonaqlar L.Qumilyov adına Avrasiya Universitetində, Astana şəhərindəki möhtəşəm memarlıq abidələrində, qədim daş heykəllər sərgisində, şəhər ətrafindakı gəzməli-görməli yerlərdə, müxtəlif muzeylərdə, eləcə də Orxon yazılarının toplandığı mərkəzdə oldular.

**Qüdrət İsmayılovadə**

**Bakı, 28-29 noyabr 2008-ci il "Strabon yolu Böyük İpək Yolunun bir hissəsi kimi" Beynəlxalq Elmi Konfrans.** UNESCO-nun Mərkəzi Asiya Tədqiqatları Beynəlxalq İnstututunun təşəbbüsü ilə Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə Bakıda 28-29 noyabr 2008-ci il tarixində "Strabon yolu Böyük İpək Yolunun bir hissəsi kimi" mövzusunda Beynəlxalq Elmi Konfrans keçirilmişdir.

Konfransın mövzusu, əsl elmi dəyərləri müəyyən etmək üçün Mərkəzi Asiya və Qafqaz alımları arasında elmi əlaqələrin bərpası və inkişafi ilə bağlı idi. Konfransın hazırlanmış zamanı Azərbaycan, Fransa, İran, Qırğızistan, Özbəkistan, Polşa, Rusiya, Tacikistan, Türkiyə və Türkmenistandan olan alımlar iştirak etmək arzusunda olduğunu bildirmişdilər.

Konfransın keçirilməsi üçün məkan, bərpa işlərindən sonra yenidən açılmış Milli Azərbaycan Tarixi Muzeyi seçilmişdi.

Təbrik sözləri ilə *akademik M.K.Kərimov* (AMEA-nın prezidenti), *akademik N.M.Vəlihanlı* (AMEA-nın vitse-prezidenti, Milli Azərbaycan Tarixi Muzeyinin direktoru), *t.e.n. Ş.M.Mustafayev* (UNESCO-nun Mərkəzi Asiya Tədqiqatları Beynəlxalq İnstitutunun direktoru), *professor D.A.Alimova* (Özbəkistan EA Tarix İnstitutunun direktoru), *professor S.Q.Klyastorniy* (Sankt-Peterburq Universiteti), *t.e.d. M.N.Rəhimova* (AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru) çıxış etdilər.

Ümumiyyətlə, iştirakçıların məruzələri, məlumatları və şərhləri (məsələn *professor Q.S.İsmayıllı zənin Xocalı-Gədəbəy mədəniyyəti dövrü* Büyük İpək Yolundan tarixinə giriş") geniş mövzular dairəsi ətrafında olub, rəsmi konfransın mövzusundan bir qədər də kənara çıxır və Böyük İpək Yolundan əvvəlki reallıqları ilə, qədim dövrdə və orta əsərdə onun bilavasitə fəaliyyəti ilə bağlı dinləyicilərdə dolğun təsəvvür yaradırdı. Səslənən məruzələrin mövzuları bu fikri daha aydın təsdiq edir.

Müəlliflərin bir qrupu öz tədqiqatlarını əsasən Strabonun "Coğrafiya" əsəri əsasında, lakin müxtəlif antik müəlliflərin məlumatlarına və arxeoloji materiallarına diqqət yetirərək təqdim etmişdilər: *S.Q.Klyastorniy* (Rusiya) "Serindiyaya yol: Strabon-Apollodorusun itinerarisi və cənub dənizlərinin peripli"; *D.A.Alimova, E.V.Rtveladze, U.A.Abdurasulova* (Özbəkistan) "Orta Asiya – Zaqafqaziya – Roma (Amudərya və Xəzər dənizindən Zaqafqaziya su yoluñun əhəmiyyəti məsələsinə dair)"; *Ö.Davudov* (Rusiya, Dağıstan) "Xəzəryani ticarət yolu və arxeoloji materiallar"; *I.Nəcəsova* (Azərbaycan) "Xəzər dənizinin beynəlxalq ticarətdəki rolü məsələsinə dair (Strabonun məlumatları əsasında)"; *Y.Yaqubov* (Tacikistan) "Strabon Makedoniyalı İsgəndərin yürüyü zamanı Soqdiya və Baktriya qayaları haqqında"; *K.Rapen* (Fransa) "Strabona görə Hindistandan Pont dənizinədək ticarət yolu: xəritəşünaslığın mirajları və arxeologiyının gerçekliyi arasında"; *M.Hacıyev* (Rusiya, Dağıstan) "Strabon aorslarının karvan ticarəti haqqında"; *M.Y.Olbrixt* (Polşa) "Strabon və əsrarəngiz Oks – qədim dövrdə Mərkəzi Asiya və şimal-şərqi İran çayları".

Ümumiyyətlə, bu çıxışlarda Şərq və Qərb arasında beynəlxalq iqtisadi əlaqələrin istiqamətləri öz əksini tapmışdı. İqtisadi əlaqələrin bu istiqamətlərindən qədim dövrdə xalqlar Böyük İpək Yolunun tərkib hissələrini qurarkən istifadə etmişdirlər. Lakin Strabona əsasən bu iqtisadi əlaqələrin real olması iştirakçılar tərəfindən birmənalı qəbul edilməmişdir. İştirakçılar Strabonun faktlarını qəbul və ya inkar etməkdə tərəddüd edirdilər.

Müxtəlif ölkələrdə Böyük İpək Yolunun reallıqlarının təsdiqinə həsr olunmuş məruzələr də diqqət çekən və əsaslı səslənirdi. Məsələn, aşağıdakı məru-

zələrdə: *B.Amanbayeva* (Qırğızıstan) “Qədim dövrdə Qırğızistan ərazisində Böyük İpək Yolunun trassaları”; *N.Bəşimova* (Türkmənistan) “Böyük İpək Yolunda antik Merv”; *J.Babayev* (Azərbaycan) “Böyük İpək Yolunun Azərbaycandakı arxeoloji izləri”, müəlliflər həm yekun, həm də yeni məlumatları təqdim edirdilər.

Müəlliflərin bir qrupu maraqlı elmi ideyalar səsləndirdilər. Məsələn, *Q.Qoşqarlı* (Azərbaycan) “Azərbaycanda “Strabon yol”nın. öyrənilməsi tarixindən”; *M.Rəsulova* (Azərbaycan) “Transqafqaz magistralı haqqında numizmatik məlumatlar”; *R.Məlikov* (Azərbaycan) “Qədim Azərbaycan tayfalarının beynəlxalq ticarətdə iştirakı haqqında”; *S.Süleymanova* (Azərbaycan) “Alban vilayəti Lpiniyada “Kaspi qapıları”; *V.Kərimov* (Azərbaycan) “Qafqaz Albaniyasının şimal-qərb vilayətinin Böyük İpək Yolundakı memarlıq abidələri”; *F.Əsədov* (Azərbaycan) “Ruslar Xəzər dənizində və Böyük İpək Yolu marşrutlarında”; *S.Əhmədov* (Azərbaycan) “Səngəçal karvansarayında “Azərbaycan Böyük İpək Yolunda” muzeyi”.

Qeyd etmək lazımdır ki, bu konfransdakı hər bir məruzə həm məruzəçinin təqdimatından sonra, həm də iclaslardan sonra müəlliflərin və konfrans qonaqlarının birgə söhbətləri zamanı maraqla müzakirə olunurdu. Qonaqlardan *A.İkramov* (Özbəkistan), *S.Qaşqay* (Azərbaycan), *J.Togan* (Türkiyə), *J.Bağirova* (Azərbaycan), *M.Tavakkol* (İran) və başqalarının iştirakı, məruzəçilərə verdikləri sualları, dəyərli məsləhətləri və şərhləri konfrans üçün çox əhəmiyyətli oldu.

Əlbətdə ki, iki günlük konfrans zamanı insanı maraqlandıran hər bir tarixi suala cavab almaq mümkün deyil. Təşkilatçılar tərəfindən hazırlanmış mədəniyyət programı və iştirakçıların sonrakı əlaqələri və məktublaşmaları elmi mübadilə üçün əlavə imkan yaratdı. Fikrimizcə, bu son cəhət konfransın yekunlarını daha da uğurlu etdi.

*İradə Nəcəfova*

*Tufan Axundov*

**“Azərbaycan Arxeologiyası” jurnalının kollektivi Sizi 60 illik yubileyiniz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə cansağlığı və elmi fəaliyyətinizdə müvəffəqiyyətlər arzulayır.**

*Vilayət Kərimov*

**“Azərbaycan Arxeologiyası” jurnalının kollektivi Sizi 60 illik yubileyiniz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə cansağlığı və elmi fəaliyyətinizdə müvəffəqiyyətlər arzulayır.**



ГУДРАТ ИСМАИЛЗАДЕ

АЗЕРБАЙДЖАН В СИСТЕМЕ  
РАННЕБРОНЗОВОЙ КУЛЬТУРНОЙ  
ОБЩНОСТИ КАВКАЗА



ФАРМАН МАХМУДОВ

КУЛЬТУРА ЮГО-ВОСТОЧНОГО  
АЗЕРБАЙДЖАНА В ЭПОХУ  
БРОНЗЫ И РАННЕГО ЖЕЛЕЗА



БССАР ОЛЫЕВ

ОРУЖИЕ ДРЕВНИХ АЛБАНОВ



ТУФАН ИСААК ОГЛУ АХУНДОВ  
ВАФА АЗБАР ГЫЗЫ МАХМУДОВА

ЮЖНЫЙ КАВКАЗ  
в кавказско-переднеазиатских  
этнокультурных процессах  
IV тыс. до н.э.

